


darslik

informatika



1001





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

RAMİN MAHMUDZADƏ, İSMAYIL SADIQOV, NAİDƏ İSAYEVA

INFORMATİKA

9

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün informatika fənni üzrə dərslik

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və **derslik@edu.gov.az**
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

Informatika

Başlıklar

1. KODLAŞDIRMA

1. Rastr qrafikası	8
2. Vektor qrafikası	12
3. Vektor redaktörunda iş	16
4. Qrafik informasiyanın kodlaşdırılması	19
5. Səs informasiyasının kodlaşdırılması	22
Ümumiləşdirici sual və təpşiriqlər	26

2. KOMPÜTER

6. Kompüterin əsas xarakteristikaları	28
7. İdarəetmə paneli	32
8. Xidməti proqramlar. Defragmentləmə.	35
9. Xidməti proqramlar. Diskin təmizlənməsi.	38
Ümumiləşdirici sual və tapşırıqlar	42

3. ELEKTRON CƏDVƏLLƏR


10. Mütləq və nisbi istinadlar	44
11. Elektron cədvəldə funksiyalar	49
12. Verilənlərin vizuallaşdırılması. Diaqramlar	54
13. Məsələ həlli	60
Ümumiləşdirici sual və tapşırıqlar	66

4. PROQRAMLAŞDIRMA

14. Ədədlərlə iş	70
15. Sətirlər	75
16. Siyahılar	80
17. Funksiya	86
18. Məsələ həlli	91
Ümumiləşdirici sual və tapşırıqlar	98

5. İNFORMASIYA TEKNOLOGİYALARI

19. Qraf informasiya modeli.	102
20. Qraf məsələləri	106
21. Şəbəkə topologiyaları	111
22. Veb-sayt.	115
23. Veb-sayt şablonları	119
24. Veb-proqramlaşdırma dilləri	124
25. İnternetdə ünvanlama	130
Ümumiləşdirici sual və tapşırıqlar	134
Ədəbiyyat	135



DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?

1 Açıar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlar.

2 Maraqoyatma. Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.

3 Fəaliyyət. Maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə yönəlmüş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhvləri araşdırmaq üçün suallar verilir.

4 Addım-addım. Praktik vərdişləri formalasdırır.

5 İzahlar. Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlarla bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.

6 Araşdırıq-öyrənək. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.

7 Öyrəndiklərini yoxlayın. Hər mövzuda öyrəndiklərini qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.

8 Ümumiləşdirici sual və tapşırıqlar. Hər bölümün sonunda öyrəndiklərinizin tətbiqi ilə bağlı sual və tapşırıqlar verilir.

1

KODLAŞDIRMA

1. Rastr qrafikası
2. Vektor qrafikası
3. Vektor redaktöründe iş
4. Qrafik informasiyanın kodlaşdırılması
5. Səs informasiyasının kodlaşdırılması



açar sözlər


- Piksel
- Rastr
- Rastr qrafikası
- BMP formatı

1. Rastr qrafikası

- Hansı qrafik redaktörleri tanıyırsınız?
- Sizcə, Paint qrafik redaktorunun hansı üstünlükleri və çatışmazlıqları var?

Fəaliyyət

1. Paint qrafik redaktorunda hər hansı qrafik faylı açın.
2. Magnifying glass (Böyüdücü) alətini seçin. Göstərici həmin alətin şəklini alacaq.
3. Göstəricini iş sahəsinə aparın və siçanın sol düyməsini çıqqıldadın. Şəkin ölçüsü iki dəfə böyüyəcək. (Şəkli kiçiltmək üçün siçanın sağ düyməsindən istifadə etmək lazımdır.)
4. Bu hərəkəti bir neçə dəfə təkrar edin.




Nəticəni müzakirə edək:

- Böyüdilmiş şəklə baxmaqla ekranda görüntünün necə formalaşması haqqında nə demək olar?

Ekranda görüntünün eyniölçülü çox kiçik nöqtələrdən – **piksəllərdən** formalaşdığını bilirsiniz. Ekranda görüntünü əmələ gətirən nöqtələrin düzbucaqlı şabəkəsi **rastr** adlanır. (“Rastr” termini latin dilindəki “rastrum” sözündəndir və “dirmiq”

deməkdir.) Hesablama texnikası vasitəsilə yaradılan və kompüterin yaddaşında piksellərinə uyğun olan bitlər yığını şəklində saxlanılan görüntüyə isə *rastr qrafikası* deyilir.



Ekranda nöqtələr birləşərək bütöv bir şəkil əmələ gətirsə də, rastr görüntünü çox böyüdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur: ekrandakı mövqeyi ilə və əgər monitor rənglidirsə, rəngi ilə, ag-qaradırısa, parlaqlıq dərəcəsi ilə.

Rastr görüntülər yaratmaq və onlar üzərində əməliyyatlar aparmaq üçün çoxlu sayda proqramlar mövcuddur. Windows əməliyyat sisteminin tərkibinə daxil olan **Paint** proqramı ilə aşağı siniflərdən tanışsınız. İkiölçülü rəsmlər yaratmaq üçün daha geniş imkanları olan **PaintNET**, **Corel Painter**, **Adobe PhotoShop**, yaxud **Corel PHOTO-PAINT** kimi proqramlardan da istifadə etmək olar. Rastr görüntülərlə işləmək üçün geniş imkanlara malik sərbəst (ödənişsiz) yayılan proqramlar da mövcuddur. Belə proqramlara **PaintNET**, **GIMP**, **TuxPaint**, **StarOffice Image** rastr qrafik redaktorlarını aid etmək olar.



PaintNET



Adobe PhotoShop



GIMP



TuxPaint


Rastr görüntülər piksellər yığınından ibarət olsa da, onlarla iş zamanı, adətən, ayrı-ayrı piksellərlə deyil, bütöv fragmentlərlə işlənilir. Bunun üçün qrafik redaktorlarda müxtəlif alətlər nəzərdə tutulub: düz xətt, əyri, düzbucaqlı, oval (ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı, firça, pozan, rənglə doldurma və s. Ancaq bəzən görüntünün ayrıca pikselləri ilə işləmək zərurəti yaranır. Məsələn, tutaq ki, yaratdığınız rəsmiñ hansısa hissəsində cəmi bir neçə nöqtədən ibarət olan bir simvol (\wedge) yerləşdirmək lazımdır. Bu işi Paint redaktorunda indiyədək istifadə etdiyiniz alətlərin köməyi ilə

etməyə çalışsanız, bunun o qədər də asan olmadığını görəcəksiniz. İndi öyrənəcəyiniz üsulla isə bunu çox rahatca yerinə yetirmək mümkündür.

Görüntünün ayrı-ayrı piksellərini redaktə etmək (rəngini dəyişdirmək) üçün “Karandaş” (Pencil) alətindən istifadə olunur. Bu zaman “tor” rejimindən istifadə edilməsi çox əlverişli olur. Bu rejimə Paint programında menyunun **Vi ew⇒Gri dl** i nes (PaintNET programında **Vi ew⇒Pi xel Gri d**) komandasından keçilir.

Addım-addım

1. PaintNET qrafik redaktorunu başladın.
2. Magni fi er (Böyüdücü) alətindən istifadə etməklə iş sahəsini bir neçə dəfə böyüdün.
3. Menyudan **Vi ew⇒Pi xel Gri d** komandasını seçin. İş sahəsinin üzərində “tor” əmələ gələcək.
4. Penci l (Karandaş) alətini götürün və istədiyiniz yerdə aşağıdakı simvolu çəkin.



5. Magni fi er alətinin köməyi ilə iş sahəsini ilkin ölçüsünə qaytarın.

Windows əməliyyat sistemində rastr görüntüləri saxlamaq üçün əsas format **Wi ndows Bi tmap** formatıdır. Bu formatlı faylların uzantısı **. bmp** olur. Rastr görüntüləri saxlamaq üçün çoxlu müxtəlif **formatlar** da mövcuddur. Onların əksəriyyətində **sixmadan** istifadə olunur, yəni xüsusi alqoritmlər vasitəsilə faylin ölçüsü azaldılır. Bəzi formatlarda itkisiz sixma tətbiq olunur. Belə ki, “sıxılmış” fayldan ilkin görüntünü tam dəqiqliklə bərpa etmək olur. **İtkili sixmadan** istifadə etməklə daha yüksək dərəcəli sixmani təmin etmək mümkündür. Bu zaman verilənlərin çox əhəmiyyətsiz, yəni insan gözünün sezə bilmədiyi hissəsi itirilir.

Uzantısı **.gi f** (<cif>, yaxud <gif> kimi oxunur) və ya **.j peg** (<cey-peq> kimi oxunur) olan rastr görüntülərdən də geniş istifadə edilir (başlıca olaraq Internetdə).

Son zamanlar .png (<pinq> kimi oxunur) formatı da geniş yayılmıştır. Bu formatlarda faylin ölçüsü hiss ediləcək dərəcədə azalsa da, görüntünün keyfiyyəti, demək olar ki, azalmır. Rastr görüntüləri yüksək keyfiyyətdə saxlamaq üçün .tiff formatından istifadə olunur.


Rastr qrafikası, demək olar ki, kifayət qədər mürəkkəbliyə və dəqiqliyə malik rəsm-lər yaratmağa imkan verir. Bu, rastr görüntülərin başlıca *üstünlüyüdür*. Bununla belə, rastr qrafikasının bəzi *çatışmazlıqları* da vardır. Bu nöqsanlar rəsmidə daha yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda meydana çıxır. Birincisi, yüksək çözümlülüyə malik rastr görüntülərin həcmi çox böyük olur. İkincisi, rastr görüntüləri böyüdüb-kıçıldən zaman çətinliklər yaranır. Belə ki, miqyası böyüdəndə rastr elementləri görünür və nəticədə görüntü təhrif olunur.

Araşdırmaq-öyrənək

Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli JPEG formatında saxlayın. Paint programını qapadın və hər iki faylin ölçüsünü (diskdə tutduğu yerin həcmini) vərəqdə qeyd edin. Sonra həmin faylları yenidən açın və üzərində müyyən dəyişiklik aparıb (məsələn, hər hansı hissəsini silməklə) yeni adla saxlayın. Hər iki fayl formatı üçün onun həcminin necə dəyişdiyinə diqqət yetirin. Nə üçün BMP formatında faylin həcminin dəyişmədiyini, JPEG formatında isə dəyişdiyini aydınlaşdırın.

Öyrəndiklərinizi yoxlayın

1. Rastr nədir?
2. Rastr görüntüləri almaq üçün hansı qurğuları tanıyırsınız?
3. Rastr qrafikasının hansı üstünlükləri və çatışmazlıqları var?
4. Verilmiş şəkli PaintNET programında çəkin.



açar sözlər

- Vektor qrafikası
- Düstur
- Seçdirmə alətləri
- ODG formatı

2. Vektor qrafikası

- Riyaziyyatdan funksiyanın hansı təqdimolunma formalarını bilirsınız?

Fəaliyyət





Hansı düsturun hansı qrafikə uyğun olduğunu müəyyən edin.

$y = \sin x$

$y = x^2$

$y = kx$

$y = x^3$



Nəticəni müzakirə edək:

- Verilmiş düsturlar, yoxsa onlara uyğun şəkillər kompüterin yaddaşında daha çox yer tutar?

Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə edilir. Onlardan birinin – *rastr qrafikasının* mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – *vektor qrafikasından* istifadə olunur. Şəkil, sxem, certyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazımlı olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.

Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin) yiğini kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanuna uyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi $y = kx + b$ düsturu ilə verilir. Koordinat sistemində k

və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini *və rəngini* göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır *və onu* heç bir təhrif olmadan böyüb-kiçiltmək imkanı yaranır.

Rastr və vektor qrafikasının müqayisəsi



Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri *və* xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya *və* rəsm əsərlərinə xasdır. Buna görə də vektor qrafikasından çox zaman sxemlərin, planların yaradılmasında istifadə edilir.

Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların içərisində **CorelDRAW**, **Adobe Illustrator**, **Adobe Freehand** kimi proqramlar daha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş **Adobe Flash** proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proqramlar da vardır. Belə proqramlara örnək olaraq **Inkscape**, **OpenOffice.org Draw**, **Skencil** kimi proqramları göstərmək olar.



Adobe Freehand



Adobe Flash



Inkscape

Vektor redaktorlarının hamısında rəsm *və* redaktə üçün əsas alətlər dəsti bir-birinə bənzərdir. Bunların içərisində **seçdirmə alətləri** çox önemlidir.



OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr *və* başqa fiqurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri paralelepiped, konus, silindr *və* bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri *və* s.) yaratmaq olar.

Yaradılmış rəsmləri proqramın öz formatında – **ODG** formatında saxlamaq, eləcə də **BMP**, **GIF**, **JPEG**, **PNG**, **TIFF** *və* **WMF** də daxil olmaqla bütün tanınmış formatlara چevirmək olar.


Addım-addım

1. OpenOffice.org Draw programını başladın. Programın baş pencərəsi açılacaq.
2. Rəsm sahəsinin ölçülərini və səmtini müəyyənləşdirmək üçün göstəricini rəsm sahəsinə aparıb siçanın sağ düyməsini çiqqıldadın. Açılan qisayol menyusundan Page⇒PageSetup bəndini seçin. Uyğun dialog boksu açılacaq.
3. Paper format bölümündə kağızın formatını, onun yönünü (Landscape), qiraqlardan boşluq sahələrini quraşdırın.
4. Rəsmdə yüksək dəqiqlik üçün çəkiləcək fiqurları tora bağlamaq və toru görünən etmək üçün yenə də rəsm sahəsində qisayol menyusunu açın və Grid bəndində torun parametrlərini göstərən bəndləri aktivləşdirin.
5. Program pəncərəsinin aşağı qıraqı boyunca yerləşmiş ellips (Ellipse) düyməsini çiqqıldadın və rəsm sahəsində uyğun fiquru çəkin. Sonra yazı (Text) düyməsini seçin və ellipsoidin içərisinə **Başlanğıc** sözünü yazın.
6. Eyni qayda ilə düzbucaqlı (Rectangle) və sonra yenə də ellips çəkiib içərilərinə uyğun olaraq **Komandalar seriyası** və **Son** sözlərini yazın.
7. Line Ends with Arrow düyməsini çiqqıldadın və çəkdiyiniz fiqurları oxlarla birləşdirin. Xətti alqoritmin ümumi blok-sxemi alındı.
8. Ayrı-ayrı obyektlərdən ibarət bloksxmin bütövlükdə yerini dəyişmək, yaxud üzünü köçürmək üçün həmin obyektləri qruplaşdırmaq lazımdır. Bunun üçən bildiyiniz üsulların birindən istifadə etməklə obyektlərin hamısını seçdirin. Sonra göstəricini seçdirilmiş sahəyə aparıb siçanın sağ düyməsini çiqqıldadın. Açılan qisayol menyusundan Group komandasını seçin. İndi seçdirilmiş obyektlərin hamısı bir qrupda birləşəcək.
9. Yaradılmış vektor rəsmini saxlamaq üçün File⇒Save As menu komandasını seçin. Açılan uyğun dialog boksunda faylin tipini ODF Drawing göstərin və fayla **alqoritm.odg** adını verin.
10. File⇒Export menu komandasını seçin. Açılan uyğun dialog pəncərəsində JPEG formatını göstərin. Blok-sxem rastr görüntüsü kimi saxlanılacaq.

OpenOffice.org Draw programını qapadın.



Fraktal qrafika. Ötən əsrin 70-ci illərində meydana çıxan “fraktal”, “fraktal həndəsə” və “fraktal qrafika” anlayışları bu gün riyaziyyatçı və programçiların gündəlik həyatına çox sıx daxil olub. “Fraktal” sözü “fracrus” latin sözündən yaranıb və “bölmüş”, “parçalanmış”, yaxud “qırılmış” anlamını verir. Bu termin 1975-ci ildə fransız riyaziyyatçısı Benua Mandelbrot tərəfindən təklif olunub.



Fraktal elə strukturdur ki, hissələri müəyyən mənada onun özünə oxşayır. Təbiətdə olan bir çox obyektlərin fraktal xüsusiyyətləri vardır: qar dənəciyi böyüdüldükdə fraktal olur; ağac və bitkiler fraktal alqoritmlər üzrə böyükür; dənizin sahil xətlərinə böyüdülmüş miqyasda baxdıqda əvvəlkilərə bənzər yeni-yeni girinti-çixıntılar üzə çıxır.

Vektor qrafika kimi, fraktal qrafika da hesablana biləndir. Başqa sözlə, fraktal görüntüsü tamamilə tənliklər, yaxud tənliklər sistemi əsasında qurulur. Ona görə də hesablamaları aparmaq üçün kompüterin yaddaşında düsturları saxlamaq kifayətdir. Yalnız tənliyin əmsallarını dəyişməklə tamamilə fərqli görüntülər almaq olar.

Araşdırmaq-öyrənək

“Fəaliyyət” blokunda yaradılan al qori tm. odg və al qori tm. j pg fayllarının saxlandığı qovluğa keçin. Öncə həmin faylların diskdə tutduqları yerləri müqayisə edin. Sonra bu faylları uyğun olaraq OpenOffice.org Draw və Paint proqramlarında açın. Görüntüləri bir neçə dəfə böyüdüb onların keyfiyyətini (cizgilərin dəqiqliyini) müqayisə edin. Gördüyünüz nəticələr öyrəndiyiniz biliklərə uyğun gəlirmi?

Öyrəndiklərinizi yoxlayın

1. Vektor qrafikası nə deməkdir?
2. Vektor görüntüler nədən formalasdır?
3. Vektor qrafikasının hansı üstünlükləri və çatışmazlıqları var?
4. “Tam budaqlanma” və “yarımçıq budaqlanma” alqoritmik konstruksiyalarının bloksxemini çəkin.
5. Kompüterin quruluşunun struktur sxemini çəkin.

açar sözlər



- Qat
- Qruplaşdırma
- Qrupdan çıxartma

3. Vektor redaktorunda iş

- Qrafik primitivlər nədir?
- Google SketchUp programında hansı qrafik primitivlərdən istifadə etmisiniz?

Fəaliyyət

1. Paint qrafik redaktorunda aşağıdakı şəkli çəkin.
2. Bu fiqurların üst-üstə yerləşmə ardıcılılığını dəyişməyə çalışın.
3. OpenOffice.org Draw vektor redaktorunu başladın.
4. Drawing (Rəsm) alətlər zolağında Basic Shapes düyməsini çıqqıldadın. (Drawing zolağı, adətən, programın baş pəncərəsinin aşağı hissəsində olur. Əgər o, ekranda yoxdursa, View⇒Tool bars menyu komandası vasitəsilə onu aktivləşdirin.)
5. Açılan siyahıdan önce kvadrat, sonra üçbucaqlı və nəhayət, çevre alətini seçərək yuxarıdakı şəkli çəkin.
6. Kvadrat obyektini seçdirin və Modify⇒Arrange⇒Bring to Front menyu bəndini () seçin. Seçdirilmiş kvadrat o biri obyektlərin öünü keçəcək.



Nəticəni müzakirə edək:

- Nə üçün vektor qrafik redaktorunda asan yerinə yetirdiyiniz əməliyyatı rastr qrafik redaktorunda yerinə yetirmək mümkün olmadı?

Vektor qrafik redaktorunda əməliyyatların özəlliyi ondadır ki, həndəsi fiqurlar (obyektlər) çəkildikdən sonra da "sərbəst" qalır. Yəni vektor görüntünü təşkil edən ayrı-ayrı obyektlər üzərində istənilən zaman əməliyyatlar aparmaq olar. Rastr görüntülərdə isə belə deyil: həndəsi fiqurlar (obyektlər) yalnız çəkildikləri anda "sərbəst" mövcud olur, sonra onlar, sadəcə, rəngli nöqtələr yığınına çevrilir.

Vektor qrafik redaktorunda çəkilən hər qrafik primitiv ayrıca *qatda* yerləşir. Başqa sözlə, vektor görüntülər onu təşkil edən obyektlərin sayı qədər qatdan ibarət olur.



Vektor görüntülərdə obyektlər vizual olaraq bir-birini örtslər də, bu obyektlər əslində tam sərbəstdir.


Vektor redaktorunda çəkilmiş qrafik primitivləri qruplaşdıraraq (birləşdirərək) bir vahid obyekt yaratmaq mümkündür. ***Qruplaşdırma*** əməliyyatı (Group komandası) ilə ötən dərsdə tanış oldunuz. Qrup üzərində aparılan əməliyyatlar onu təşkil edən bütün obyektlərə aid olur. Ancaq bəzən qrupa daxil olan hər hansı bir obyekt üzərində müəyyən dəyişiklik etmək lazımlı gəlir. Bunun üçün qruplaşdırmanın əksi olan əməliyyatdan – ***grupdan çıxartmadan*** (Ungroup komandası) istifadə olunur.

SketchUp programında siz artıq sadə üçölçülü fiqurlar hazırlamışınız. OpenOffice.org Draw programı üçölçülü qrafika ilə işləmək üçün də geniş imkanlara malikdir.

Addım - addım

1. OpenOffice.org Draw programını başladın.
2. File⇒New⇒Drawing menü komandasını seçin. Boş rəsm sahəsi açılacaq.
3. 3D-Effects alətlər panelini aktivləşdirin. Bunun üçün View⇒Tool bars⇒3D-Effects menü komandasını seçin.
4. Ardıcıl olaraq kub (Cube), kürə (Sphere), silindr (Cylinder), konus (Cone), piramida (Pyramid), tor (Torus) çəkin.
5. Rəsm sahəsində kürəni seçdirin və siçanın sağ düyməsini çıqqıldadın. Açılan kontekst menyusundan 3D Effects bəndini seçin. Uyğun dialog pəncərəsi açılacaq.
6. Pəncərənin yuxarısında yerləşən Illumination (işıqlandırma) düyməsini çıqqıldadın. Light source (işıq mənbəyi) və Ambient light (ətraf işıq) parametrlərini seçin. Dialog pəncərəsinin aşağı hissəsindəki pəncərədə siçanın, yaxud fırlatma zolaqlarının köməyi ilə işıq mənbəyinin yerini dəyişməklə üçölçülü cismin işıqlanmasının necə dəyişməsini izleyin. Seçilmiş xassələrin obyekta tətbiq edilməsi üçün Assign (mənimşətmə) düyməsini çıqqıldadın.
7. Redaktorun bu imkanlarından istifadə edərək Günəş sisteminin üçölçülü modelini hazırlayıın.







8. Fayla uyğun ad verib öz qovluğunuzda saxlayın.


Araşdırmaq-öyrənək

1. OpenOffice.org Draw programının Drawing zolağında yerləşən düymələrin təyinatını aşasından.
2. Arrange menyusunun başqa bəndlərindən istifadə etməklə seçdirilmiş obyekti o biri obyektlərə nəzərən yerinin necə dəyişildiyinə diqqət yetirin.




Öyrəndiklərinizi yoxlayın

1. Rastr və vektor görüntülerin hansı fərqli cəhətləri ilə tanış oldunuz?
2. Qrafik redaktorda qatlarla iş hansı üstünlükləri verir?
3. Nəyə görə Paint qrafik redaktorunda qruplaşdırma komandası yoxdur?
4. Vektor redaktorunda aşağıdakı fiqurları hazırlayın.



5. Vektor redaktorunda gördünüz kimyəvi maddənin molekul modelini çəkin. Bu maddənin adını öyrənməyə çalışın.



açar sözler

- Rəng dərinliyi
- Tamamlayıcı rənglər
- RGB kodlaşdırması
- CMYK kodlaşdırması


4. Qrafik informasiyanın kodlaşdırılması

- İformasiyanın hansı növləri var?
- Kompüterdə mətn informasiyası necə kodlaşdırılır?


Fəaliyyət

1. Damalı vərəqdə aşağıdakı cədvəllerin sətir və sütunlarının sayına uyğun düzbucuqlular çəkin.

0110
1001
1001
0110



00111100
01111110
11100111
11000011
11000011
11100111
01111110
00111100




2. “1” olan xanalara uyğun damaları kağızda müəyyənləşdirin və həmin damaları rəngləyin.
3. Alınan görüntüləri müqayisə edin.

Nəticəni müzakirə edək:


- Hansı cədvələ uyğun görüntü daha “dəqiq” alındı? Sizcə, niyə? İkinci görüntünü daha da “dəqiq” vermək üçün nə etmək lazımdır?
- 0 və 1-lərdən ibarət cədvəlləri uyğun görüntülərin kodu hesab etmək olarmı?

Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında *rastr formatında* kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtəldən – piksellərdən təşkil edilmiş düzbucuqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.

Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına **rəng dərinliyi** deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (2^1), 2 bitlə 4 rəngi (2^2), 4 bitlə 16 rəngi (2^4), 8 bitlə 256 rəngi (2^8) kodlaşdırmaq mümkündür.



24 bit (16 777 216 rəng)



8 bit (256 rəng)



4 bit (16 rəng)

Rəqəmsal videoda rəng dərinliyi üçün 15 bit yetərli olur. Rənglərin gerçek foto keyfiyyətində olması üçün ən azı 24 bit lazımdır.

Qrafik faylin həcmini tapmaq üçün onun uzunluğunda və enində olan piksellərin sayını (uyğun olaraq, a və b) və rəngin dərinliyini (n) bilmək lazımdır. Onda qrafik faylin həcmi (V) aşağıdakı düsturla hesablanacaq:

$$V = a \cdot b \cdot n$$

256 × 256 piksel ölçüsü olan rastr görüntündə 512 rəngdən istifadə olunub. Görüntü kompüterin yaddaşında nə qədər yer tutacaq?

Həlli. Öncə görüntünü təşkil edən piksellərin ümumi sayını tapaq. Bu zaman 2-nin qüvvətlərindən istifadə etməklə hesablamaları asanlaşdırmaq olar:

$$a \cdot b = 256 \cdot 256 = 2^8 \cdot 2^8 = 2^{16}.$$

1

Palitra 512 rəngdən ibarət olduğundan həmin ədədi 2-nin qüvvəti şəklində göstərməklə rəng dərinliyini tapaq:


$$512 = 2^n \Leftrightarrow 2^9 = 2^n \Leftrightarrow n = 9.$$

Deməli, görüntünün kodlaşdırılması zamanı 9 bitdən istifadə olunur. Beləliklə, rastr görüntünün həcmi

$$V = 2^{16} \cdot 9 \text{ bit} = 2^{13} \cdot 9 \text{ bayt} = 2^3 \cdot 9 \text{ Kbayt} = 72 \text{ Kbayt olacaq.}$$

Monitorda istənilən rəng üç əsas rəngin qarışığından alınır: *qırmızı* (Red), *yaşıl* (Green) və *göy* (Blue). Belə kodlaşdırma sistemi **RGB** adlanır ("er-ci-bi" kimi oxunur). Bu rəngləri müəyyən nisbətdə qarışdırmaqla insan gözünün qəbul edə biləcəyi istənilən başqa rəngi almaq olar; heç bir rəngin olmaması qara rəngi, hər üç rəngin 100% olması isə ağ rəngi verir.

Əgər bu üç əsas rəngin hər birinin parlaqlığını kodlaşdırmaq üçün 8 bitdən (256 qiymətdən) istifadə olunsa, onda görüntünün hər bir nöqtəsini kodlaşdırmaq üçün 24 bit lazımdır. Belə kodlaşdırma sistemi birqiyəməli olaraq 16,8 milyon rəngi müəyyənləşdirməyə imkan verir. Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasitəsilə belə kodlaşdırılması **tam rəngli** (True Color) kodlaşdırma adlanır.



Çap işlərində üç əsas rəngdən deyil, *tamamlayıcı rənglərdən* istifadə edilməsi daha əlverişli olur. Tamamlayıcı rənglər bunlardır: *abi* (Cyan), *sırğaçıçayı* (Magenta) və *sarı* (Yellow). Boyaq maddələri mükəmməl olmadığından bu rənglərin qarışığından ideal qara rəng alınmır. Ona görə də çapda qara (Black) rəng ayrıca istifadə olunur. Belə kodlaşdırma sistemi **CMYK** adlanır ("smik" kimi oxunur); qara rəng K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın.

Çox yüksək dəqiqlik tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayıda bitdən istifadə olunur. Məsələn, görüntülərin 16 bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılması **High Color** adlanır. Belə görüntülərin həcmi (diskdə tutduğu yer) tam rəngli (True Color) görüntülərlə müqayisədə daha az olur (əlbəttə, keyfiyyət də aşağı olur).

Araşdırmaq-öyrənək

Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli müxtəlif kodlaşdırma (Monochrome Bitmap, 16 Color Bitmap, 256 Bitmap, 24-bit Bitmap) sxemlərində saxlayın. Paint programını qapadın və faylları saxladığınız qovluğa keçin. Saxlanmış faylların ölçülərini müqayisə edin və onlar arasındaki fərqin səbəbini izah etməyə çalışın.

24-bit Bitmap (*.bmp; *.dib)

Monochrome Bitmap (*.bmp; *.dib)

16 Color Bitmap (*.bmp; *.dib)

256 Color Bitmap (*.bmp; *.dib)

24-bit Bitmap (*.bmp; *.dib)

JPEG (*.jpg; *.jpeg; *.jpe; *.jfif)

GIF (*.gif)

TIFF (*.tif; *.tiff)

PNG (*.png)

Öyrəndiklərinizi yoxlayın

1. Hansı rənglərə əsas rənglər deyilir?
2. Sağdakı şəkildə "1" olan damaları dəftər vərəqində rənglənməklə hansı görüntünün alındığını müəyyən edin.
3. Ölçüsü 32×32 piksel olan rastr görüntünün yaddaşa saxlanması üçün 512 bayt yer ayrılib. Görüntünün rənglər palitrasında ən çoxu neçə rəng ola bilər?
4. 256 rəngli görüntünün ölçüsü 1024×640 pikseldir. Qrafik faylin həcmini hesablayın.
5. 16 bitlik kodlaşdırımda 640×480 ölçülü görüntünün həcmi nə qədər olacaq?

0	0	0	0	0	0	0	0	0	0	1	1	1	0	0
1	0	0	0	0	0	1	0	0	0	0	1	1	0	0
1	1	0	0	0	1	1	0	0	0	0	0	1	1	1
1	1	1	1	1	1	1	0	0	0	0	0	1	1	1
1	1	0	1	1	0	1	1	0	0	0	0	0	1	1
1	1	1	1	1	1	1	1	0	0	0	0	0	1	1
1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	0
0	1	1	1	1	1	1	0	1	1	1	1	1	1	0
0	0	0	1	1	0	0	1	1	0	0	0	1	1	0
0	0	0	0	0	1	1	1	0	0	1	1	1	0	0
0	0	0	0	0	0	1	1	1	0	0	1	1	1	0

açar sözlər

- Analoq siqnal
- Rəqəmsal siqnal
- Analoq-rəqəm çeviricisi
- Rəqəm-analoq çeviricisi
- Səs kartı
- Fonoqraf

5. Səs informasiyasının kodlaşdırılması

- Fiziki baxımdan səs nədir?
- Kompüterin səslə işləyən hansı qurğuları var?

Fəaliyyət

Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Hər bir qurğu haqqında bildiklərinizi uyğun xanalara yazın.

Qurğu	Funksiyası, iş prinsipi
Mikrofon	
Səsucaldanlar	
Səs kartı	

Nəticəni müzakirə edək:

– Kompüterdə bu qurğular arasında birləşmə necə qurulur?

Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videokameralar, mobil telefonlar və s.) *rəqəmsal* qurğularıdır. Çünkü kompüterdə saxlanılan və emal olunan hər şey ədədlərdir (*rəqəmlərdir*).

Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən *analoq* terminindən istifadə olunur. Məsələn, danışq zamanı ağızın yaratdığı səs dalğaları *analoq* təbiətidir. Bu dalğaları mikrofon elektrik siqnalına çevirə bilər. Bu elektrik siqnalı da *analoqdur*.



Analoq səs dalğaları




Analoq elektrik siqNALI




10101010
11110100
01010110
10010110
10100101

Kompüter rəqəmsal qurğu olduğundan onun analoq qurğularla işləyə bilməsi üçün bir çeviricinin olması vacibdir. Belə çevirici kompüterin *səs kartında* yerləşdirilmişdir. Səs kartı mikrofondan daxil olan elektrik siqnallarını (analoq siq-

nalları) rəqəmsal şəklə çevirmək üçün *analoq-rəqəm çeviricisindən* (analog-to-digital converter, ADC) istifadə edir.



Kompüterin səs kartında əks çevirməni, yəni rəqəmsal verilənləri analoq siqnallara (səsə) çevirən qurğu da olur. *Rəqəm-analoq çeviricisi* (digital-to-analog converter, DAC) adlandırılan bu qurğu qəbul etdiyi rəqəmsal verilənləri analoq siqnallara çevirərək qulaqlığa, yaxud səsucaldanlara ötürür. Bu qurgular isə həmin analoq siqnalları səs şəklində çıxışa verir.



Rəqəm-analoq çeviricisi, eləcə də analoq-rəqəm çeviricisi başqa qurğularda da olur. Məsələn, kompakt-disk pleyerində (MP3-pleyerində) rəqəm-analoq çeviricisi qoyulub ki, o da diskdən oxuduğu rəqəmsal verilənləri musiqi şəklində səsləndirilən analoq siqnala çevirir.



Səsin bu üsulla kodlaşdırılmasında müəyyən xətalar olur, çünki rəqəm-analoq çeviricisindən alınan siqnal orijinal siqnaldan bir qədər fərqlənir. Bu fərqi, əsasən, yüksəkkeyfiyyətli orkestr musiqisinin yazılıması və səsləndirilməsi zamanı duymaq mümkündür.

Kompüterdə başqa verilənlər kimi səslər də fayllarda saxlanılır. Kompüterdə, əsasən, üç növ səs faylından (audiofayldan) istifadə olunur: **wav**, **mp3** və **midi**.

WAV. Bu formatlı fayl rəqəmli şəkildə musiqi parçalarından ibarət olan səs faylıdır. **Wav** (ingiliscə *wave – dalğa*) fayllarında, əslində, Windows-da eşitdiyiniz, eləcə də özünüz yazdırıldığınız bütün səslər saxlanılır.

MP3. Bu fayllar diskdə az yer tutması üçün sıxılmış səs fayllarıdır. MP3 faylinin hər dəqiqəsi təxminən 1 Mbaytdır. Demək olar ki, istənilən səsi **mp3** formatına çevirmək olar.


MIDI. MIDI fayllarında notlar və həmin notların səsləndirildiyi musiqi alətləri haqqında informasiya olur. Sintezator melodiyani notlarla işləyən musiqiçi kimi səsləndirir.

Bu əsas musiqi formatlarından savayı, çoxlu başqa formatlar da vardır, məsələn: **au** və **aiff**.

Səs yazısının tarixçəsi. Səs informasiyasının kompüterdə necə saxlanması (kodlaşdırılması) ilə tanış oldunuz. Ancaq səsi necə yazıb saxlamaq və gələcək nəsillərə ötürmək üzərində insanlar daha öncədən düşünmüşlər. Məlumdur ki, titrəyən (sürətlə irəli-geri hərəkət edən) əşya səs çıxardır. Məsələn, təbilə zərbə endirdikdə o titrəməyə (vibrasiya etməyə) başlayır və ətrafdakı havanın zərrəciklərini də tərpənməyə (rəqs etməyə) məcbur edir. Yaranan səs dalğaları havada yayılır və qulaq onu qəbul edir.

1876-ci ildə **telefon** ixtira olundu. Burada səs vibrasiyaları nazik və elastik lövhə – membran tərəfindən qəbul edilirdi. Görkəmlı ixtiraçı Tomas Edisonu belə bir sual düşündürdü: lövhənin titrəyişlərini hansısa yolla yazmaq olarmı?

İlk
fonoqrafin
sxemi



Edison telefonun səs borusunu götürdü və membrana iynə birləşdirdi. O, borunun içərisinə nə isə deyəndə membran ilə birlikdə iynə də titrəyirdi və onun altında hərəkət edən kağız zolağını çizirdi. Beləliklə, səsi yazmaq mümkün oldu, ancaq onu necə səsləndirmək məsələsi qalırdı. Edisonun ağlına daha bir böyük fikir gəldi: adı kağızin əvəzinə qalaydan olan folqadan istifadə etmək. İynəni silindrin üzərinə çəkilmiş folqaya yaxınlaşdırıldıqda o, folqada şırımla açıldı. İynənin titrəyişindən asılı olaraq bu şırımlın dərinliyi dəyişirdi. Edisonun beynində yeni bir fikir oyandı: bu prosesi geriye də qaytarmaq olar!

Əgər iynənin ucu yazılmış şırıma sürtülərək hərəkət etdirilsə, o, səsin yazılışında olduğu kimi, membranı titrəməyə məcbur edəcək!

Edison aparatın eskizini çəkib laboratoriyasının işçisinə verdi. Aparat hazır olduqda Edison onu sınaqdan keçirtdi. Silindri fırladaraq o, səs borusuna (rupora) "Merinin bir qızusu vardi" məşhur uşaq şeirini dedi. İynə silindr üzərində şırım açdı. Edison iynənin ucunu şırımin başlanğıcına yerləşdirdi və barabanı fırladaraq səs borusundan çox böyük sevincə öz yazılmış səsini eşitdi. Beləliklə, səsi yazmaq üçün dünyada ilk qurğu – **fonoqraf** yarandı. Onun sonrakı inkişafı **qrammofon** və **patefonun** yaranmasına səbəb oldu. XX əsrin ortalarında **elektrofon** – patefonun elektriklə işləyən analoqu meydana çıxdı.

Səslərin yazılışı, eləcə də faylların bir formatdan başqasına çevriləməsi xüsusi program təminatının köməyi ilə həyata keçirilir. Belə program təminatlarını Internetdə tapmaq üçün www.google.com saytında "**sound conversion software**" sözlərinə görə axtarış aparmaq olar.

Video informasiyanın kodlaşdırılması zamanı həm görüntülər (kadrlar) ardıcılığını, həm də səsi yazmaq tələb olunur. Bu halda verilənlərin ümumi həcmini azaltmaq üçün müxtəlif üsullardan istifadə edilir; məsələn, iki qonşu kadr arasında yalnız fərqlər yazılırlar.

Araşdıracaq-öyrənək

Eyni bir informasiyanın, məsələn, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının bir neçə formatda (mətn, səs və video) faylini Internetdən tapıb kompüterinize köçürün. Həmin faylların həcmini müqayisə edin. Hansı formatlı faylin həcmi ən az, hansında ən çoxdur? Səbəbini izah etməyə çalışın.

Öyrəndiklərinizi yoxlayın

1. ADC və DAC qurğuları hansı funksiyaları yerinə yetirir?
2. Tərkibində "fon" sözü olan daha hansı qurğuların adlarını eşitmisiniz?
3. Kompüterdə səs informasiyası necə kodlaşdırılır?
4. Səs fayllarının hansı növləri var?
5. Fonoqraf nədir və necə işləyir?

**ÜMÜMİLƏŞDİRİCİ SUAL
VƏ TAPŞIRIQLAR**


1. Rastr və vektor qrafikaları arasında fərq nədir?
 2. Vektor qrafikasının hansı üstün və çatışmayan cəhətləri var?
 3. Rastr redaktorunda şəklin hazırlanmasında 1025 müxtəlif rəngdən istifadə olunmuşdur. Rəngləri kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır?
 4. Rastr ağ-qara görüntünün ölçüsü 640×320 piksel təşkil edir. Faylin informasiya həcmi nə qədərdir?
 5. Kompüterin yaddaşında hansı fayl daha çox yer tutar: Unicode kodlaşdırmasında verilmiş 2056 simvoldan ibarət mətn, yoxsa 10×10 piksel ölçüsündə olan 4-rəngli rastr görüntü?
 6. Rastr qrafik görüntünün çevriləməsi prosesində rənglərin sayı 65536-dan 16-dək azaldı. Görüntünün yaddaşda tutduğu yerin həcmi neçə dəfə azalacaq?
 7. Kompüterdə səs kartının funksiyası nədən ibarətdir?
 8. İnforsasiyanın kodlaşdırılma səbəbləri ilə bağlı hansı fikirlər doğrudur?
 - 1) başqalarından gizlətmək;
 - 2) həcmini qisaltmaq;
 - 3) bir təqdimət mə formasının başqasından üstünlüyünü nümayiş etdirmək;
 - 4) daha asan emal etmək və ötürmək;
 - 5) bir təqdimət mə formasından başqasına keçmək.
- | | | |
|------------|---------------|---------------|
| A) 1, 3, 4 | B) 1, 2, 4 | C) 1, 2, 4, 5 |
| D) 1, 3, 5 | E) 1, 2, 3, 5 | |
9. Ölçüsü 32×32 piksel olan rastr görüntünün yaddaşda saxlanması üçün 512 bayt yer ayrılib. Görüntünün rənglər palitrasında ən çoxu neçə rəng ola bilər?
 10. CMYK palitrasının əsas rəngləri hansıdır?

A) qırmızı, göy, yaşıl	B) qırmızı, sarı, yaşıl
C) göy, sarı, yaşıl	D) mavi, sarı, sırgaçıçayı
E) abi, sarı, sırgaçıçayı	



KOMPÜTER

6. Kompüterin əsas xarakteristikaları
7. İdarəetmə paneli
8. Xidməti proqramlar. Defraqmentləmə
9. Xidməti proqramlar. Diskin təmizlənməsi



açar sözlər

- Mərkəzi prosessor
- Takt tezliyi
- Nüvə
- Operativ yaddaş
- Keş-yaddaş
- Sərt disk
- Videoadapter

6. Kompüterin əsas xarakteristikaları

- Fərdi kompüterlərin hansı növləri var?
- Kompüterin hansı hissəsi onun "beyni" hesab olunur?

Fəaliyyət

İşlədiyiniz kompüterlə bağlı aşağıdakı cədvəli doldurun. Kompüterin parametrlərinə baxmaq üçün İş masasında Computer simgəsinin üzərində siçanın sağ düyməsini çıxıqlıdan və açılan kontekst menyusundan Properties komandasını seçin.

Göstəricinin adı	Göstəricinin qiyməti
Əməliyyat sisteminin adı	
Prosessорun adı	
Prosessорun sürəti	
Operativ yaddaşın höcmi	
Monitorun ekranının çözümlülüyü	

Nəticəni müzakirə edək:

- Sizcə, bir kompüterin başqasından üstünlüyü üçün bu göstəricilərdən hansı daha önəmlidir?

Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsınız. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərdən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.

Kompüterin başlıca hissəsi **mərkəzi prosessor** və ya, sadəcə, **prosessor** və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq *bir saniyədə yerinə yetirilən əməliyyatların sayı* götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, programların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur. Bundan

başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı komandaları) *paralel* (yəni eyni anda) yerinə yetirə bilir.


Prosesorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcılığının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosesorun durumunu dəyişən hər bir elementar əməliyyata müyyən zaman – *bir takt* tələb olunur. Komandaların əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosesorun taktlarının tezliyi (*takt tezliyi*) kənardan xüsusi generator tərəfindən təyin olunur.

Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə etmək olar.

Tezliyi ölçmək üçün fiziki vahid 1 *hers* (Hs) qəbul olunub. Artıq ilk fərdi kompüterlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin standart ölçü vahidi olaraq 1 *megahers* (MHz) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi isə *giqaherslə* (GHz) ölçülüür.

Prosesorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının yeganə göstəricisi deyil. Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı müxtəlif olabilir. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı deyil. Başqa komponentlər verilənləri prosessora onun emal etdiyi sürətlə çatdırı bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı düşər.

Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun *nüvəsi* adlanır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (programı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun məhsuldarlığı da yüksək olar.



Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq verilənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kompüter sisteminin məhsuldarlığının mühüm göstəricisidir. O həm yaddaş mikrosxemlərinin parametrlərindən, həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən şinin (verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezliyindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində gecikmələrə səbəb ola bilir. Bu gecikmələrin təsirini azaltmaq üçün prosessor xüsusi yaddaşla – *keş-yaddaşla* təchiz olunur. Prosessorun mikro-

sxeminə yerləşdirilən və tutumu o qədər də böyük olmayan keş-yaddaş onun tezliyində işləyir. Operativ yaddaşdan oxuma-yazma zamanı verilənlərin kopyası keş-yaddaşa yazılır. Prosessor həmin verilənlərə yenidən müraciət etdikdə onlar birbaşa keş-yaddaşdan götürülür. Bu da qeyd olunan gecikmələri aradan qaldırır.

Kompüterin prosessorunun və operativ yaddaşının sürət göstəriciləri hesablama məsələlərinin sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bildiyiniz kimi, bu gün fərdi kompüterlərin istifadə olunduğu sahələr təkcə hesablama məsələləri ilə məhdudlaşdırır. Ona görə də kompüter sisteminin məhsuldarlığına başqa faktorlar da təsir göstərir:

- operativ yaddaşın həcmi;
- xarici yaddaşın həcmi;
- videosistemin məhsuldarlığı.

Kompüterin sürətinə təsir edən amillərdən biri də onun **operativ yaddaşının** (RAM) **həcmidir**. Müasir kompüterlər *çox tapşırıqlı rejimdə* işləyir. Eyni anda çalışan hər bir məsələ (program) üçün əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün məsələlərin tələb etdiyi yaddaşın ümumi həcmi mövcud operativ yaddaşın tutumundan çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı sərt diskdə formalasdır. Ancaq operativ yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş olduğundan bu, bütün kompüter sisteminin sürətini aşağı salır. Kompüterə əlavə operativ yaddaş modullarının artırılması belə əməliyyatların zəruriliyini azaldır və bütövlükdə sistemin sürətini yüksəldir.

Kompüterin başlıca xarakteristikalarından biri də onun **sərt diskinin** tutumudur. Proqramların və verilənlərin uzun müddətə saxlanması üçün nəzərdə tutulmuş bu disklərin tutumu yetərli olmadıqda daha böyük tutumu olan disklərə ehtiyac yaranır.

Texnologiyalar çox böyük sürətlə inkişaf edir və artıq sərt diskləri SSD-daşıcılar əvəzləməyə başlayıb. Sərt disklərdən fərqli olaraq, **SSD** (Solid state drive) qurğularının hərəkət edən elementi yoxdur və sərt disklərlə müqayisədə onların sürəti çox böyükdür. Verilənləri yadda saxlamaq üçün SSD-də fləş-yaddaşdan istifadə olunur. Bu qurğulara quraşdırılmış əməliyyat sisteminin yüklənməsi cəmi bir neçə saniyə çəkir.

Kompüterdə iş zamanı daim monitorun ekranına baxmaq lazımlı gəldiyindən **monitor – videoadapter** birləşməsinin düzgün seçimi çox önemlidir. Burada başlıca göstərici *bir saniyədəki kadrların sayıdır*. Bu tezlik bir saniyədə 70 kadrdan az olduqda insanın gözü (və ya beyni) ekranda görüntünün titrəməsini hiss edir ki, bu da tez yorgunluğa səbəb olur.

Kompüterlərin yuxarıda göstərilən və digər parametrlərini təsvir etmək üçün xüsusi yazılışdan istifadə olunur. Latin hərfəri və rəqəmlərin "qarışığından" ibarət olan və parametrləri bir-birindən vergül və ya ";" simvolu ilə ayrılan belə yazılışlarla kompüter alan hər kəs rastlaşır.

Intel® Core i5-9400F 2666 MHz | H310 Chipset | DDR4 16 GB | SSD 240 GB
| NVIDIA® GeForce® GTX 1050Ti 4 GB

Bu nümunədə Intel® Core i5-9400F yazılı prosessorun modelini, 2666 MHz onun takt tezliyini gösterir. DDR4 16 GB yazılı operativ yaddaşın modelini və tutumunu, SSD 240 GB isə daxili yaddasaxlama qurğusu olaraq tutumu 240 GB olan SSD-dasıyıcıdan istifadə edildiyini bildirir.

Kompüterlərin aparat təminatının inkişafı çox böyük sürətlə gedir. Onların orta xarakteristikaları ilbənil dəyişir. Intel Core i9 prosessorlarının takt tezliyi 5 GHz təşkil edir. Ümumi təyinatlı kompüterlərin operativ yaddaşının həcmi artıq bir neçə giqabayt olur. Mürəkkəb məsələlərin həlli üçün nəzərdə tutulmuş xüsusi kompüterlərdə isə bu göstərici 16 giqabayta çatır. Sərt diskin tutumu isə 500 giqabaytdan başlayır.

Araşdırmaq-öyrənək

1981-ci ildə buraxılmış ilk IBM PC kompüterində olan 8088/86 prosessorunun takt tezliyi 4,77 MHz idi. 1993-cü ildə buraxılmış Pentium prosessorunun takt tezliyi isə 66 MHz-ə çatmışdı. Pentium prosessorunun 1997-ci il son buraxılışında bu göstərici 233 MHz olmuşdur.

Ən güclü Pentium prosessoru ilə öz kompüterinizin prosessorunun takt tezliyini müqayisə edin. Sizin kompüteriniz ondan neçə dəfə güclüdür?

Öyrəndiklərinizi yoxlayın

1. Kompüterin məhsuldarlığını müəyyən edən başlıca parametr hansıdır?
2. Takt tezliyi nədir və nə ilə ölçülür?
3. Keş-yaddaş harada yerləşir və hansı funksiyani yerinə yetirir?
4. Xarakteristikaları aşağıda verilmiş kompüterin operativ yaddaşının və sərt diskinin həcmi nə qədərdir?

Intel® Core™ i9-9900K 2400 MHz | Z390M Chipset | DDR4 32 GB | M2 SSD 512 GB
| HDD 2 TB | NVIDIA® GeForce® GTX1660Ti 6 GB

5. Xarakteristikaları aşağıda verilmiş kompüterin prosessorunun sürəti nə qədərdir?

Intel® Core™ i9-11900K 3200 MHz | Z590 Chipset | DDR4 32 GB | SSD 1 TB NVMe |
HDD 1 TB | NVIDIA® GeForce® RTX 3090 24 GB

açar sözler

- İdarəetmə paneli
- Klaviatura düzülmü

7. İdarəetmə paneli

- İş masasının nizamlanmasına nə zaman ehtiyac yaranır?
- İş masasındaki simgələri programların növünə görə çeşidləmək üçün nə etmək lazımdır?

Kompüterin həm aparat, həm də program təminatının işini idarə edən, istifadəçi ilə kompüter arasında "vasitəcilik" edən programın əməliyyat sistemi olduğunu bilirsiniz. Zövqlər, istəklər, tələbatlar müxtəlif olduğundan bəzən əməliyyat sisteminin özünü kökləməyə, onun müəyyən parametrlərini dəyişdirməyə ehtiyac yaranır. Ötən il siz iş masasının nizamlanması ilə tanış oldunuz. Bu zaman siçanın sağ düyməsinin köməyi ilə açılan kontekst menyularından istifadə etdiniz.

Windows əməliyyat sistemi və onun elementlərinin köklənməsi üçün bütün alətlər Control Panel (*İdarəetmə paneli*) adlandırılan bir qrupda birləşdirilib.

Fəaliyyət

1. Start menyusunu açın.
2. Control Panel bəndini seçərək uyğun pəncərəni açın.
3. İdarəetmə panelinin alətləri kateqoriyalara (Category) görə qruplaşdırılıb. Hər qrupa daxil edilmiş alətlərlə tanış olun.
4. Bütün alətləri bir siyahıda görmək üçün View by (Baxış) sahəsinə daxil olun və Large icons (Böyük simgələr), yaxud Small icons (Kiçik simgələr) bəndini seçin.
5. Control Panel pəncərəsini qapadın.



Nəticəni müzakirə edək:

- İdarəetmə panelinin alətləri neçə kateqoriyaya bölündüb?
- İş masasını nizamlamaq üçün alətlər bu qrupların hansında ola bilər?


Uyğun aləti seçməklə, məsələn, əməliyyat sisteminin dil kökləmələrini, yaxud pəncərələrin və Start menyusunun xarici görünüşünü dəyişdirmək, kompüterdə yeni


istifadəçi yaratmaq olar. Bəzi proqramlar öz kökləmələrini İdarəetmə panelinə artırır, ona görə də ayrı-ayrı kompüterlərdə onun tərkibi fərqli ola bilər.

İdarəetmə panelinin bəndlərinin bir çoxundan, demək olar ki, istifadə olunmur, çünkü onlarda susqunluqla qoyulmuş kökləmələr eksər istifadəçiləri qane edir. Bunlara Mouse (Siçan), Sound (Səs), Ease of Access Center (Erişim asanlığı mərkəzi) kimi alətləri misal göstərmək olar. Buna baxmayaraq, əməliyyat sistemini kökləmək üçün tez-tez gərəkli olan bəndlər də vardır, məsələn, Personal i zati on (Fərdiləşdirmə). Doğrudur, İdarəetmə panelinin bir çox alətini yalnız özündən deyil, başqa yolla da çağırmaq olar. Məsələn, Personal i zati on bəndinə siçanın sağ düyməsini iş masasının boş yerində çıqqıldıdatmaqla açılan kontekst menyusundan da keçmək olar.

Klaviatura düzümü klavişlərin basılması zamanı ekrana hansı simvolların çıxmاسını müəyyənləşdirir, dilin bütün simvollarını daxil etməyə imkan verir. Klaviaturalanın lazımlı olan düzümlərini qoşduqdan sonra dil panelinin köməyi ilə asanlıqla bir dildə olan mətnlərdən (məsələn: ingilis) başqa dildə olan mətnlərin (məsələn: Azərbaycan) daxil edilməsinə keçmək olar.

Addım-addım

- İdarəetmə panelini açın.
-  (Saat, dil və bölgə) kateqoriyasında Change keyboards or other input methods (Klaviatura düzümünün və ya başqa daxiletmə üsullarının dəyişdirilməsi) istinadını çıqqıldıdadın.
- Açılan dialoq pəncərəsinin Keyboards and Languages (Klaviaturlalar və dillər) səhifəsinə daxil olun və  (Klaviaturu dəyişdir) düyməsini çıqqıldıdadın.
- Açılan Text Services and Input Languages (Mətn xidmətləri və giriş dilləri) dialoq pəncərəsinin Default input language (Susqunluqla qəbul olunan giriş dili) bölümündə susqunluqla istifadə etmək istədiyiniz dili seçin. Əgər siyahıda susqunluqla istifadə etmək istədiyiniz dil yoxdursa, aşağıdakı adımları yerinə yetirin.
- Installed services (Quraşdırılmış xidmətlər) bölümündə Add (Artır) düyməsini çıqqıldıdadın.
- Açılan siyahıdan öncə quraşdırmaq istədiyiniz dili, məsələn, Arabic (Saudi Arabic) bəndini, sonra isə Keyboard (Klaviatura) bəndini açın.
- Münasib klaviatura düzümünü, məsələn, Arabic (101) bəndini seçin və OK düyməsini çıqqıldıdadın. Dil siyahıya əlavə olunacaq.



8. Hər hansı dil üçün klaviatura düzümünü baxmaq məqsədilə Properti es (Özəlliklər) düyməsini çıqqıldadın.



Araşdırma-öyrənək

İdarəetmə panelini Large i cons (Böyük simgələr) baxış rejiminə keçirin. Mouse (Siçan) simgəsindən istifadə edərək Mouse Properti es (Siçanın özəllikləri) dialog pəncərəsini açın. Bu pəncərənin səhifələrini araşdırın və siçanın parametrlərini (məsələn, harəkat sürətini, göstəricinin görünüşünü) dəyişdirin.

Öyrəndiklərinizi yoxlayın

- İdarəetmə paneli nədir və orada nələr var?
- Klavιatura düzümü nədir və işlədiyiniz kompüterdə hazırda hansı düzüm aktivdir?
- Kompüterinizdə bir düzümdən başqaşına keçmək üçün hansı klavişlər kombinasiyasından istifadə olunur?

açar sözlər

- Xidməti proqramlar
- Sektor (kəsim)
- Ciğir
- Parçalanma, fragmentlənmə
- Bütünləşdirmə, defragmentləmə

8. Xidməti proqramlar. Defragmentləmə

- Proqram təminatı nədir və hansı növlərə bölünür?
- Sistem proqram təminatına hansı proqramlar aididir?

Sistem proqram təminatının mühüm hissəsinə **xidməti proqramları**, yaxud **utilitlər** təşkil edir. Onlar kompüterə xidmət göstərilməsi, qurğuların və proqramların yoxlanması və köklənməsi, texniki əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Bu proqramlar, adətən, istifadəçi tərəfindən idarə olunur.


Xidməti proqramlarının funksiyaları əməliyyat sisteminin imkanları ilə sıx bağlıdır, ona görə də xidməti proqramlarının bir çoxu onun tərkibinə daxildir. Ancaq müstəqil xidməti proqramları da vardır.

Əməliyyat sistemi də daxil olmaqla kompüterdə işləyən bütün proqramlar, eləcə də onların yerinə yetirilməsindən sonra alınan verilənlər sərt diskdə saxlanılır. Buna görə də sərt disk xüsusi diqqətə layiqdir. Sərt diskə vaxtı-vaxtında qulluq göstərilməsi kompüterin ümumi məhsuldarlığına müsbət təsir edir, ona diqqət yetirilməməsi isə kompüterin sürətini aşağı salır.

Diskdə verilənlərin saxlandığı sahənin bir hissəsinə **sektor**, yaxud **kəsim** deyilir. Diskin üst və alt üzvləri var, onların hər birində dairəvi **ciğirlər** və sektorlar var. Hər bir ciğir formatlama zamanı müəyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür. Diskdə əməliyyat zamanı oxuma/yazma

başçıqları verilmiş ciğirin üzəri ilə hərəkət edə və göstərilmiş sektorun və ya sektorlar qrupunun bütün ciğirlərini oxuya, yaxud yaza bilər. Beləliklə, **sektor** diskdə müəyyən həcmi olan ən kiçik yaddaş blokudur.

Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansıa sektorları korlanır. Belə sektorlara **pis sektorlar** (bad sectors) deyilir və əməliyyat sistemi verilənləri saxlamaq üçün həmin sektorlardan istifadə edə bilmir. Əgər diskdəki faylin hansıa hissəsi belə sektorlarda yerləşmiş olarsa, əməliyyat sistemi onu oxuya



bilmir və xəta haqqında bildiriş verir (File system error). Windows əməliyyat sisteminin tərkibində olan **ScanDisk** programı belə xətaları düzəltməyə imkan verir.


Fəaliyyət

Diskdəki xətaların yoxlanması

1. İş masasındaki Computer simgəsini ikiqat çiqqıldadın.
2. Siyanın sağ düyməsini C diskinin (və ya başqa diskin) simgəsinin üzərində çiqqıldadın.
3. Açılan kontekst menyusundan Properties es komandasını seçin.
4. Tools səhifəsinə keçin və Check now düyməsini çiqqıldadın.
5. Ekrana çıxan dialoq boksunda Start düyməsini çiqqıldadın. Üfüqi indikator yoxlanmanın nə qədər hissəsinin başa çatmasını göstərir. İşin sonunda müəyyən statistik məlumatlar veriləcək.

Nəticəni müzakirə edək:

- Diskdə pis sektorlar tapıldımlı?
- Diskdə nə qədər boş yer var?



Kompyuterin sərt diskində milyardlarla sektor olur, ona görə də əməliyyat sistemi ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu **klaster** adlandırılır və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur).

Fayllar çox zaman birdən çox sayıda klasterə yerləşir. Faylin sərt diskdə saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylin bir hissəsini bir boş klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s. Yazılış yetərinə boş yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütün tövə sahəsi (ardıcıl klasterləri) olmaya bilər. Ancaq buna baxmayaraq diskdə ümumi sahəsi yazı üçün yetərlə olan çoxlu sayıda kiçik boş hissələr olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə fragment şəklində yazılır. Kompyuterdə müəyyən zaman işlədikdən sonra bir çox fayllar bütün diskə "sapələnmiş" olur. Bu hal **fragmentlənmə**, yaxud **parçalanma** adlanır.

Bələ hissələrə bölünmüş fayllara müraciət etdikdə onun hissələrinin “bir yərə toplanması” müəyyən vaxt aparır ki, bu da kompyuterin işini ləngidir. Fragmentlənmə kompyuterin operativ yaddaşında da ola bilər; bu, yaddaşın bölüşdürülməsi və boşaldılmasından sonra baş verir.



Fraqmentlənməni aradan qaldırmaq, yəni disk i **defragmentləmək** (*bütünləşdirmək*) üçün xüsusi utilitlər vardır. Defragmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal şəkildə yeni yerlərə yazılır.

Windows-da disk i defragmentləmək üçün **Disk Defragmenter** programından istifadə olunur.



Sərt diskin defragmentlənməsi (bütünləşdirilməsi)

1. Start menyusunu açın.
2. All Programs bəndini seçib Accessori es qovluğuna keçin.
3. System Tool s qovluğunu açın və Disk Defragmenter bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Lazım olan disk i seçin və Analyze disk düyməsini çıqqıldadın. Diskin təhlilinə başlanılacaq. Bu proses müəyyən zaman tələb etdiyindən onun sonunu gözləyin.
5. Əgər program defragmentləməni yerinə yetirməyi "məsləhət görürsə", Defragment disk düyməsini çıqqıldadın.

Diskin defragmentlənməsinin tezliyi sizin kompüterdə nə qədər tez-tez işləməyinizdən asılıdır. Əgər kompüterdə hər gün işləyirsinizsə, defragmentləməni həftədə bir dəfə yerinə yetirmək məsləhətdir. Yox, əgar kompüterdə hərdənbir işiniz olursa, onda defragmentləməni iki-üç aydan bir də yerinə yetirmək olar.

Araşdırmaq-öyrənək

Kontekst menyusunun Properties (Özelliklər) bəndindən istifadə edərək kompüterinizdəki bir neçə faylin gerçək ölçüsü (Size) ilə diskdə tutduğu yeri (Size on disk) müqayisə edin. Faylların gerçək ölçüləri ilə onların diskdə tutduqları yer arasında fərqi səbəbinizi izah edin.

Öyrəndiklərinizi yoxlayın

1. Sektor və klaster nədir?
2. Fayllar diskdə klasterlərə görə necə saxlanılır?
3. Nə üçün diskdə fragmentlənmə baş verir?
4. Faylin həcmi 302 Kb olarsa, onun diskdə neçə klaster yer tutacağını müəyyən edin.

9. Xidməti proqramlar. Diskin təmizlənməsi

- Fərdi kompüterinizdə gərəksiz hesab etdiyiniz proqramlar və ya başqa fayllar varmı? Belə faylları aşkarladıqda nə edirsınız?
- Proqramın və ya kompüterin "donması" ("asılıb qalması") nə deməkdir? Bu hal baş verəndə nə edirsiniz?

Zaman keçdikcə kompüterdə istifadəçiyo bir daha görək olmayacaq müəyyən fayllar toplanır. Məsələn, veb-səhifələrə baxarkən müvəqqəti fayllar yarana bilir. Əlbəttə, hər kəs diskdə artıq yer tutan belə faylları tapıb silmək istəyər. Diski onlardan təmizləmək üçün **Disk Cleanup** xidməti proqramı nəzərdə tutulub.


Fəaliyyət

Sərt diskin lazımsız fayllardan təmizlənməsi

1. Start menyusunu açın.
2. Disk CleanUp programını tapıb başladın. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Sistemdə birdən artıq disk varsa, təmizləmək istədiyiniz diskini seçin, əks halda növbəti bəndə keçin.
4. Silmək istədiyiniz faylları seçin. Proqram diskdə nə qədər yer boşalda biləcəyini hesablayıb göstərəcək.
5. OK düyməsini çıqqıldımdın.

Nəticəni müzakirə edək:

- Təmizləmək istədiyiniz diskdə müvəqqəti Internet faylları (Temporary Internet Files) nə qədər yer tutur?
- Diskdə cəmi nə qədər yer boşaldı?



Diskin təmizlənməsi programını ən azı ayda bir dəfə çalışdırmaq məsləhətdir. Dışarıdan disk cleanup dialog pəncərəsinin More Options səhifəsində sistemin istifadə olunmayan komponentlərinin axtarılması üçün nəzərdə tutulmuş bir neçə parametr tapa bilərsiniz.


Kompüterinizdə nə vaxtsa quraşdırığınız proqramlar bir müddətdən sonra lazımlı olmaya bilər və siz onları diskdən uzaqlaşdırmaq istəyərsiniz. Ancaq unutmayın ki, təyinatını dəqiqlik bilmədiyiniz proqramların uzaqlaşdırılması arzuolunmaz nəticələr verə bilər!



Addım-addım 1

Quraşdırılmış proqramların uzaqlaşdırılması

1. Disk Cleanup programını başladın.
2. More Options səhifəsinə keçin.



3. Programs and Features bölümündə Clean up düyməsini çıqqıldadın. Kompüterinizdə quraşdırılmış proqramların siyahısı açılacaq.
4. Silmək istədiyiniz proqramın adını çıqqıldadın. Proqramın adı seçdiriləcək, onun altında isə təsviri çıxacaq.
5. Gərəkli olan proqramı seçdirdikdən sonra Uninstall / Change düyməsini çıqqıldadın. Ekrana silinmə əməliyyatının təsdiq olunması xəbərdarlığı çıxacaq.
6. Seçilmiş proqramı həqiqətən sistemdən silmək istəyirsizsə OK, əks halda Cancel düyməsini çıqqıldadın.

Bəzən işlədiyiniz program "donur". Ora-bura çıqqıldatmağınız və klaviaturalanın müxtəlif klavişlərini basmağınız da heç bir nəticə vermir. Doğrudur, əməliyyat sistemi özü problemi tapıb aradan qaldırmağa cəhd edir.


Ancaq sizin gözləməyə vaxtiniz yoxdursa, **Task Manager** adlı xidməti programın köməyi ilə özünüz "asılıb qalmış" programın işini sona çatdırı bilərsiniz. Bu üsulla vaxtiniza qənaət etsəniz də, nəzərə alın ki, yadda saxlanılmamış bütün verilənlər itəcək. Əgər üzərində işlədiyiniz sənəd sizin üçün çox vacibdirse və onun saxlanması istəyirsinizsə, bir neçə dəqiqə gözləyin və əməliyyat sisteminə problemi həll etməyə imkan verin.

Addım-addım

2

"Asılıb qalmış" programın işinin dayandırılması

- Tapşırıqlar zolağının kontekst menyusunu açın. Bunun üçün zolağın üzərində siçanın sağ düyməsini çıqqıldıdan. Menyudan Start Task Manager bəndini seçin (yaxud <Ctrl+Shift+Esc> klavişlər kombinasiyasını basın). Uyğun pəncərə açılacaq.




- Appl i cat i ons səhifəsinə keçin. Burada hazırda işlək vəziyyətdə olan programların siyahısı əks olunur. Programların durumuna (statusuna) diqqət yetirin. Hazırda çalışan programların statusu "Runni ng" ("İşləyir"), "asılıb qalmış" programların statusu isə "Not respondi ng" ("Cavab vermir") olur.
- Paint programını başladın və Appl i cat i ons səhifəsindəki dəyişiklikləri izləyin.
- Siyahida Paint programının adı olan sətri seçin və End Task düyməsini çıqqıldıdan. Paint programının icrası dayandırılacaq və onun adı siyahidan silinəcək.

Nəzərə alın ki, bu əməliyyat, adətən, "asılıb qalmış" programlar üzərində aparılır.

Araşdırmaq-öyrənək

Task Manager programının Processes (Proseslər) səhifəsindən istifadə edərək kompüterinizin operativ yaddaşında neçə prosesin olduğunu, onların ümumilikdə yaddaşın hansı hissəsini tutduğunu, ən çox yer tutan prosesin (programın) nə olduğunu araşdırın. Brauzer programını başladıb proseslərinin sayının necə dəyişdiyini izləyin.




Öyrəndiklərinizi yoxlayın

1. Kompüterdə lazımsız fayllar hansı səbəblərdən yarana bilir?
2. Disk Cleanup programının məhiyyətini izah edin.
3. Hər hansı programın "asılıq qalmamasına" necə əmin olmaq olar?
4. "Asılıq qalmış" ("donmuş") proqramları yaddaşdan uzaqlaşdırmaq üçün nə etmək lazımdır?

ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

- Kompüterin əsas xarakteristikalarını sadalayın. Kompüterinizin parametrlərini necə öyrənə bilərsiniz?
 - Prosesor və yaddaşı birləşdirən şinin tezliyi ilə prosessorun işləmə tezliyi arasında fərqli təsirini azaltmaq üçün nədən istifadə olunur?
 - A) nüvə
 - B) keş-yaddaş
 - C) virtual yaddaş
 - D) sərt disk
 - E) daimi yaddaş
 - Diskdə müəyyən sahə tutan ən kiçik yaddaş bloku necə adlanır?
 - Sərt diskə ölçüləri 305 Kb, 604 Kb və 2340 Kb olan üç fayl yazılıb. Hansı faylların ölçüsü ilə diskdə tutduğu yer eyni olacaq?
 - Aşağıda təsvir olunmuş kompüterlərdən hansının həm sərt diskini, həm də SSD-dəşiyicisini var?
 - 1) Intel® Core i5-9400F 2666 MHz | H310 Chipset | DDR4 16 GB | SSD 240 GB | NVIDIA® GeForce® GTX 1050Ti 4 GB
 - 2) Intel® Core™ i9-9900K 2400 MHz | Z390M Chipset | DDR4 32 GB | M2 SSD 512 GB | HDD 2 TB | NVIDIA® GeForce® GTX1660Ti 6 GB
 - 3) Intel® Core™ i9-12900K 3600 MHz | Z690 Chipset | DDR4 64 GB | SSD 1 TB NVMe | NVIDIA® GeForce® RTX 3090 24 GB
 - Uyğunluğu müəyyən edin.
 - 1) A
 - 2) B
 - 3) C
 - 4) D
 - a) klaster
 - b) sektor
 - c) qövs
 - d) cığır
 - e) cığır sektoru
 - İdarəetmə paneli nədir?
 - A) kursorun ekranda hərəkətini idarə etməyə imkan verən vasitə
 - B) kompüter korpusunun arxa tərəfində yerləşən panel
 - C) qurğunun durumu haqqında informasiyanın eks olunduğu panel
 - D) əməliyyat sisteminin xarici görünüşünü və işini idarə etmək, avadanlıqların parametrlərini kökləmək üçün program
 - E) kompüterin korpusunun, üzərində idarəetmə qolları, dəyişdirici açarlar və indikatorlar yerləşən üz tərəfi





ELEKTRON CƏDVƏLLƏR

10. Mütləq və nisbi istinadlar
11. Elektron cədvəldə funksiyalar
12. Verilənlərin visuallaşdırılması. Diaqramlar
13. Məsələ həlli



açar sözlər

- Düstur
- İstinad
- Nisbi istinad
- Mütləq istinad
- Qarışq istinad


10. Mütləq və nisbi istinadlar

- Elektron cədvəllərdən nə məqsədlə istifadə olunur?
- Elektron cədvəldə düstur necə yazılır?

Elektron cədvəl programlarında (cədvəl prosessorlarında) müxtəlif tipli verilənlərlə – simvollarla (mətnlərlə), ədədlərlə, məntiqi və tarixi göstərən verilənlərlə işləmək imkanı vardır. Xana üzərində hansı əməliyyatların aparıla bilməsi həmin xanadakı verilənin tipindən asılı olur. Məsələn, xanada 45440 ədədi yazılmışsa və mətn formatı qoyulmuşsa, onda bu ədəd 4, 5, 4, 4, 0 simvollarının ardıcılılığı kimi qəbul ediləcək. Əgər ədəd formatı qoyulmuşsa, onda elektron cədvəl xanada yazılımı ədəd kimi qəbul edəcək. Xanaya tarix formatı təyin olunmuşsa, xanadakı ədəd 28 may 2024 tarixi kimi qəbul ediləcək (01.01.1900 tarixindən 28.05.2024 tarixinədək günlərin sayı 45440-a bərabərdir).

Fəaliyyət

1. Microsoft Excel elektron cədvəl programını başladın.
2. Xanaların birinə hər hansı ədəd, məsələn, **6723** yazın. <Enter> klavişini basın.
3. Yenidən həmin xanamı seçin.
4. Alətlər zolağının Number bölümündəki siyahıda **General** bəndini Date bəndi ilə əvəz edin və daxil etdiyiniz ədədin necə dəyişdiyinə diqqət yetirin.
5. Alətlər zolağında  Format düyməsini çıxıqlıdadın və açılan menyuda Format Cell ı s bəndini seçin. Uyğun dialog pəncərəsi açılacaq.
6. Dialog pəncərəsinin Number səhifəsinə keçin. Category siyahısında olan və Excel elektron cədvəl programında istifadə olunan verilən tiplərinə diqqət yetirin.
7. Siyahının elementlərini bir-bir seçməklə onlara aid verilmiş nümunələrlə tanış olun.



Nəticəni müzakirə edək:

- Date formatının neçə növü var?
- Xanaya hansı ədədi daxil etmək lazımdır ki, onun formatını faizə (Percent) çevirdikdə 45% göstərsin?

Elektron cədvəl, ilk növbədə, hesablamaları avtomatlaşdırmaq üçün nəzərdə tutulub. Bunun üçün cədvəlin xanalarına **düsturlar** daxil edilir. Elektron cədvəllerin özəlliyi də məhz bundadır: verilənlərdən biri dəyişdikdə onlarla bağlı düsturlar avtomatik olaraq yenidən hesablanır. Məsələn, satılmış malların miqdarında dəyişiklik edən kimi hər bir mal üzrə məbləğ avtomatik olaraq yenidən hesablanacaq. Çoxlu veriləndən ibarət elektron cədvəl qurmaq və bir, yaxud bir neçə verilənin qiymətini dəyişdirməklə nəticənin necə dəyişdiyini görmək olar.

İstənilən düsturun daxil edilməsi “=” işarəsi ilə başlayır. Bu işarə olmazsa, daxil edilən düstur mətn kimi qəbul ediləcək. Düsturda ədədi verilənlər, əməl işarələri, müxtəlif funksiyalar, eləcə də cədvəl obyektlərinin ünvanları ola bilər. Məsələn, =C4*D4 (bu düsturda “*” ulduz işarəsi vurmayı göstərir; başlangıcdakı “=” işarəsi isə bunun adı yazı deyil, düstur olduğunu bildirir). Xanaların ünvanları olan düsturları riyazi tənliklərlə müqayisə etmək olar: orada xanaların ünvanlarının yerinə dəyişənlərdən istifadə olunur.

Düsturlarda istifadə olunan ünvanlara **istinadlar** deyilir. İstinadlar elektron cədvəlin ixtiyari xanalarını əlaqələndirməyə və cədvəl verilənlərinin lazım olan emalını həyata keçirməyə imkan verir. Düstur daxil edildikdən sonra elektron cədvəl programı həmin xanada düsturun özünü deyil, onun nəticəsini eks etdirəcək. Ancaq xana aktivləşdirildikdə həmin xana üçün düstur ekranın yuxarısında düstur zolağında görünür və zərurət olarsa, onu redaktə edə bilərsiniz.

Bir xanada olan düsturu başqa xanala da köçürmək olar. Düstur başqa xanala köçürüldükdə həmin düsturlar avtomatik olaraq dəyişir: düstur ilkin xanadan neçə sütun və sətir aralı xanaya köçürülürsə, düsturdakı xanaların ünvanları da bir o qədər sütun və sətir sayda dəyişir. Məsələn, əgər B2 xanasında =C2 + 1 düsturu varsa, həmin xananın köçürülməsi zamanı düstur aşağıdakı kimi dəyişəcək.

	A	B	C	D
1	=B1 + 1		=D1 + 1	
2		=C2 + 1		=E2 + 1
3	=B3 + 1			
			=D4 + 1	

Düsturların köçürülməsi. Çox zaman eynitipli məsələlərin həllində eyni düsturlardan istifadə olunur. Müəyyən düsturu cədvəlin müxtəlif xanalarına hər dəfə yenidən daxil etməmək üçün onun kopiyasından yararlanmaq olar. Kopiyalama əməliyyatını eyni sətir və ya sütunda olan xanalar üzərində aparmaq üçün daha əlverişli üsul vardır. Bunun üçün öncə kopiyasını köçürmək lazım olan xana seçdirilir (bunu xananın ətrafında yaranan qalın qara çərçivəyə görə bilmək olar). Sonra siçanın göstəricisini çərçivənin sağ aşağı küncündəki kiçik kvadrat üzərinə aparıb (göstərici + şəklini alacaq) siçanın sol düyməsini basıb saxlamaqla göstərici sətir, yaxud sütun

boyunca hərəkət etdirilir. Siçanın düyməsini buraxdıqda ilkin xanadakı düstur seçdirilmiş bütün xanalara tətbiq olunur. Eyni üsulla istənilən xananın qiymətini başqa xanalara rahat və tez köçürmək mümkündür.

Nisbi istinadlar. Elektron cədveldə düsturu bir xanadan başqasına köçürəndə düsturda istifadə olunan xanaların ünvanları – istinadlar avtomatik olaraq dəyişir. Belə istinadlar *nisbi istinadlar* adlanır. Nisbi istinad adı formada yazılır, məsələn: F3, E7.

	A	B	C	D	E
1			=A1 * B1		
2				=B2 * C2	
3					=C3 * D3

Əgər A1 və B1 xanalarına nisbi istinaddan ibarət düstur C1 xanasından D2 xanasına köçürülsə, düsturdakı sütun adları və sətir nömrələri uyğun olaraq bir addim sağa və aşağıya dəyişəcək. Düstur E3 xanasına köçürülsə, düsturdakı sütun adları və sətir nömrələri uyğun olaraq iki addim sağa və aşağıya dəyişəcək və s.

Mütləq istinadlar. Bəzi hallarda düsturu bir yerdən başqa yerə köçürərkən istinadların dəyişilməsi tələb olunmur. Belə hallarda elektron cədveldə **mütləq istinadlardan** istifadə olunur. Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında \$ simvolu qoyulur, məsələn: \$F\$3, \$E\$7.

	A	B	C	D	E
1			=\$A\$1 * \$B\$1		
2				=\$A\$1 * \$B\$1	
3					=\$A\$1 * \$B\$1

Əgər \$A\$1 və \$B\$1 xanalarına mütləq istinaddan ibarət düstur C1 xanasından başqa xanaya köçürülsə, düsturdakı sütun adları və sətir nömrələri dəyişməyəcək.

Qarışq istinadlar. Əgər düsturda istinadın iki hissəsindən biri – ya sütunun hərfi, ya da sətrin nömrəsi dəyişilirsə, onda *qarışq istinaddan* istifadə olunur. Bu zaman \$ simvolu istinadın yalnız dəyişilməz qalacaq hissəsinin qabağına qoyulur. Məsələn: \$F3, E\$7. Beləliklə, əgər B2 xanasında =\$C\$2+\$C3+C\$4 düsturu yazılmışsa, bu xananın köçürülməsi nəticəsində düstur belə dəyişəcək.

	A	B	C	D
1	=\$C\$2+\$C2+B\$4		=\$C\$2+\$C2+D\$4	
2		=\$C\$2+\$C3+C\$4		=\$C\$2+\$C3+E\$4
3	=\$C\$2+\$C4+B\$4			
4			=\$C\$2+\$C5+D\$4	

Addım-addım**Elektron cədvəldə nisbi və mütləq istinadlardan istifadə**

1. Elektron cədvəl programını başladın. Boş sənəd (iş kitabı) açılacaq.
2. A1 xanasına **1 ABŞ dolları = ... manat** mətnini daxil edin.
3. A2 xanasına ABŞ dollarının cari kursunu yazın (məsələn: **1,5**).
4. Qalan xanaları nümunəyə uyğun doldurun.

A	B	C	D	E	F	G
1	1 ABŞ dolları =... manat					
2	1,5					
3	Nö	Məlin adı	Qiyməti (USD)	Miqdəri	Məbləği (USD)	Məbləği (AZN)
4		1 Sistem bloku	200	2		
5		2 Monitor	250	2		
6		3 Klaviaturla	30	2		
7		4 Siçan	15	2		
8		5 Printer	90	1		
9		6 Skaner	32	1		
10		YEKUN				

5. F4 xanasına =D4*E4 düsturunu daxil edib <Enter> klavişini basın. Xanada düsturun nəticəsi olan **400** qiyməti görünəcək, cursor isə qonşu xanaya keçəcək.
6. Yenidən F4 xanasına keçin. Xana qalın qara çərçivəyə alınacaq **400**. Excel programında aktiv xanalar belə seçilir. Siçanın göstəricisini çərçivənin sağ aşağı küçündəki kiçik kvadratdan üzərinə aparın. Göstərici + şəklini alacaq. Siçanın sol düyməsini basıb saxlamaqla göstəricini 9-cu sətrdək aşağı "dartın".
7. F4 xanasındaki düstur F5: F9 xanalar diapazonuna köçəcək. Düsturlar hesablanacaq və nöticələr xanalarda eks olunacaq. Həmin xanalara keçib düsturlardakı istinadların necə dəyişilməsinə diqqət yetirin.
8. G4 xanasına =F4*\$A\$2 düsturunu yazın. Xanada "sistem bloku"nun manatla məbləği eks olunacaq. 6-cı addimdakı üsuldan istifadə edərək düsturu G5: G9 xanalar diapazonuna köçürün.
9. Qurğuların yekun məbləğini ABŞ dolları ilə hesablamaq üçün F4: F10 xanalar diapazonunu seçdirin. Alətlər zolağındağı **Σ AutoSum** düyməsini, yaxud Formulas menyusundakı uyğun düyməni çıqqıldadın. F10 xanasında bütün malların yekun məbləği hesablanıb eks olunacaq.
10. Malların manatla yekun məbləğini eyni qayda ilə hesablayın.
11. A2 xanasında ABŞ dollarının manata nəzərən məzənnəsini dəyişin və xanalardakı dəyişikliklərə diqqət yetirin.
12. Faylı uyğun ad altında saxlayın.

A	B	C	D	E	F	G
1	1 ABŞ dolları =... manat					
2	1,5					
3	Nö	Məlin adı	Qiyməti (USD)	Miqdari	Məbləği (USD)	Məbləği (AZN)
4	1	Sistem bloku	200	2	400	600
5	2	Monitor	250	2	500	750
6	3	Klavıatura	30	2	60	90
7	4	Siçan	15	2	30	45
8	5	Printer	90	1	90	135
9	6	Skaner	32	1	32	48
10		YEKUN			1112	1668

Araşdırmaq-öyrənək

Hər hansı xanada yazılmış düsturdakı istinadın növünü dəyişdirmək üçün harasa “\$” simvolunu əlavə etməyə və ya onu silməyə gərək yoxdur. Bunun üçün düstur olan xanani seçin. Düstur zolağında dəyişdirmək istədiyiniz istinadi seçdirin. Bir istinad növündən digərinə keçmək üçün klavişini basın. Düstur zolağında istinadın necə dəyişdiyini izləyin.

Öyrəndiklərinizi yoxlayın

- Elektron cədvəl programlarında hansı tip verilənlərdən istifadə olunur?
- Düsturlarda mütləq ünvanlama nədir və onlar necə işarə olunur?
- Aşağıdakı nümunəyə uyğun cədvəl yaradın.
 - A1 xanasında cari ili göstərin.
 - Dostlarınızın soyad, ad və doğum illərini cədvəlin uyğun xanalarına yazın.
 - Siyahıdakı birinci dostunuzun yaşıni hesablaşmaq üçün D4 xanasına uyğun düstur yazın. Həmin düsturu D sütununun qalan xanalarına da köçürün.

D4				=S\$1-C4
A	B	C	D	
1	2024			
2				
3	Soyadı	Adı	Doğum ili	Yaşı
4	Abbaslı	Elxan	2009	15
5	Əlizadə	Günay	2008	
6	Yaqublu	Rüstəm	2010	

- 2 xanasında avtomobilin sürətini, B2 xanasında onun yola sərf etdiyi zamanı göstərin. C2 xanasında düstur vasitəsilə avtomobilin getdiyi yolu hesablayın ($s=vt$). Sürət (A2 xanasındaki qiyməti) və zamanı (B2 xanasındaki qiyməti) dəyişməklə gedilən yolin (C2 xanasının qiymətinin) necə dəyişdiyini izləyin.

11. Elektron cədvəldə funksiyalar

- Funksiya dedikdə nə başa düşürsünüz?
- Hansı riyazi funksiyaları tanıyırsınız?

Elektron cədvəl programlarında uzun-uzadı düsturları daha “yığcam” yazmaq imkanı vardır. Məsələn, əgər A1-dən A10-dək bütün xanalardakı ədədləri toplamaq lazımdırsa, =A1+A2+A3+A4+A5+A6+A7+A8+A9+A10 düsturunu =SUM(A1: A10) şəklinde yazmaq daha əlverişli olur. SUM kimi funksiyalara **yerləşik funksiyalar** (*built-in function*) deyilir. Elektron cədvəl programlarında çoxlu belə funksiyalar vardır.

Yerləşik funksiyalar “qara qutu” prinsipi ilə işləyir: funksiyaya giriş verilənləri və ya arqumentlər verilir, funksiya isə hansısa nəticəni hesablayır və ya çıxış verilənlərini qaytarır. Funksiyalarla iş zamanı istifadəçilərin başlıca vəzifəsi arqumentləri düzgün göstərməkdir. Nəticənin necə alınması prosesi istifadəçinin gözündən gizlədirilir. İstifadəçi hesablamanın məhz hansı düsturlarla aparıldığını görmür, xanada yalnız funksiyanın qaytardığı nəticə eks olunur.

Funksiyanın daxil edilməsi də “=” simvolu ilə başlayır. Funksiyanın adından sonra adı mötərizələr arasında funksiyanın arqumentləri göstərilir. Arqumentlər ədədlər, mətn, xanaların ünvanları və başqa funksiyalardan ibarət ifadələr ola bilər. Əgər arqumentlər bir neçədirse, onların arasında nöqtəli vergül (:) qoyulur. Məsələn, =MIN(A1: A10; C1: C10), =SUM(A1: A10; C1: C10) düsturlarında MIN və SUM funksiyalarının arqumentləri və ya giriş verilənləri A1: A10 və C1: C10 diapazonlarına istinadlardır. MIN funksiyasının çıxış verilənləri ilkin diapazondakı ən kiçik ədəd, SUM funksiyasının çıxış verilənləri isə göstərilmiş diapazondakı bütün ədədlərin cəmidir.

Aşağıdakı cədvəldə Excel-də ən çox istifadə olunan funksiyalar verilmişdir.

Funksiya	Açıqlaması
SUM(B2: B5)	B2: B5 xanalar diapazonundakı ədədi qiymətlərin cəmi hesablanır
AVERAGE(B2: B5)	B2: B5 xanalar diapazonu üçün orta qiymət hesablanır
MAX(B2: B5)	B2: B5 xanalar diapazonu üçün maksimal qiymət hesablanır
MIN(B2: B5)	B2: B5 xanalar diapazonu üçün minimal qiymət hesablanır
COUNT(B2: B5)	B2: B5 xanalar diapazonundakı ədədlərin sayı hesablanır


Düstura funksiya daxil etməyin bir neçə üsulu vardır. Ancaq daxiletmə üsulundan asılı olmayaraq, iki amilə diqqət etmək lazımdır: funksiyanın adını düzgün daxil

etmək və funksiyanın arqumentlərini düzgün göstərmək. Bir çox funksiyalar üçün arqumentlərin düzülüş ardıcılılığı da önemlidir. Yəni belə funksiyaların arqumentlərini düzgün ardıcılıqla daxil etmək lazımdır.

Bir çox hallarda *düstura funksiyani əllə daxil etmək* ən effektli üslub olur. Ancaq bu işi klaviaturadan istifadə etmədən də görmək mümkündür. Bunun üçün aşağıdakı hərəkətlərdən birini etmək lazımdır.

- Düstur sahəsindəki Insert Function düyməsini çıqqıldadın.
- Formulas ► Insert Function komandasını seçin.
- <Shift+F3> klavişlər kombinasiyasını basın.

Bu sadalanan hərəkətlərdən birini yerinə yetirdikdən sonra Insert Function dialog boksu açılır. Select a function bölümündə lazım olan funksiya seçilir və OK düyməsi çıqqıldadılır.



Əgər seçilmiş funksiyanın arqument(ləri) varsa, Function Arguments dialog boksu açılır.



Number1 və Number2 xanalarına arqumentlər daxil edildikdən və OK düyməsi çıqqıldıldıqdan sonra seçilmiş funksiya düstura əlavə olunacaq.

Bir çox funksiyaların arqumentləri olaraq xanalar diapazonuna istinadları istifadə etmək olar. Məsələn, $=SUM(A2:C7)$, $=AVERAGE(A2:C7)$, $=MIN(A2:C7)$ və $=MAX(A2:C7)$ düsturlarında SUM, AVERAGE, MIN və MAX funksiyalarının arqumentləri olaraq A2:C7 xanalar diapazonuna istinad istifadə olunur. Diapazon dəyişdirildikdə program bu düsturların hamısında diapazonlara istinadları avtomatik korrektə edir. Məsələn, əgər A2:C7 diapazonuna yeni sətr əlavə edilsə, düsturlar belə dəyişəcək: $=SUM(A2:C8)$, $=AVERAGE(A2:C8)$, $=MIN(A2:C8)$ və $=MAX(A2:C8)$.

Bəzi hallarda funksianın arqumenti olaraq bütöv sütuna və ya sətrə istinad etmək əlverişli olur. Məsələn, $=SUM(A:A)$, $=AVERAGE(A:A)$, $=MIN(A:A)$ və $=MAX(A:A)$ düsturları A sütununda olan ədədlərin uyğun olaraq cəminini, orta qiymətini, minimum və maksimum qiymətlərini hesablayır. Excel-in hesablamalarda A sütununun qiymət olmayan xanalarından istifadə etmədiyinə diqqət etmək lazımdır. Ancaq bu sütuna yeni qiymətlər daxil etdikdə düsturlar avtomatik olaraq yenidən hesablanır.

Elektron cədveldə A1 xanasına 10 ədədi, B1 xanasına $=A1/2$ düsturu, C1 xanasına isə $=SUM(A1:B1)*2$ düsturu yazılmışdır. C1 xanasının qiyməti nəyə bərabər olacaq?

1

Həlli:
Öncə B1 xanasındaki qiymət hesablanır: $B1 = A1/2 = 10 / 2 = 5$. C1 xanasının qiyməti A1-dən B1-dək xanalardakı qiymətlərin cəminin iki mislinə bərabərdir: $=SUM(A1:B1)*2 = (A1 + B1) * 2 = (10 + 5) * 2 = 30$.

Cavab: 30.

Elektron cədveldə $=SUM(A1:A4)$ düsturunun qiyməti 13-ə, $=AVERAGE(A1:A5)$ düsturunun qiyməti isə 3-ə bərabərdir. $=SUM(A1:A5)$ düsturunun qiyməti nəyə bərabər olacaq?

2

Həlli:
A1:A4 xanalar diapazonundakı ədədi qiymətlərin cəmi 13-ə, A1:A5 xanalar diapazonu üçün orta qiymət isə 3 bərabər olduğundan A5 xanasındaki qiymət 2 olmalıdır:

$$(A1 + A2 + A3 + A4 + A5) / 5 = 3$$

$$(13 + x) / 5 = 3$$

$$x = 2$$

Onda $=SUM(A1:A5)$ düsturunun qiyməti $13 + 2 = 15$ olacaq.

Cavab: 15.

Funksianın arqumentlərinin siyahısı boş da ola bilər, yəni funksianın arqumentləri olmaya da bilər. Belə funksiyalara örnek olaraq π ədədininin qiymətini 15 rəqəm

dəqiqliyi ilə qaytaran PI funksiyasını (=PI() düsturu), cari tarixi qaytaran TODAY funksiyasını (=TODAY() düsturu) və 0-dan 1-dək aralıqda təsadüfi ədəd qaytaran RAND funksiyasını (=RAND() düsturu) göstərmək olar.



Funksiyanın arqumentləri olmadığı halda da onun adından sonra mötərizələrin qoyulmasının vacibliyinə diqqət etmək lazımdır. Öks halda, Excel funksiyani tanımayacaq və xəta haqqında xəbərdarlıq edəcək.

Excel funksiyalarının əksəriyyətinin bir arqamenti olur. Məsələn, SIN, COS və TAN riyazi funksiyaları (=SIN(ədəd), =COS(ədəd) və =TAN(ədəd) düsturları) bir arqumentlidir. Onlar bucağın sinus, kosinus və tangensini hesablayır. Bu funksiyaların arqumentləri bucağın radianla ifadə olunan kəmiyyətidir. Başqa bir arqumentli RADIANS funksiyası dərəcəni radiana çevirir.

Əgər funksiyanın birdən çox arqamenti varsa, bəzi hallarda onların ardıcılığının heç bir önəmi yoxdur, bəzən isə bu ardıcılıq vacibdir. Məsələn, DATE, TIME kimi funksiyalar yalnız arqumentlər düzgün ardıcılıqla verildikdə düzgün nəticə qaytarır, ancaq SUM, PRODUCT kimi funksiyalarda arqumentlərin ardıcılığının heç bir mənası yoxdur.

Elektron cədvəldə =AVERAGE(A6: C6) düsturunun qiyməti -2-yə bərabərdir. Əgər D6 xanasının qiyməti 5 olarsa, =SUM(A6: D6) düsturunun qiyməti nəyə bərabər olacaq?

3

Həlli:

Ədədi ortanın tərifinə görə, $AVERAGE(A6: C6) = \frac{SUM(A6: C6)}{3} = -2$. Deməli, $SUM(A6: C6) = -6$. Onda $SUM(A6: D6) = SUM(A6: C6) + D6 = -6 + 5 = -1$

Cavab: -1.

Elektron cədvəldə C3 xanasına 15.03.2023 tarixi yazılıb. =C3-19 düsturunun hesablanması nəticəsi nə olacaq?

4

Həlli:

2023-cü ildə fevral ayında 28 gün olduğundan 15.03.2023 tarixindən 19 gün geriye gedilsə, 24.02.2023 tarixi alınar.

Cavab: 24.02.2023.

Araşdırmaq-öyrənək

Elektron cədvəlin **B**, **C**, **D** və **E** sütunlarını uyğun olaraq ABS, SQRT, SIN və COS funksiyaları, **A** sütununu isə bu funksiyaların arqumenti üçün ayırin. Arqumentin 10 müxtəlif qiymətində funksiyaların qiymətlərini hesablayın. Bu funksiyalar haqqında nə bilirsiniz?

Öyrəndiklərinizi yoxlayın

- Elektron cədvəldə $=SUM(B1:B2)$ düsturunun qiyməti 5-ə bərabərdir. Əgər $=AVERAGE(B1:B3)$ düsturunun qiyməti 3 olarsa, B3 xanasının qiyməti nəyə bərabər olacaq?
- Elektron cədvəldə $=SUM(A1:B1)$ düsturunun qiyməti 12-yə, $=SUM(D1:E1)$ düsturunun qiyməti isə 7-yə bərabərdir. Əgər $=AVERAGE(A1:E1)$ düsturunun qiyməti isə 5 olarsa, C1 xanasının qiyməti nəyə bərabər olacaq?
- Elektron cədvəl fragmenti verilmişdir. $=SUM(A2:B2; E2:F2)$ düsturunun qiyməti nəyə bərabər olacaq?

	A	B	C	D	E	F
1	3	4	5	7	1	2
2	7	5	7	4	0	9
3	3	6	4	8	6	5
4	4	5	8	9	6	0

- Əvvəlki tapşırıqdakı elektron cədvəl fragmentinin G2 xanasında $=SUM($A$2:$B$2; E2:F2)$ yazılmışdır. Bu düstur G3 xanasına köçürülsə, düsturun qiyməti nəyə bərabər olar?
- Elektron cədvəldə A1 xanasına 01.01.2023 tarixi yazılıb. $=A1+30$ düsturunun hesablanmasıının nəticəsi nə olacaq?
- Elektron cədvəldə B2 xanasına zaman olaraq 8:30, C2 xanasına isə 4:30 yazılıb. $=B2+C2$ düsturunun hesablanmasıının nəticəsi nə olacaq?

açar sözler

- Diaqram
- Xətti diaqram
- Dairəvi diaqram
- Zolaqlı diaqram
- Legenda

12. Verilənlərin vizuallaşdırılması. Diaqramlar

- Mətn redaktorunda diaqramlar necə qurulur?
- Diaqramların hansı növləri ilə tanış olmuşsunuz?

Fəaliyyət

1. Microsoft Excel elektron cədvəl proqramını başladın.
2. Azərbaycan Respublikasının əhalisi ilə bağlı aşağıdakı cədvəli qurun. Cədvəlin başlığı A1 xanasına yazın, cədvəlin özünü isə A3: J5 xanalar diapazonuna yerləşdirin.

Əhalinin yaş qrupları üzrə bölgüsü (2023-cü ilin əvvəlinə)

	0-9	10-19	20-29	30-39	40-49	50-59	60-69	70 və yuxarı	Cəmi əhali
Əhalinin sayı (min nəfərlə)	1373,7	1572,4	1400,0	1804,4	1345,8	1190,6	977,5	462,7	10127,1
Əhalinin sayı (faizlə)	13,6	15,5	13,8	17,8	13,3	11,7	9,7	4,6	100

3. Fayla uyğun ad (məsələn: **Azərbaycan əhalisi**) verib saxlayın.

Nəticəni müzakirə edək:

- Ölkəmizdə 50 yaşıdək nə qədər əhali var?
- Bu cədvəli sütunlu, yoxsa dairəvi diaqramla göstərmək daha əlverişli olar?

Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.

Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə çarpmayan qanuna uyğunluqları aşkarlamağa imkan verir.

Elektron cədvəl programlarında *xətti*, *dairəvi*, *sütunlu* və başqa növ diaqramlar qurmaq mümkündür.



Xətti diaqram (qrafik)




Dairəvi diaqram

Xətti diaqram, yaxud **grafik** dəyişənlərin necə dəyişməsini göstərmək üçün verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növdür.

Dairəvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən diaqram növdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.



Zolaqlı diaqram




Qatlı diaqram

Zolaqlı diaqram (sütunlu diaqram), yaxud **histogram** müxtəlif hündürlüklü (enli) şaqları və ya üfüqi zolaqlardan ibarət olan qrafik növdür. Bu zolaqların hər biri verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbetini müşahidə etməyə imkan verir.

Qatlı diaqram bir verilənlər qrupunu başqasından fərqləndirmək (ayırmaq) üçün bəzi sahələri kölgələnmiş və ya hər hansı başqa formada seçdirilmiş diaqram növdür.

Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə *sıra* deyilir.

Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən təşkil olunur: *sıra*, *ox*, *başlıq*, *legenda*, *qurulma sahəsi*.



Diaqram istər bir sıraya, istərsə də bir neçə *suraya* görə qurula bilər. Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri, yaxud sütunu götürülür. *Başlıq* istifadəçi müəyyənləşdirir və o, adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama *legenda* – sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin siyahısını da əlavə etmək olar. *Oxlarla* əhatə olunmuş *qurulma sahəsi* verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə *tor* da əlavə etmək olar.

Verilmiş cədvələ uyğun diaqram qurmaq üçün:

1. Öncə həmin cədvəlin diaqramda eks olunacaq qiymətlərin yerləşdiyi xanalar diapazonunu seçdirin.
2. Sonra **Insert** menyusunun **Charts** bölümündə diaqram növünə uyğun düyməni çıqqıldadın. Bu zaman seçilmiş diaqramın müxtəlif növləri təklif olunacaq.
3. Münasib variant seçildikdən sonra iş sahəsində kiçik çərçivədə diaqram qurulur. Eyni zamanda alətlər zolağında diaqramın tərtibatını və üslubunu kökləmək üçün variantlar eks olunur. Zərurət olarsa, diaqrama dəyişikliklər etmək – ad əlavə etmək, oxları adlandırmaq, rəngləri dəyişmək, diaqramın üslubunu dəyişmək olar.

Addım-addım**1****Diaqramın qurulması**


1. Diaqram üçün verilənləri seçdirin.
2. Insert menyusunda Charts bölümündə Pie düyməsini çıxıqlıdanın.



3. Dairəvi diaqramların müxtəlif növləri təklif olunacaq.



4. Birinci variantı seçin. İş sahəsində kiçik çərçivədə dairəvi diaqram qurulacaq. Diaqramın sağında görünən legenda tam deyilsə, çərçivədəki tutacaqlardan "tutub dartaraq" çərçivənin ölçülərini o qədər böyüdün ki, legenda tam yerləşsin.

Əhalinin sayı (min nəfərlə)

5. Faylı mövcud adı ilə saxlayın.


Diaqramın tərtibatının və üslubunun köklənməsi

1. Diaqram qurulması ilə eyni zamanda alətlər zolağında diaqramın tərtibatını və üslubunu kökləmək üçün variantlar əks olunacaq.



2. Hansısa tərtibati (məsələn, Layout 1) və üslubu (məsələn, Style 10) seçin. Diaqramın sektorlarında yaş qrupları və hər yaş qrupundan olan əhalinin faizi görünəcək.
3. Diaqramın başlığını dəyişmək üçün "Əhalinin sayı (min nəfərlə)" yazılmış başlıq sahəsini çıqqıldıdın. Həmin sahə redakta rejimində keçəcək.
4. Başlıq sahəsinə "Azərbaycan Respublikasında əhalinin yaş qrupları üzrə bölgüsü (2023-cü ilin əvvəlinə)" cümləsini yazın.

Azərbaycan Respublikasında əhalinin yaş qrupları üzrə bölgüsü
(2023-cü ilin əvvəlinə)



5. Faylı mövcud adı ilə saxlayın.


Araşdırmaq-öyrənək

"Addim-addim" blokunda sonuncu diaqramdakı faiz qiymətlərini dərsin başlanğıcında verilmiş cədvəlin "Əhalinin sayı (faizlə)" sətrindəki qiymətlərlə müqayisə edin. Diaqramda qiymətlərin nə üçün yuvarlaqlaşdırıldığını aydınlaşdırmağa və kəsr hissələri "bərpa etməyə" çalışın.


Öyrəndiklərinizi yoxlayın

1. Diaqram hansı elementar obyektlərdən ibarətdir?
2. Elektron cədvəl programında hansı əsas diaqram növləri var?
3. Aşağıdakı cədvəli və ona uyğun diaqramı qurun.

	A	B	C
1	Okeanlar		
2	Adı	Sahəsi, mln kv. km	Tutumu, mln kub km
3	Sakit	178,6	710,4
4	Atlantik	91,6	329,7
5	Hind	76,2	282,6
6	Şimal Buzlu	14,8	18,1
7			



4. Diaqramlara baxıb aşağıdakı suallara cavab verin:
 - Diaqramda hansı informasiya təqdim olunub? Bunu necə təyin etdiniz?
 - Bu informasiyanı cədvəl şəklində necə vermək olar?
 - Yeniyetmələri daha çox nə cəlb edir?



13. Məsələ həlli

Elektron cədvəlin bir fragmənti verilmişdir. Əgər C1 xanasındakı düstur C2 xanasına köçürülərsə, C2 xanasının qiyməti nəyə bərabər olacaq?

1

	A	B	C
1	10	30	=A1 + B1 - 10
2	20	40	

Həlli: C1 xanasındakı $=A1 + B1 - 10$ düsturu C2 xanasına köçürüldükdə $=A2 + B2 - 10$ şəklinə düşəcək. Onda həmin xanadakı qiymət $20 + 40 - 10 = 50$ olacaq.

Cavab: 50.

2

Elektron cədvəl fragmənti verilmişdir. Əgər C2 xanasındakı düstur D3 xanasına köçürülərsə, D3 xanasının qiyməti nəyə bərabər olacaq?

	A	B	C	D
1	10	20	30	50
2	40	10	=A1 + C1 - B1	60
3	20	30		

Həlli: C2 xanasındakı $=A1 + C1 - B1$ düsturunu D3 xanasına köçürüldükdə $=B2 + D2 - C2$ şəklinə düşəcək. Onda həmin xanadakı qiymət $10 + 60 - (10 + 30 - 20) = 50$ olacaq.

Cavab: 50.

3


Elektron cədvəl fragmənti verilmişdir. A3 xanasındakı düstur C2 xanasına köçürüldü. Köçürülmə zamanı düsturdakı xanaların ünvanları avtomatik dəyişildi. C2 xanasındakı düsturun ədədi qiyməti nə olacaq?

	A	B	C	D	E
1	40	4	100	70	9
2	30	3		60	10
3	$=\$B3*B\2	2	300	50	11
4	10	1	400	40	12

Həlli: $=\$B3*B\2 düsturu A3 xanasından C2 xanasına köçürüldükdə $=\$B2*D\2 şəklinə düşəcək. Onda həmin xanadakı qiymət $3 \times 60 = 180$ olacaq.


Cavab: 180.

Diaqramda 1-ci rübüñ hər bir ayında buraxılmış A, B, C məhsullarının həcmi göstərilmişdir.



Dairəvi diaqramlardan hansı 1-ci rübdə buraxılmış məhsulların nisbətini düzgün əks etdirir?

4



Həlli: Birinci diaqram əsasında 3 ayda hər bir məhsul üzrə buraxılış həcmi toplanır:

- A $60 + 160 + 180 = 400$;
- B $160 + 120 + 120 = 400$;
- C $40 + 40 + 120 = 200$.

Bu isə o deməkdir ki, düzgün diaqramda A və B kəsimləri eyni (400), C kəsimi isə onlardan iki dəfə kiçik (200) olmalıdır. Belə diaqram 4 variantındadır.

Cavab: 4.

Elektron cədvəl fragmenti verilmişdir. A2: C2 xanalar diapazonun qiymətlərinin hesablamasından sonra qurulan diaqramın şəklə uyğun olması üçün C1 xanasına hansı ədəd yazılmalıdır?

5

	A	B	C
1	2	4	
2	$= (B1 - A1) / 2$	$= 2 - A1 / 2$	$= (C1 - A1) * 2 - 4$



Həlli: Öncə düsturlar olan və qiymətləri hesablanılabilen (hələlik qiyməti məlum olmayan C1 xanası istisna olmaqla) xanalar üzrə hesablamalar aparılır:

- A2 xanası üçün $=(B1 - A1) / 2$ düsturuna görə 1 qiyməti alınır;
- B2 xanası üçün $=2 - A1 / 2$ düsturuna görə 1 qiyməti alınır;

Diaqram təhlil olunsa, asanca görmək olar ki, bu 1-lər diaqramın iki sağ kəsimini verir. Deməli, $=(C1 - A1) * 2 - 4$ düsturu ilə hesablanan sol kəsim 2 qiymətinə uyğundur. A1 xanasının qiyməti 2 olduğundan sadə tənlik alınır: $(C1 - 2) * 2 - 4 = 2$. Buradan da $C1 = 5$ alınır.

Cavab: 5.

Elektron cədvəl fragmenti verilmişdir. Hesablamalar nəticəsində A2: D2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqramın şəklə uyğun olması üçün B1 xanasına hansı ədəd yazılımalıdır?

	A	B	C	D
1	3		3	2
2	$=(C1 + A1) / 2$	$=C1 - D1$	$=A1 - D1$	$=B1 / 2$



6

Həlli: Diaqram A2: D2 xanalar diapazonundakı dörd qiymət əsasında qurulub. Göründüyü kimi, bu qiymətlərin nisbəti 1:1:1:3 kimidir. A1, C1, D1 xanalarının qiymətləri məlum olduğundan A2: D2 diapazonundakı xanaları düsturların əvəzinə qiymətlərlə doldurmaq olar.

	A	B	C	D
1	3		3	2
2	3	1	1	$=B1 / 2$


Yalnız D2 xanası doldurulmamış qaldı. Verilmiş diaqramdan aydınlaşdır ki, onun qiyməti 1-ə bərabərdir. İndi B1 xanasının naməlum qiymətini tapmaq olar: $B1 = 1 \cdot 2 = 2$.

Cavab: 2.

Elektron cədvəl fragməti düstur rejimində verilmişdir. Hesablamalar nəticəsində A1:D1 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır?

	A	B	C	D
1	=C2 - B1	=B2 - C2	=B1 + C2	=(C1 - C2) * 3
2		3	2	

7



A)



B)



C)



D)

Həlli: A1:D1 diapazonundakı xanaların düsturların qiymətləri hesablanır.

$$B1 = 3 - 2 = 1;$$

$$A1 = 2 - 1 = 1;$$

$$C1 = 1 + 2 = 3;$$

$$D1 = 1 \cdot 3 = 3.$$


Bu qiymətlərə C variantındakı diaqram uyğundur.

Cavab: C.


Öyrəndiklərinizi yoxlayın

1. Elektron cədvəl fragmenti verilmişdir. Hesablamalar nəticəsində A1:A4 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır?


	A	B
1	=B1 + 1	1
2	=A1 + 2	2
3	=B2 - 1	
4	=A3	



A)



B)



C)



D)

2. Elektron cədvəl fragmenti verilmişdir. Hesablamalar nəticəsində A2:C2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqramın şəklə uyğun olması üçün C1 xanasına hansı ədəd yazılmalıdır?

	A	B	C
1	2	1	
2	=C1 - B1 * 2	=(B1 + C1) / A1	=A1 + B1



3. Elektron cədvəl fragmenti verilmişdir. A2:D2 xanalar diapazonun qiymətlərinin hesablamasından sonra qurulan diaqramın şəklə uyğun olması üçün B1 xanasına hansı ədəd yazılmalıdır? Baxılan diapazondakı bütün xanaların qiymətləri mənfi deyil.

	A	B	C	D
1	7		4	5
2	=B2 + C2 + D2	= C2	=(A1 - D1) * (B1 - 3)	=(A1 - D1) * C1



4. Elektron cədvəl fragmenti verilmişdir. Hesablamlar nəticəsində A2:C2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqramın şəklə uyğun olması üçün A1 xanasına hansı tam ədəd yazılmalıdır?

	A	B	C
1		$=(A1 - B2) / 2$	3
2	$=C1 * 2 - B1$	2	$=C1 + B2$



5. Elektron cədvəl fragmenti verilmişdir. Hesablamlar nəticəsində A2:D2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır?

	A	B	C	D
1		3	4	
2	$=C1 - B1$	$=B1 - A2 * 2$	$=C1 / 2$	$=B1 + B2$



A)



B)




C)




D)


6. Diaqramda informatika (İ), riyaziyyat (R), fizika (F) üzrə olimpiadanın Azərbaycanın üç şəhərindən olan mükafatçılarının sayı göstərilmişdir.




Bu üç şəhərin hər bir fənn üzrə mükafatçılarının ümumi sayını hansı dairəvi diaqram düzgün əks etdirir?




A)



B)



C)



D)

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. Excel programında yaradılan fayla nə deyilir?
 - A) iş dəftəri
 - B) iş vərəqi
 - C) sənəd
 - D) cədvəl
 - E) kitab
2. Nisbi, mütləq və qarışiq ünvanlar arasında hansı fərq var?
3. Elektron cədvəlin A2:D5 diapazonunda neçə xana var?
4. Elektron cədvəldə avqust ayının 20-dən 22-dək dörd nəqliyyat şirkəti üzrə avtomobilərin sərf etdikləri yanacağın ümumi miqdarı (litrlə) verilmişdir. Bu dörd nəqliyyat şirkətinin hansında 3 gündə orta yanacaq sərfi ən az olub?

Şirkət	20 avqust	21 avqust	22 avqust	Cəmi
A	2121	1600	4350	8071
B	110	228	87	425
C	360	800	300	1460
D	450	392	90	932

5. Elektron cədvəlin bir fragmenti verilmişdir. Əgər C1 xanasındaki düstur C2 xanasına köçürülsə, C2 xanasının qiyməti nəyə bərabər olacaq?

	A	B	C
1	10	30	=A1 * B1 - 30
2	20	40	

6. Elektron cədvəl fragmenti verilmişdir. Əgər C2 xanasındaki düstur D3 xanasına köçürülsə, D3 xanasının qiyməti nəyə bərabər olacaq?

	A	B	C	D
1	10	20	30	40
2	20	30	=A1 * C1 - B1	50
3	30	40		

7. Elektron cədvəl fragmenti verilmişdir. A3 xanasındaki düstur C2 xanasına köçürüldü. Köçürülmə zamanı düsturdakı xanaların ünvanları avtomatik dəyişildi. C2 xanasındaki düsturun ədədi qiyməti nə olacaq?

	A	B	C	D	E
1	40	4	100	70	10
2	30	3		60	11
3	=\\$B3*B\$2	2	300	50	12
4	10	1	400	40	13

8. Elektron cədvəlin A1 xanasına $=2*\$B\$4 - \$C1$ düsturu yazılmışdır. Bu düstur B3 xanasına köçürüldükdə hansı şəklə düşəcək?
- A) $=4*\$B\$6 - \$C3$
 B) $=2*\$C\$4 - \$D1$
 C) $=2*\$B\$6 - \$D3$
 D) $=4*\$C\$5 - \$D3$
 E) $=2*\$B\$4 - \$C3$
9. Elektron cədvəlin B11 xanasında düstur yazılıb. Həmin düstur A10 xanasına köçürüldü. Nəticədə A10 xanasındaki qiymət $x - 3y$ düsturu ilə hesablanır, burada x C22 xanasındaki qiymət, y isə D22 xanasındaki qiymətdir. Aşağıdakı düsturlardan hansı B11 xanasındaki düstur ola bilər?
- A) $=C22 - 3*D22$
 B) $=C\$22 - 3*D\22
 C) $=$C22 - 3*\$D22$
 D) $=D\$22 - 3*\$D\$22$
 E) $=$D22 - 3*\$D22$

10. Elektron cədvəldə A1 xanasına 10 ədədi, B1 xanasına =A1/2 düsturu, C1 xanasına isə =SUM(A1:B1)*2 düsturu yazılmışdır. C1 xanasının qiyməti nəyə bərabər olacaq?
11. Elektron cədvəldə =SUM(A1:A4) düsturunun qiyməti 13-ə, =AVERAGE(A1:A5) düsturunun qiyməti isə 3-ə bərabərdir. =SUM(A1:A5) düsturunun qiyməti nəyə bərabər olacaq?
12. Uyğunluğu müəyyən edin.

- | | |
|---------------------|-------------------|
| 1) nisbi istinad | a) \$B5, C\$7 |
| 2) mütləq istinad | b) \$B\$5, C\$7 |
| 3) qarşılıq istinad | c) \$B\$5, \$C\$7 |
| | d) B5\$, C7\$ |
| | e) B5, C7 |

13. İlin hər ayında günəşli günlərin sayını göstərmək üçün hansı növ diaqramdan istifadə etmək əlverişlidir?
14. Elektron cədvəl fragmenti verilmişdir. A2:D2 xanalar diapazonun qiymətlərinin hesablaşmasından sonra qurulan diaqramın şəklə uyğun olması üçün B1 xanasına hansı tam ədəd yazılmalıdır?

	A	B	C	D
1	9		2	5
2	=B2 + C2 + D2	=C2	= $(A1 - D1) * (B1 - 5)$	= $(A1 - D1) * C1$





PROQRAMLAŞDIRMA

14. Ədədlərlə iş
15. Sətirlər
16. Siyahılar
17. Funksiya
18. Məsələ həlli



açar sözler

- Şərhlər
- Girinti
- Hesab əməlləri
- Müqayisə işarələri

14. Ədədlərlə iş

- Proqram nədir?
- Python programlaşdırma dilinin hansı operatorlarını tanıyırsınız?

Fəaliyyət

Python dilində verilmiş aşağıdakı program fragmentini diqqətlə gözdən keçirin və onun nöyi yerinə yetirdiyini aşasdırın. Kompüterdə icra etmədən proqramın sonunda i dəyişənin qiymətini müəyyən edin.

```
i = 1  
while i <= 10:  
    print(i*i)  
    i = i + 1
```

Nəticəni müzakirə edək:

- Nə üçün `print` deyimi `while` deyimi ilə eyni səviyyədə (sütundan) yazılmayıb?
- Sonuncu `i = i + 1` sətri `while` deyimi ilə eyni səviyyədə olsa idi, sonda `i` dəyişənin qiyməti nə olardı?

Python programlaşdırma dilində program kodu adı mətn faylı olur. Bu fayl hərf və rəqəmlərdən, boşluq, durğu və başqa simvollardan ibarətdir. Mətn sətirlərə bölünür. Hər bir Python deyimi bir neçə sətirdə yazılı bilər. Bir deyimi bir neçə sətirdə yazmaq üçün "`"` simvolundan istifadə olunur.

Yazdığınız proqrama müəyyən müddətdən sonra qayıtsanız, bəzi şeyləri unutmuş olduğunuzu görəcəksiniz. Ona görə də həm özünüzün xatırlamağınız, həm də baş-qalarının anlaması üçün proqramın müəyyən yerlərinə **şərhlər** vermək yaxşı olardı. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı haqqında məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin, funksiyaların təyinatını göstərmək üçün istifadə edilə bilər.

Python dilində şərhlər `"# simvolundan` sonra yazılır. Proqram maşın koduna çevrilərkən şərhlər nəzərə alınmır. Ona görə də bəzən proqramın hansı hissəsinə müvəqqəti olaraq "dondurmaq" üçün həmin hissə şərh kimi qeyd edilir.

Python dilində proqramın strukturu və onun iş məntiqi üçün sətirlərin başlanğıcındakı **girintilərin** (boşluq simvollarının) əhəmiyyəti böyükdür, çünkü operatorların

gruplaşdırılması onlardan asılıdır. Hər hansı operatorlar qrupu başqa qrupun daxilində ola bilər.

Siz Python dilində ədəd tipli kəmiyyətlərlə və onlar üzərində əsas hesab əməlləri ilə tanışsınız. Onları bir dəha xatırlayaq.

Əməl	Təsviri
$x + y$	Toplama (x və y ədədlərinin cəmi)
$x - y$	Çıxma (x və y ədədlərinin fərqi)
$x * y$	Vurma (x və y ədədlərinin hasilini)
x / y	x -in y -ə bölməsi (qismət)
$x // y$	Tam ədədi bölmə (qismətdə alınan ədədin tam hissəsi götürülür)
$x \% y$	x -in y -ə tam ədədi bölməsindən alınan qalıq
$x ** y$	Qüvvətə yüksəltmə (x üstü y)
$-x$	Ədədin əksini

Proqramlarda şərti göstərmək üçün *müqayisə işarələrindən* istifadə olunur. Aşağıdakı cədvəldə bu işarələrin ALPLogo və Python dillərində yazılışı göstərilib. Burada "bərabərdir" və "fərqlidir" işarələrinə xüsusi diqqət yetirin, çünki onların düzgün istifadə olunmaması program xətasına səbəb olur.

ALPLogo	Python	Təsviri
=	==	Bərabərdir
<>	!=	Fərqlidir (bərabər deyil)
>	>	Böyükdür
<	<	Kiçikdir
>=	>=	Böyükdür və ya bərabərdir
<=	<=	Kiçikdir və ya bərabərdir

Ədədin rəqəmlərə ayrılması. Hər hansı ədədi 10-a böldükdə alınan qalıq həmin ədədin sonuncu rəqəminə, yəni təklik mərtəbəsindəki rəqəmə bərabər olur. Məsələn, n ədədinin təklik rəqəmi a-dırsa, onda

```
a = n % 10
```

Aydındır ki, ədədin sonuncu rəqəmi atıldıqda alınan yeni ədədin sonuncu rəqəmi ilkin ədədin *onluq* mərtəbəsindəki rəqəm olacaq. Yuxarıdakı operator vasitəsilə bu yeni ədədin sonuncu rəqəmini ayırmaqla ilkin ədədin onluq mərtəbəsindəki rəqəmi almış olarıq. Bu qayda ilə istənilən ədədi öz rəqəmlərinə ayırmak olar. Ədədin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçünsə onu 10-a böülüb tam hissəni götürmək, yəni *tam ədədi bölmə* əməlindən (//) istifadə etmək lazımdır. Məsələn, əgər n ədədinin sonuncu rəqəmini atıldıqdan sonra alınan ədəd m-dirse, onda

```
m = n // 10
```

Aşağıdakı program klaviaturadan daxil edilən *ikirəqəmli ədədi* (*n*) rəqəmlərinə (a və b) ayırır, rəqəmlərin cəmini (*s*) və hasilini (*p*) tapır. Sonra isə təqdimatlı qiymətlər çıxışa verilir. Əgər daxil edilən ədəd ikirəqəmli deyilsə, ekrana bu haqda xəbərdarlıq çıxarıılır.

```
n = input(' İki rəqəmi i müsbət tam ədəd daxil edi n: ')
n = int(n)
if n > 9 and n < 100:
    a = n % 10
    b = n // 10
    s = a + b
    p = a * b
    print(' Rəqəmlərin cəmi =', s)
    print(' Rəqəmlərin hasil i =', p)
else:
    print(' Düzgün ədəd daxil edi l məyi b! ')
```

İndi bu məsələnin ümumiləşdirilmiş halına – rəqəmlərinin sayı öncədən məlum olmayan müsbət tam ədəd halını gözdən keçirək.

Rəqəmlərinin sayı öncədən məlum olmayan hər hansı müsbət tam ədəd verilib. Onun rəqəmlərinin cəmini və hasilini tapın.

Həlli: Verilmiş ədədi *n*, onun rəqəmlərinin cəmini *s*, rəqəmlərinin hasilini isə *p* dəyişəni ilə göstərək. Onda məsələnin həll alqoritmini belə ifadə etmək olar:

1. *s* dəyişəninə başlangıç 0 qiymətini mənimsətmək.
2. *p* dəyişəninə başlangıç 1 qiymətini mənimsətmək.
3. Nə qədər ki *n* sıfırdan böyükdür
 - *n* ədədinin 10-a bölünməsindən alınan qalığı (yəni ədədin sonuncu rəqəmini) tapmaq, onu cəmə əlavə etmək və hasilini artırmaq;
 - *n* ədədinin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçün onu 10-a tam bölmək.

1

```
n = input(' Ədədi daxil edi n: ')
n = int(n)
s = 0
p = 1
while n > 0:
    r = n % 10
    s = s + r
    p = p * r
    n = n // 10
print(' Rəqəmlərin cəmi =', s)
print(' Rəqəmlərin hasil i =', p)
```

Sizə n tam ədədi və biri istisna olmaqla, $1, 2, \dots, n$ arasındaki bütün tam ədədlər verilir. Çatışmayan ədədi tapan program yazmaq lazımdır. Məsələn, əgər n ədədi 5-ə bərabərdirse və daxil edilən ədədlər $2, 3, 1, 5$ isə, onda çatışmayan ədəd 4-dür. Deməli, çıxışa 4 verilməlidir.

Həlli. Verilmiş ədədlərin cəmini s_1 ilə, 1-dən n -dək bütün ədədlərin cəmini isə s_2 ilə işarə edək. Onda çatışmayan ədəd $s_2 - s_1$ olacaq.

Örnək. Verilmiş nümunədə:

- 1-dən 5-dək olan ədədlərin cəmi $s_2 = 1 + 2 + 3 + 4 + 5 = 15$;
- Verilmiş ədədlərin cəmi $s_1 = 2 + 3 + 1 + 5 = 11$.

Deməli, çatışmayan ədəd $s_2 - s_1 = 15 - 11 = 4$ olacaq.

Öncə n -nin qiyməti daxil edilir.

```
n = int(input('Ədədlərin sayını daxil edin: '))
```

Riyaziyyatdan məlum olan düstura əsasən, 1-dən n -dək ədədlərin s_2 cəmi hesablanır.

2

```
s2 = (1 + n) * n / 2
```

Sonra ədədlər daxil edilir və onların s_1 cəmi hesablanır.

```
for i in range(1, n):
    x = int(input())
    s1 += x
```

s_2 və s_1 -in fərqi çıxışa verilir.

```
print(s2 - s1)
```

Beləliklə,

```
n = int(input('Ədədlərin sayını daxil edin: '))
s2 = (1 + n) * n / 2
s1 = 0
for i in range(1, n):
    x = int(input())
    s1 += x
print(s2 - s1)
```

Mürəkkəb şərtlər. Tez-tez bir neçə şərtin eyni zamanda yoxlanması (ödənilməsi) lazımlıdır. Bunun üçün Python dili üç məntiqi əməl (operator) təklif edir: məntiqi VƏ (and), məntiqi VƏYƏ (or) və məntiqi DEYİL (not). Əgər bir neçə şərtin eyni zamanda yerinə yetirilməsi lazımdırsa, VƏ əməlindən istifadə olunur. İki və ya daha çox şərtindən heç olmazsa birinin yerinə yetirilməsi göstərmək üçün VƏYƏ əməli nəzərdə tutulub. DEYİL əməli əks şərti (yəni ilkin şərtin əksini) bildirir. Başqa sözlə, əgər ilkin şərt doğrudursa, onda onun əksi yalandır, və tərsinə.

Araşdırma-öyrənək

Bakıdan Təbrizə təyyarə yalnız bazar ertəsi və cüsmə axşamı günləri uçur. Tutaq ki, day dəyişəni həftənin gününün nömrəsini (1 – bazar ertəsi, 7 – bazar) saxlamaq üçündür. Aşağıdakı program fragmenti verilmiş gün təyyarənin ucub-uçmayacağını müəyyənləşdirir.

```
if day == 1 or day == 4:  
    print ("Uçacaq!")  
else:  
    print ("Reys yoxdur.")
```

Bu fragmenti **and** və **not** operatorlarının köməyi ilə yazın.

Öyrəndiklərinizi yoxlayın

1. Python programlaşdırma dilində şərhlər necə göstərilir?
2. İkirəqəmli tam ədəd verilib. Bu ədədin öncə soldakı rəqəmini (onluqları), sonra isə 2 boşluq simvolundan sonra sağdakı rəqəmini (təklikləri) çıxışa verin.
3. Verilmiş natural ədədin sağdan üçüncü rəqəmini çıxışa verin.
4. Verilmiş ədədin 3-ə bölünüb-bölünmədiyini müəyyənləşdirən program yazın.
5. Aşağıda sözlərlə verilmiş alqoritmi Python dilində programşa çevirin.
 - 1) Hər hansı ikrəqəmli müsbət ədəd daxil edin.
 - 2) Həmin ədədi özünə vurun.
 - 3) Alınan ədədin üzərinə seçdiyiniz ədədin 4 mislini gəlin.
 - 4) Nəticənin üzərinə 3 ədədini əlavə edin.
 - 5) Alınan nəticəni seçdiyiniz ədəddən 3 vahid böyük ədədə bölün.
 - 6) Seçdiyiniz ədədi qismətdən çıxın.
 - 7) Cavabı ekrana çıxarıın.

açar sözlər

- Sətir
- İndeks
- Kəsik
- Boş sətir
- Sətrin uzunluğu
- Metod

15. Sətirlər

- Proqramlaşdırımda sətir nədir?
- Python dilində rəqəmlərdən ibarət sətir ədəddən necə fərqləndirilir?

Fəaliyyət

Aşağıdakı programı Python mühitində yazışdırın.

```
s1 = 'a'  
s2 = 'l'  
s3 = 'p'  
print (s1 + s2 + s3)  
print ("a", "l", "p")
```

Nəticəni müzakirə edək:

- Proqramda hansı növ kəmiyyətdən istifadə olunub?
- Hər iki print deyiminin nəticəsi eynidirmi? Fərqlidirsə, nə etmək lazımdır ki, onlar eyni olsun?

Python dilində geniş istifadə olunan kəmiyyətlərdən biri də sətirlərdir. **Sətir** hər hansı simvollar ardıcılığıdır. Sətirlər, adətən, tək dırnaq (') işaretləri arasında yazılır, ancaq bu məqsədlə adı dırnaq (" ") işaretindən də istifadə olunur, məsələn: 'Bu bir örnəkdir.', "Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.". Sətir hərflərdən, ədədlərdən, başqa simvollardan, o cümlədən boşluq simvolundan ibarət ola bilər. Sətirləri dəyişənlərə mənimşətmək də olar, məsələn:

```
>>> a = 'Azərbaycan '  
>>> b = 'Cümhuriyyəti '
```

Ədədlərlə olduğu kimi, sətirlər üzərində də müəyyən əməliyyatlar aparılır. Məsələn, iki sətrin cəmi onların bir-birinə "yapışdırılmasından" əmələ gələn yeni sətir olur.

```
>>> c = a + b  
>>> print (c)  
Azərbaycan Cumhuriyyəti  
  
>>> c = a + 'Xalq' + b  
>>> print (c)  
Azərbaycan Xalq Cumhuriyyəti
```

Sətirdə hər bir simvolun durduğu mövqedən asılı olaraq öz nömrəsi olur. Bu nömrədən həmin simvolun tapılması, yaxud sətirdə kəsilib ayrılması üçün istifadə etmək olar. Sətirdə simvolların nömrələnməsi Python dilində 0-dan başlanır. İkinci simvolun nömrəsi 1, üçüncüün 2 olur və beləcə davam edir. Proqramlaşdırımda bu nömrəyə **indeks** deyilir. İndeksə görə sətirdə konkret simvolu bilmək olar. Əgər indeks mənfidirsə, onda sətrə tərsinə – sondan başlangıca doğru baxılır. Məsələn:

```
>>> s = 'Sətirlər'  
>>> s[2]  
't'  
>>> s[-3]  
'l'
```

İki indeksdən istifadə etməklə sətrin bir hissəsini ayırmak olar. Ona **kəsik** deyilir.

```
>>> s[0:5]  
'Səti r'
```

Diqqət edin ki, ikinci indeks olaraq 5 göstərilər də, həmin mövqedəki simvol kəsilib ayrılmış sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol kəsiyə daxil edilmir. Bu indekslərdən hər hansı birini göstərməmək də olar. Əgər birinci indeks buraxılmışsa, Python avtomatik olaraq kəsiyə 0-cı simvoldan başlayır, ikinci indeks buraxılmışsa, sonadək bütün simvolları götürür.

```
>>> s = 'Səti rl ər'  
>>> s[:5]  
'Səti r'  
>>> s[5:]  
'l ər'
```

Sətirdə boşluq simvolları da daxil olmaqla bütün simvolların sayına **sətrin uzunluğu** deyilir. Xüsusi `len()` funksiyasının köməyi ilə sətrin uzunluğunu bilmək olar.

```
>>> s = 'Bakı Dövlət Universiteti'  
>>> len(s)  
24
```

Proqram işləyərkən istifadə olunan bütün verilənlər kompüterin operativ yaddaşında saxlanır. Proqram başqa qaynaqlarda yerləşmiş verilənlərə *xarici verilənlər* kimi baxır. Verilənlərin xarici mənbələrdən alınması əməliyyatına *giriş* və ya *daxiletmə*, verilməsinə isə *çixış* deyilir. Sətir tipli kəmiyyətləri də ədədi verilənlər kimi klaviaturadan proqrama daxil etmək üçün `input()` funksiyasından istifadə olunur. Bu funksiya daxil edilən kəmiyyəti sətir kimi qəbul edir. Məsələn, `a = input()` komandasının icrası zamanı klaviaturada 123 ədədini yığıb `<Enter>` klavişini basıldıqdan sonra a dəyişəni 123 qiymətini deyil, '123' qiymətini alır. Ona görə də bəzən kəmiyyətləri bir tipdən başqasına çevirmək lazımlı gəlir. Python dilində kəmiyyətləri bir tipdən başqasına çevirmək üçün funksiyalar vardır. Məsələn, ədədi

sətrə çevirmək üçün `str()` funksiyasından, sətri ədədə çevirmək üçünsə `int()` funksiyasından istifadə olunur.

```
>>> int('123')           >>> str(123)
123                      '123'
```

Verilənləri çap etmək, başqa sözlə, çıxışa vermək üçün Python dilində `print()` funksiyası nəzərdə tutulub. Bu funksiya vasitəsilə eyni zamanda həm mətn, həm də dəyişənlərin qiymətlərini çıxışa vermək olar.

```
>>> a = 14
>>> print('Orxanın', a, 'yaşı var.')
Orxanın 14 yaşı var.
```

Bu nümunədə `print()` funksiyası bütün qiymətləri bir sətirdə çıxışa verir və onları bir-birindən ayırmak üçün aralarına boşluq simvolu artırır. Ancaq qiymətləri ayırmak üçün başqa üsullar da vardır. Məsələn, çıxışa verilən qiymətlərin arasına vergül, defis kimi simvollar qoymaq olar. Ayırıcı kimi istifadə olunan simvol `sep` parametri vasitəsilə göstərilir (məsələn: `sep = '-'`). Əgər `sep = '\n'` olarsa, onda hər bir qiymət yeni sətirdə çap olunacaq.

```
>>> a = 14
>>> print('Orxanın', a, 'yaşı var.', sep = '\n')
Orxanın
14
yaşı var.
```

Hər bir obyektin müəyyən xassələri olur. İnformatikada bu xassələrin iki növünü fərqləndirirlər: *əlamət xassələri* və *hərəkət xassələri*. Əlamət xassələrinə, sadəcə, **obyektin xassələri**, hərəkət xassələrinə isə **obyektin metodları** deyilir. Programlaşdırma dillərində hər hansı obyektin metodunu göstərmək üçün xüsusi yazılışdan istifadə olunur: önce obyektin adı, sonra onun metodu yazılır, onları bir-birindən ayırmak üçünsə aralarına nöqtə qoyulur (məsələn: `s1.upper()`, `S.find('a', 5, 10)`). Python dilində sətirlərə obyekt kimi baxılır və hər bir obyekti kimi onların da öz metodları olur. Onlardan daha tez-tez istifadə olunanı `find()` metodudur. Bu metod verilmiş sətirdə onun altsətrini tapmaq üçün nəzərdə tutulub. Axtarılan altsətir tapılırsa, metod altsətrin birinci dəfə rast gəlindiyi yerin indeksini qaytarır. Əgər axtarılan altsətir tapılmırsa, metod -1 qiymətini qaytarır. Məsələn:

```
>>> S = 'Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.'
>>> print(S.find('bilik'))
20
>>> print(S.find('ar'))
1
>>> print(S.find('kitab'))
-1
```

`find()` metodunun başqa parametrləri də ola bilər. `S.find(T, a, b)` yazılışı `S` sətrində `T` altsətrinin `S[a:b]` kəsiyində axtarıldığını göstərir. Ancaq nəzərə almaq

lazımdır ki, `S.find('a', 5, 10)` metodunun qaytardığı qiymət `T` altsətrinin kəsikdəki indeksi deyil, `S` sətrindəki indeksi olur.

```
>>> print(S.find('a', 5, 10))  
6
```

Soyadınız və adınızı klaviaturadan daxil edən və onların yerlərini dəyişərək (yəni öncə adınızı, sonra soyadınızı) çıxışa verən program yazın.

Həlli: S ilə daxil edilən sətiri, soyad və ad ilə sətirdəki birinci və ikinci sözü, k ilə isə sətirdə sözlərin arasında olan boşluq simvolunun mövqeyini işarə edək. Məsələnin həll alqoritmi belə olacaq:

- 1) Sətir daxil edilir.
- 2) `find()` metodu vasitəsilə boşluq simvolunun yeri müəyyən olunur.
- 3) Sətrin başlanğıcından boşluq simvolunadək hissəsi soyad dəyişəninə mənimsədirilir.
- 4) Sətrin boşluqdan sonrakı simvolundan sonadək hissəsi ad dəyişəninə mənimsədirilir.
- 5) İkinci sözdən (ad), boşluq simvolundan və birinci sözdən (soyad) ibarət yeni sətir yaradılır.
- 6) Yeni sətir çıxışa verilir.

```
s = input()  
p = s.find(' ')  
soyad = s[:p]           # birinci söz - soyad  
ad = s[p + 1:]         # ikinci söz - ad  
s = ad + ' ' + soyad  
print(s)
```

Sətir obyektiinin başqa metodları da vardır ki, onlardan bəzilərinin təsviri aşağıdakı cədvəldə göstərilib.

Metod	Təsviri
<code>s1.count(s0)</code>	<code>s1</code> sətrində <code>s0</code> altsətrinə neçə dəfə rast gəlindiyini müəyyən edir: <code>>>> s1 = 'abracadabra'</code> <code>>>> s1.count('ab')</code> <code>2</code>
<code>s1.strip()</code>	Sətrin başlanğıcında və sonundakı boşluq simvolları uzaqlaşdırılır: <code>>>> s1 = ' abc '</code> <code>>>> s1.strip()</code> <code>'abc'</code>

s1.replace(s2, s3)	Verilmiş sətrin s2 fragmenti s3 fragmenti ilə əvəz olunur: <pre>>>> s1 = 'Qırğızıstan' >>> s1.replace('Qırğız', 'Qazax') 'Qazaxıstan'</pre>
s1.capitalize()	Sətirdə birinci hərf baş (böyük) hərfə çevrilir: <pre>>>> s1 = 'di qqətl i ol un' >>> s1.capitalize() 'Di qqətl i ol un'</pre>
s1.upper()	Sətirdəki bütün hərflər baş hərflərlə əvəz olunur: <pre>>>> s1 = 'Qusar Quba Xaçmaz' >>> s1.upper() 'QUСAR QUБA XAЧMAZ'</pre>
s1.lower()	Sətirdəki bütün hərflər kiçik hərflərlə əvəz olunur: <pre>>>> s1 = 'Abı-Sırğaçı çəyi -Sarı-Qara' >>> s1.lower() 'abı-sırğaçı çəyi -sarı-qara'</pre>

Araşdırmaq-öyrənək

```
s = input()
print(s[2])
```

...

Bu program fragmenti aşağıdakı algoritmin ilk iki addimına uyğundur. Həmin algoritmin qalan addimlarına uyğun deyimləri program'a əlavə edin.

Algoritm

1. Klaviaturadan 3 simvoldan az olmayıaraq hər hansı simvollar sətrini daxil edin.
2. Daxil edilən sərin 3-cü simvolunu çıxışa verin.
3. Sərin sonuncu simvolunu çıxışa verin.
4. Sərin ilk beş simvolunu çıxışa verin.
5. Sərin sonuncu iki simvolu istisna olmaqla qalan simvollarını çıxışa verin.
6. Sərin cüt indeksli simvollarını çıxışa verin.
7. Sərin tək indeksli simvollarını çıxışa verin.
8. Sərin uzunluğunu çıxışa verin.

Öyrəndiklərinizi yoxlayın

1. Sətir nədir?
2. Programda giriş və çıkış əməlləri nəyi bildirir və Python dilində onlar hansı funksiyalar vasitəsilə ifadə edilir?
3. Metod nədir?
4. Verilmiş sözün hərflərini tərs ardıcılıqla çıxışa verən program tərtib edin.
5. Sərin ortasındaki simvolu çıxışa verin. Əgər simvolların sayı cütdürsə, ortadakı iki simvolu çıxışa verin.

açar sözlər

- Siyahı
- Siyahının elementləri
- İndeks
- Kəsik
- Dövr

16. Siyahılar

- Mətn redaktorunda nişanlanmış və nömrələnmiş siyahılar necə yaradılır?
- Siyahı şəklində göstərilmiş bu suallar onun hansı növünə aiddir?

Fəaliyyət

```
s = 0  
for i in range(1, 101):  
    s = s + i  
print(s)
```

Nəticəni müzakirə edək:

- Verilmiş program fragmentinin nəticəsi nə olacaq?
- Bu fragmentdə hansı alqoritmik strukturdan istifadə olunub?
- `range()` funksiyası nə edir?

Çoxlu sayıda verilənləri bir yerdə saxlamaq üçün Python dilində siyahılardan geniş istifadə olunur. *Siyahı* nizamlı şəkildə saxlanılan obyektlər yığınıdır. Siyahını təşkil edən obyektlər onun *elementləri* deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar, yaxud bunların hamısını eyni zamanda saxlamaq olar. Siyahının hər bir elementinə bir nömrə (*indeks*) uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət etmək olar. İstənilən an siyahının elementlərini dəyişmək, ona yeni elementlər əlavə etmək, yaxud hansısa elementləri siyahıdan uzaqlaşdırmaq olar. Python dilində siyahının elementləri kvadrat mötərizədə yazılırlar və onlar bir-birindən vergüllə ayrırlar. Məsələn, aşağıda `lst` dəyişənində saxlanılan və elementləri həftənin günləri olan siyahı örnek olaraq verilmişdir.

```
>>> lst = ['Bazar ertəsi', 'Çərşənbə axşamı',  
'Çərşənbə', 'Cümə axşamı', 'Cümə', 'Şənbə', 'Bazar']
```

Python dilində siyahının elementləri sıfırdan başlayaraq nömrələnir. Yuxarıdakı nümunədə 'Bazar ertəsi' elementinin nömrəsi (indeksi) 0-a bərabərdir. `lst` siyahısının `i` indeksli elementinə müraciət etmək üçün, sadəcə, `lst[i]` göstərmək lazımdır.

```
>>> lst[2]  
'Çərşənbə'
```

Mövcud siyahının hər hansı elementini çox asanca dəyişmək olur. Bunun üçün siyahının uyğun indeksli elementinə, sadəcə, yeni qiyməti mənimsətmək lazımdır. `lst[i] = x` yazılışı `lst` siyahısının `i` indeksli elementinin `x` qiyməti ilə əvəzlənməsini bildirir. Məsələn, `lst[3] = '4-cü gün'` komandasının icrasından sonra həftənin günləri ilə bağlı siyahının 4-cü (3 indeksli) elementi dəyişəcək.

```
>>> lst[3] = '4-cü gün'
>>> lst
['Bazar ertəsi', 'Çərşənbə axşamı', 'Çərşənbə', '4-cü gün', 'Cümə',
 'Şənbə', 'Bazar']
```

Bəzən bütövlükdə siyahıdan deyil, onun hər hansı **kəsiyindən** (altsiyahıdan) istifadə etmək lazım gəlir. Məsələn, əgər bizə `lst` siyahısının yalnız `i` indeksindən `j` indeksinədək elementləri lazımmdırsa, onda bunu `lst[i:j]` kimi göstərmək olar. (Nəzərə alın ki, `i` indeksli element yekun siyahıya daxildir, `j` indeksli element isə daxil deyil.)

```
>>> lst[1:3]
['Çərşənbə axşamı', 'Çərşənbə']
```

Programlaşdırında, xüsusən siyahılarla (bir çox dillərdə massivlərlə) iş zamanı **dövrlərdən** istifadə olunması çox əlverişli olur. Məsələn,

```
lst = ['Bazar ertəsi', 'Çərşənbə axşamı',
       'Çərşənbə', 'Cümə axşamı', 'Cümə', 'Şənbə', 'Bazar']
for s in lst:
    print(s)
```

program fraqmentinin icrasından sonra həftənin günləri aşağıdakı şəkildə çıxışa veriləcək:

```
Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
Bazar
```

Yalnız ədədlərdən ibarət olan siyahılar üçün xüsusi funksiyalar vardır. Məsələn, `sum()` funksiyası siyahının elementlərinin cəmini hesablayır:

```
>>> mas = [1, 2, 3, 4]
>>> sum(mas)
10
```

Siyahılarla bağlı əsas funksiyalar (əməllər) və onların təsviri aşağıdakı cədvəldə göstərilib.

Funksiya və ya əməl	Təsviri
<code>len(lst)</code>	Siyahının elementlərinin sayı müəyyən olunur: <pre>>>> lst = [1, 2, 3] >>> len(lst) 3</pre>
<code>lst1 + lst2</code>	<code>lst2</code> siyahısının elementləri <code>lst1</code> siyahısının sonuna əlavə olunur: <pre>>>> lst1 = [1, 2, 3] >>> lst2 = ['bir', 'iki', 'üç'] >>> lst1 + lst2 [1, 2, 3, 'bir', 'iki', 'üç']</pre>
<code>min(lst)</code>	Qiyməti ən kiçik olan element müəyyən edilir: <pre>>>> lst1 = [1, 2, 3, 85, -42, 33, 84] >>> min(lst1) -42</pre> <p>Sətir tipli kəmiyyətlərdə əlifba sırası əsas götürülür. <pre>>>> lst2 = ['əlli', 'altmış', 'yetmiş'] >>> min(lst2) 'altmış'</pre> </p>
<code>max(lst)</code>	Qiyməti ən böyük olan element müəyyən edilir: <pre>>>> lst = [1, 2, 3, 85, -42, 33, 84] >>> max(lst) 85</pre> <p>Sətir tipli kəmiyyətlərdə əlifba sırası əsas götürülür.</p>
<code>del lst[i]</code>	Siyahidan <code>i</code> nömrəli element uzaqlaşdırılır: <pre>>>> lst = [1, 2, 3, 'bir', 'iki', 'üç'] >>> del lst[2] >>> lst [1, 2, 'bir', 'iki', 'üç']</pre>

Python dilində siyahı da sətir kimi, dilin obyektidir və onun da öz metodları vardır. Belə metodlardan tez-tez gərəkli olanların bir hissəsi növbəti cədvəldə verilib.

Metod	Təsviri
<code>lst.append(x)</code>	Siyahının sonuna yeni <code>x</code> elementi əlavə olunur: <pre>>>> lst = [1, 2, 3] >>> lst.append(4) >>> lst [1, 2, 3, 4]</pre>
<code>lst.count(x)</code>	Siyahıda <code>x</code> -ə bərabər olan elementlərin sayı müəyyən olunur: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.count('iki') 2</pre>
<code>lst.index(x)</code>	Siyahıda soldan birinci rast gəlinən <code>x</code> elementinin yerini (indeksini) müəyyən edir: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.index('iki') 1</pre>
<code>lst.remove(x)</code>	Siyahıda soldan birinci rast gəlinən <code>x</code> elementini əzaqlaşdırır: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.remove('iki') >>> lst ['bir', 'iki', 'üç']</pre>
<code>lst.insert(i, x)</code>	Verilmiş siyahının <code>i</code> mövqeyinə <code>x</code> elementini və ya siyahısını artırır: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.insert(2, 'bir') >>> lst ['bir', 'iki', 'bir', 'iki', 'üç']</pre>
<code>lst.sort()</code>	Siyahını artan sıra (əlifba sırası) ilə çeşidləyir: <pre>>>> lst = ['bir', 'iki', 'bir', 'iki', 'üç'] >>> lst.sort() >>> lst ['bir', 'bir', 'iki', 'iki', 'üç']</pre>
<code>lst.reverse()</code>	Siyahının elementlərini tərs ardıcılıqla düzür: <pre>>>> lst = [1, 2, 3, 'bir', 'iki', 'üç'] >>> lst.reverse() >>> lst ['üç', 'iki', 'bir', 3, 2, 1]</pre>

Göründüyü kimi, siyahılar Python dilində çox faydalı verilənlər strukturudur və onlardan istifadə etməklə çox müxtəlif məsələləri həll etmək olar.

Sətri siyahıya çevirmək üçün Python dilində `list()` funksiyasından istifadə olunur:

```
>>> s = 'orman'  
>>> lst = list(s)  
>>> lst  
['o', 'r', 'm', 'a', 'n']
```

Məsələ həllində tez-tez istifadə olunan daha iki metod ilə tanış olaq. Bunlardan biri `join()` metodudur. Bu metod siyahının elementlərinin arasına verilmiş simvollar sətrini artırmaqla onları bir sətirdə birləşdirir (başqa sözlə, verilmiş sətrin köməyi ilə siyahının elementlərini birləşdirir). Məsələn:

```
>>> lst = ['1', '2', '3']  
>>> s = '---'.join(lst)  
>>> s  
'1---2---3'
```

Bunun əksinə olaraq `split()` metodu sətri verilmiş ayıracı simvola görə parçalayır və həmin parçalardan siyahı düzəldir. Məsələn:

```
>>> s = '12 34 56'  
>>> lst = s.split(' ')      # ayıracı boşluq simvoludur  
>>> lst  
['12', '34', '56']
```

Yazı qaydalarına görə, mətndə vergüldən sonra həmişə boşluq qoyulur. Aşağıdakı program verilmiş mətndə rast gəlinən bu növ səhvləri tapıb düzəldir. Programın necə icra olunduğunu yoxlayın.

1

Həlli: Programda daxil edilən mətni (sətri) `s`, mətnə uyğun siyahını `list` və siyahının elementinin indeksini `i` ilə işarə edək. Məsələnin həll alqoritmi belə olacaq:

- 1) Mətn (sətir) daxil edilir.
- 2) Sətir `list()` funksiyası vasitəsilə siyahıya çevrilir.
- 3) Siyahının elementləri başdan başlayaraq bir-bir yoxlanılır. Əgər '`,`' simvolu olan elementdən sonra gələn element boşluq simvolu deyilsə, həmin elementdən sonra siyahıya yeni element – boşluq simvolu artırılır.

- 4) Yeni siyahı sətrə (mətnə) çevrilir.
 5) Dəyişdirilmiş mətn çıxışa verilir.

```
s = input('Mətni daxil edin: ')
lst = list(s)

i = 0
while i < len(lst):
    if (lst[i] == ' ' and lst[i+1] != ' '):
        lst.insert(i+1, ' ')
    i = i + 1

s = ''.join(lst)
print(s)
```

Araşdırmaq-öyrənək

`list()` və `count(x)` funksiyalarından istifadə etməklə aşağıdakı mətndə olan 'a' hərflərinin sayını tapan program yazın.

Siyahını təşkil edən obyektlərə onun elementləri deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar, yaxud bunların hamisini eyni zamanda saxlamaq olar. Siyahının hər bir elementinə bir nömrə uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət etmək olar.

Öyrəndiklərinizi yoxlayın

1. Siyahı nədir və onun elementləri hansı kəmiyyətlər ola bilər?
2. Siyahılar üzərində hansı əməlləri yerinə yetirmək olar?
3. `range()` və `list()` funksiyaları vasitəsilə 1-dən 100-dək ədədlərdən ibarət siyahı yaradın.
4. Mətndə dırğın işarələrdən sonra qoyulmamış boşluğu müəyyənləşdirib uyğun səhvləri düzəldən program yazın.
5. Verilmiş sətirdə (mətndə) ən qısa və ən uzun söyü müəyyənləşdirən program yazın.

açar sözlər

- Altprogram
- Prosedur
- Funksiya
- Funksiyani çağırmaq
- Formal parametr
- Faktik parametr

17. Funksiya

- Altprogramlar nədir və onlar programçıya hansı üstünlükler verir?
- input() komandası nə edir?

Fəaliyyət

Aşağıdakı program kodunu gözdən keçirin və onun hansı məsələni həll etdiyini müəyyənləşdirin.

```
n = abs(int(input()))
a = (n // 100) % 10
b = (n // 10) % 10
c = n % 10
print(a, b, c)
```

Nəticəni müzakirə edək:

– Birinci sətirdəki komandalar ardıcılılığını sözlərlə necə ifadə etmək olar?

Programçılar bir neçə yüz sətir olan program kodundan “baş çıxara” bilirlər. Program sətirlərinin sayı artdıqca ümumi məntiqi tutmaq çox çətinləşir. Hər bir deyimin nə etdiyi aydın olsa da, belə programlarda hansı deyimin konkret yerdə hansı məqsədlə istifadə edildiyini anlamaq çox çətin olur. Belə programı dəyişdirmək, yaxud düzəltmək də asan olmur.

Bu problemi həll etmək üçün program sadə əməliyyatları yerinə yetirən ayrıca **altprogramlara** bölünür. Beləliklə, yekun program ayrı-ayrı operatorlardan deyil, hər birinin öz adı olan bitkin kod bloklarından ibarət olur. Altprogramlardan istifadə olunması həm programın yazılıması vaxtını qısalıdır, həm program kodunun həcmini azaldır, həm də programın strukturunu daha anlaşıqlı edir. Eyni zamanda bu yanaşma programın yazılışında səhvlerin sayının azalmasına təsir göstərir.

Altprogramları, adətən, iki kateqoriyaya bölgürələr: *prosedurlar* və *funksiyalar*. **Prosedur**, sadəcə, hər hansı operatorlar ardıcılığını yerinə yetirir. ALPLogo programlaşdırma mühitində tanış olduğunuz altprogramlar əslində prosedurlar idi. **Funksiya** isə müəyyən qiyməti hesablayır və həmin qiyməti onu çağırılan programaya (altprograma) qaytarır. Bəzi programlaşdırma dillərində, o cümlədən, Python dilində

altprogramlar prosedur və funksiyalara bölünmür, onların hamısına funksiya kimi baxılır. Belə dillərdə prosedur heç bir qiymət qaytarmayan funksiyadır.

Qeyd olunduğu kimi, hər bir funksiyanın *adi* olur. Hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalı, başqa sözlə, **funksiya çağırılmalıdır**. Funksiyanı programın istənilən yerindən çağrırmak olar.

Python dilində müxtəlif hallar üçün çoxlu sayıda funksiyalar vardır. Məsələn, "Fəaliyyət" bölümündə verilmiş programda dörd funksiyadan istifadə olunub: `abs()`, `int()`, `input()` və `print()`. Bunlar Python dilinə daxil olan standart funksiyalarıdır. Hər bir programlaşdırma dilində çoxlu sayıda standart funksiyalar olsa da, müəyyən məsələlərin həllində yeni funksiyalara ehtiyac olur. Təbii ki, Python dilində yeni funksiyalar yaratmaq imkanı da vardır.

Python dilində yeni funksianının təyini `def` açar sözü ilə başlayır və ondan sonra funksianının adı göstərilir. Addan sonra gələn açılan və bağlanan mötərizələr funksianının adı dəyişəndən fərqləndirir. İki nöqtə isə funksiyaya daxil olan komandaların başlangıcını qeyd edir. Məsələn, `greeting()` adlı sadə bir funksiya təyin edək:

```
def greeting():
    print('Xoş gəlmisiniz!')
```

Bu funksiyanı programın hər hansı yerində çağrımaq üçün standart funksiyalarda olduğu kimi onun adını ayrıca operator kimi göstərmək lazımdır.

`greeting()`

Bu funksianının işinin nəticəsi həmişə eyni olur, çünkü riyazi dillə desək, bu funksianının arqumenti yoxdur. Programlaşdırında belə funksiyalardan, demək olar ki, istifadə olunmur. Adətən, funksiya onu çağırın programdan verilənlər alır. Verilənlər funksiyaya **parametrlər** şəklində ötürülür. Funksiya yaradılarkən onun parametrlərinə ötürülən qiymətlər hələ məlum olmur. Yeni funksiya təyin olunarkən onun adından sonra **formal parametrlər** göstərilir. Formal parametrlər ötürülən verilənləri müəyyən edən ixtiyarı dəyişənlərdir. Onlar yalnız funksianının yerinə yetirdiyi əməliyyatları təsvir etmək üçün lazımdır.

Funksiya çağırılarkən onun adından sonra mötərizədə ona ötürülən **faktik parametrlər** göstərilir. Funksianının operatorlarının yerinə yetirilməsi zamanı formal parametrlər faktik qiymətlərlə əvəz olunur.

```
def salam(s):
    print(s)

salam('Sabahınız xeyir!')
salam('Axşamınız xeyir!')
```

Bu program nümunəsinin yerinə yetirilməsi nəticəsində ekrana aşağıdakı sətirlər çıxarılaçq:

[Sabahınız xeyir!](#)
[Axşamınız xeyir!](#)

İki tam ədədin ən böyüyünü qaytaran funksiya yazın.

Həlli: İki ədədin ən böyüyünün müəyyənləşdirilməsi alqoritmi məlumdur. Sadəcə, həmin alqoritmi funksiya şəklində ifadə etmək lazımdır:

1

```
def max2(a, b) :  
    if a > b :  
        maximum = a  
    else :  
        maximum = b  
    return maximum
```

Klaviaturadan daxil edilmiş hicri ilini miladiyə, miladi ilini isə hicriyə çevirən və nəticəni ekranda göstərən program yazın. Çevirməni aparmaq üçün $M = H - H / 33 + 622$ və $H = M - 622 + (M - 622) / 32$ düsturlarından istifadə edin; burada M dəyişəni miladi ilini, H isə hicri ilini göstərir.

Həlli: İki funksiya təyin edək: bunlardan biri – `miladi_hicri()` funksiyası parametr kimi qəbul etdiyi miladi ilini malum düstur əsasında hicri ilinə, o biri – `hicri_miladi()` funksiyası isə hicri ilini miladi ilinə çevirib ekrana çıxaracaq.

2

```
def miladi_hicri(s):  
    M = int(s)  
    H = M - 622 + (M - 622) // 32  
    print('Hicri ili: ', H)  
  
def hicri_miladi(s):  
    H = int(s)  
    M = H - (H // 33) + 622  
    print('Miladi ili: ', M)  
  
s = input('Miladi ili: ')  
miladi_hicri(s)  
  
s = input('Hicri ili: ')  
hicri_miladi(s)
```

Bu nümunədə təyin olunan hər iki funksiya kənardan qəbul etdikləri qiymət əsasında hesablama aparıb nəticəni ekrana çıxardır. Ancaq praktik məsələlərin həllində çox zaman funksiyanın emal nəticəsində aldığı yeni qiyməti onu çağırıran programaya qaytarması daha əlverişli olur. Bu məqsədlə Python dilində `return` deyimi nəzərdə tutulub. Bu deyim funksiyanın sonunda yazılır və ondan sonra mötərizədə funksiyanın qaytarmalı olduğu qiymət göstərilir.

Bildiyiniz kimi, `input()` funksiyası klaviaturadan daxil edilən komiyyətin tipindən asılı olmayaraq, həmişə sətir qaytarır. Aşağıda təyin olunan yeni `num_input()` funksiyasının qaytardığı qiymət isə ədəd olur.

```
def num_input(prompt):
    typed = input(prompt)      # Daxil edilən sətir
                                # typed dəyişənidə saxlanılır
    num = int(typed)          # Sətir ədədə çevrilir və
                                # num dəyişənidə saxlanılır
    return num                # Dəyişənin qiyməti qaytarılır

a = num_input('a-nı daxil edin: ')
b = num_input('b-nı daxil edin: ')
print('a * b =', a * b)
```

Ötən mövzularda verilmiş istənilən programı funksiya şəklində ifadə etmək olar. Məsələn, verilmiş müsbət tam ədədin rəqəmlərinin cəmini hesablayan programı funksiyadan istifadə etməklə belə yazmaq olar:

```
def sumDigits(n) :
    s = 0
    while n != 0 :
        q = n % 10
        s += q
        n = n // 10
    return s

n = int(input('Ədədi daxil edin: '))
print('Rəqəmlərin cəmi =', sumDigits(n))
```

Araşdırmaq-öyrənək

Təqvimlə bağlı yuxarıdakı programı elə dəyişdirmək olar ki, yeni təqvim qiymətləri funksiyaların daxilində deyil, onları çağırın programda çıxışa verilsin.

```
def mi_ladi_hi_cri (S):  
    M = int(S)  
    H = M - 622 + (M - 622) // 32  
    return H  
  
def hicri_mi_ladi (S):  
    H = int(S)  
    M = H - (H // 33) + 622  
    return M  
  
S = input('Mi ladi ili: ')  
H = mi_ladi_hi_cri (S)  
print('Hicri ili: ', H)  
  
S = input('Hicri ili: ')  
M = hicri_mi_ladi (S)  
print('Mi ladi ili: ', M)
```

Öyrəndiklərinizi yoxlayın

1. Altprogramlardan istifadənin hansı üstünlükləri var?
2. Altprogramların hansı növləri var?
3. Funksiya prosedurdan nə ilə fərqlənir?
4. Python dilində hansı funksiya kompüterin çıxış qurğularına uyğundur?
5. Təqvim programından istifadə etməklə hicri tarixi ilə hansı ildə doğulduğunuuzu müəyyənləşdirir.
6. Üçbucağın tərəflərinin verilmiş qiymətlərinə görə onun perimetrini hesablayan funksiya yazın.

18. Məsələ həlli

Ən böyük ortaq bölən (ƏBOB). Riyaziyyatdan məlumdur ki, iki ədədin *ən böyük ortaq böləni* (*ƏBOB*) həmin ədədlərin qalıqsız bölündüyü ən böyük ədəddir. Riyaziyyat kursunda ƏBOB-un tapılmasının belə bir alqoritmi verilir: verilmiş ədədləri sadə vuruqlara ayırmaq və sonra onların içərisindən hər iki ayrılışa aid olanları seçmək lazımdır. Adətən, praktikada bu alqoritm tətbiq edilmir, çünki ədədin sadə vuruqlara ayrılması özü yetərincə çətin məsələdir və üstəlik, vuruqların içərisində eyni olanları da tapmaq lazımdır. Ona görə də çox zaman ƏBOB-u tapmaq üçün *Evklid alqoritmi* adlandırılan metoddan istifadə olunur. Bu, ən qədim və ən məşhur alqoritmlərdəndir.

ƏBOB-un çıxma üsulu ilə tapılması

Verilmiş iki tam ədədin ən böyük ortaq bölənini tapan program yazın.

Həlli. ƏBOB-u tapmaq üçün Evklid alqoritmindən istifadə etmək olar:

- 1) Böyük ədəddən kiçik ədədi çıxməq.
- 2) Nəticə 0 olarsa, deməli, ədədlər eynidir və ƏBOB-a bərabərdir (dövrdən çıxmaq lazımdır).
- 3) Fərq 0 deyilsə, onu böyük ədədə mənimsətmək.
- 4) Addım 1-ə keçmək.

Örnək: 30 və 18 ədədlərinin ƏBOB-nun çıxma üsulu ilə tapılması.

1

$$30 - 18 = 12$$

$$18 - 12 = 6$$

$$12 - 6 = 6$$

$$6 - 6 = 0$$

Beləliklə, ƏBOB (30, 18) = 6.

```
a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))

while a != b:
    if a > b:
        a = a - b
    else:
        b = b - a

print ('EBOB = ', a)
```

İki tam ədədin ən böyük ortaq böləninin tapılması alqoritminin bu variantı optimal deyil. Məsələn, $a = 1000\ 000$ və $b = 2$ üçün bu alqoritm 500 000 dəfə yerinə yetiriləcək. Növbəti nümunədə bu alqoritmin a və ya b -nin böyük qiymətləri üçün necə təkmil-ləşdirilməsi göstərilib.

ƏBOB-un bölmə üsulu ilə tapılması

Bu üsul çıxma üsuluna çox bənzəyir. Sadəcə, bu halda hər addımda çıxma əməlinin əvəzinə bölmə əməli tətbiq edilir. Nəticədə ƏBOB-u daha az addımda əldə etmək mümkün olur:

- 1) Böyük ədədi kiçik ədədə bölmək.
- 2) Qalıq sıfırdırsa, onda kiçik ədəd axtarılan ƏBOB-dur (dövrən çıxməq lazımdır).
- 3) Qalıq sıfır deyilsə, həmin qalığı böyük ədədə mənimsətmək.
- 4) Addım 1-ə keçmək.

Örnək: 30 və 18 ədədlərinin ƏBOB-nun bölmə üsul ilə tapılması.

2 $30 / 18 = 1$ (qalıq 12)
 $18 / 12 = 1$ (qalıq 6)
 $12 / 6 = 2$ (qalıq 0)

Beləliklə, sonuncu bölən 6 olduğundan ƏBOB(30, 18) = 6.

```
a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))

while a != 0 and b != 0:
    if a > b:
        a = a % b
    else:
        b = b % a

print('EBOB =', a + b)
```

Programın funksiya şəklində təqdim olunması

3

```
def ebob(a, b):
    while a != 0 and b != 0:
        if a > b:
            a = a % b
        else:
            b = b % a
    return a + b

a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))
print(ebob(a, b))
```

Qeyd. Dövrdə bölmədən alınan qalıq ya a , ya da b dəyişəninə mənimsədir. Qalıq sıfırdırsa (onun a -da, yoxsa b -də olduğunu biz bilmirik, ona görə də hər iki şərti yoxlayırıq), onda dövr bitir. Sonda ƏBOB-un hansı dəyişənə mənimsədildiyini bilmədiyimizdən çıxışa a və b -nin cəmi verilir (onlardan biri istənilən halda 0 olduğundan bunun cəmə təsiri yoxdur).

Ədədin faktorialı. Ədədin özü və özündən kiçik bütün natural ədədlərin hasilinə həmin ədədin **faktorialı** deyilir. Məsələn, 5 ədədinin faktorialı $1 \times 2 \times 3 \times 4 \times 5 = 120$ hasilinə bərabərdir. Faktorialın tapılması düsturunu belə yazmaq olar:

$$n! = 1 \times 2 \times \dots \times n;$$

burada n verilmiş ədəd, $n!$ isə həmin ədədin faktorialıdır.

Faktorialın hesablanması

Faktorialın hesablanması düsturundan və `while` dövründən istifadə etməklə verilmiş ədədin faktorialını hesablayan program yazın.

```
4
n = input("Faktorialı hesablanacaq ədəd: ")
n = int(n)
f = 1
i = 1
while i <= n:
    f = f * i
    i = i + 1
print(n, "! = ", f)
```

Tutaq ki, $n = 5$, yəni $5!$ hesablamaq lazımdır. `while` dövrünün gövdəsində birinci keçid zamanı f dəyişəninə 1×1 hasilini mənimsədir. İkinci keçiddə 1×2 , sonra 2×3 , 6×4 və 24×5 olur. Altıncı dəfə `while` dövrü yerinə yetirilməyəcək, çünki i dəyişəninin qiyməti 6 olacaq və $i <= n$ şərti ödənilməyəcək.

Qeyd edək ki, $0! = 1$ və $1! = 1$ qəbul olunur.

Ədədin 10-luq say sistemindən 2-liyə keçirilməsi. Verilmiş A ədədinin 2-lük say sistemində yazılıması onun aşağıdakı cəm şəklində göstərilməsi deməkdir:

$$A = a_n \cdot 2^n + a_{n-1} \cdot 2^{n-1} + \dots + a_1 \cdot 2^1 + a_0 \cdot 2^0$$

Deməli, A ədədinin ikilik təsvirini almaq üçün a_0, a_1, \dots, a_n əmsallarını tapmaq lazımdır. Bunun üçün öncə A ədədini 2-yə böölürük. Aydındır ki, bu zaman qalıq a_0 -a bərabər olacaqdır. Çünkü A ədədinin yuxarıda göstərilən açıq yazılışında sonuncudan başqa bütün toplananlar 2-yə tam böölünür. Sonra A ədədini 2-yə böldükdə alınan qisməti yenidən 2-yə böölürük. Bu zaman alınan yeni qalıq a_1 -ə bərabər olacaqdır. Bu prosesi davam etdirsək, A ədədinin ikilik təsvirindəki bütün a_0, a_1, \dots, a_n rəqəmlərini taparıq.

Ədədin 10-luq say sistemindən 2-liyə keçirilməsi

Onluq say sistemində verilmiş natural ədədi ikilik say sisteminə keçirən program yazın.

Həlli. Onluq ədəddən ikilik ədədin alınması prosesini alqoritm şəklində belə göstərmək olar:

- 1) Verilmiş onluq natural ədəd ikiyə (2-lük say sisteminin əsasına) böölünür.
- 2) Qismət tam ədəd şəklində bir dəyişənə, qalıq isə sətir şəklində başqa bir dəyişənə yazılır (əgər qalıq yoxdursa, 0 yazılır).
- 3) Əgər qismət 0-a bərabər deyilsə, 2-yə böölünür. Əvvəlki qismətlə bağlı dəyişənə yeni qismət mənimsədirilir (əvvəlki qismət itir). Qalıqların saxlanması üçün nəzərdə tutulan sətir tipli dəyişənin başlangıcına isə yeni qalıq əlavə olunur.
- 4) Qismət 0-a bərabər olanadək 3-cü addım təkrarlanır.
- 5) Tərs ardıcılıqla yazılmış və sətir tipli dəyişəndə yerləşdirilən qalıqlar verilmiş onluq ədədin ikilik yazılışı olacaq. Qalıqlar (0 və ya 1) sətir tipli dəyişəndə onların hesablama ardıcılığına görə sağdan sola yerləşdirilir.

5

```
x = int(input("Natural ədədi daxil edin: "))
n = ""
while x > 0:
    y = str(x % 2)
    n = y + n
    x = int(x / 2)
print(n)
```

Fibonacci ardıcılılığı. İlk iki həddi 1 olan və üçüncüdən başlayaraq hər növbəti həddi özündən əvvəlki iki həddin cəminə bərabər olan ədədlər ardıcılığına **Fibonacci ardıcılığı** deyilir: 1, 1, 2, 3, 5, 8, 13 və s.

Bu ədədlər ardıcılığını düstur şəklində belə ifadə etmək olar:

$$F_1 = 1, F_2 = 1, F_n = F_{n-1} + F_{n-2}$$

Örnək: $F_3 = F_2 + F_1 = 1 + 1 = 2$
 $F_5 = F_4 + F_3 = 3 + 2 = 5$

$$F_4 = F_3 + F_2 = 2 + 1 = 3$$

$$F_6 = F_5 + F_4 = 5 + 3 = 8$$

Fibonacci ardıcılığında n -ci ədədin tapılması

Verilmiş n ədədinə görə Fibonacci ardıcılığında n -ci ədədi tapan program yazın.

Həlli. Fibonacci ardıcılığında n -ci ədədin hesablanması alqoritmi:

- 1) Müəyyənləşdirilən elementin nömrəsi daxil edilir.
- 2) Əgər $n < 3$, onda çıxışa 1 verilir. Əks halda,
- 3) Ardıcılığın ilk iki həddinə (f_1 b1 və f_2 b2) 1 qiyməti mənimsədirilir.
- 4) Ardıcılığın 3-cü nömrəsindən başlayaraq n -ci nömrəsinə kimi aşağıdakı əməllər yerinə yetirilir:
 - f_1 b1 və f_2 b2 toplanır və nəticə üçüncü f_i b_sum dəyişəninə mənimsədirilir.
 - f_1 b1 = f_2 b2 və f_2 b2 = f_i b_sum əvəzləmələri edilir.
- 5) Cavab çıxışa verilir.

6

```

f1 b1 = 1
f1 b2 = 1
n = int(input("Ədədi n Fibonacci sırasında yeri: "))
if n < 3:
    print(1)
else:
    f1 b1 = 1
    f1 b2 = 1
    i = 3
    while i <= n:
        f1 b_sum = f1 b2 + f1 b1
        f1 b1 = f1 b2
        f1 b2 = f1 b_sum
        i = i + 1
    print(f1 b_sum)
  
```

Qəribə alqoritm. Girişdə n müsbət tam ədədini qəbul edən alqoritmi nəzərdən keçirək. Əgər n cütdürsə, alqoritm onu 2-yə böлür, təkdirsə, 3-ə vurur və 1 əlavə edir. Proses n -nin qiyməti 1 olana qədər təkrarlanır. Məsələn, $n = 3$ üçün aşağıdakı ardıcılılıq alınır:

$$3 \rightarrow 10 \rightarrow 5 \rightarrow 16 \rightarrow 8 \rightarrow 4 \rightarrow 2 \rightarrow 1.$$

Verilmiş istənilən n ədədi üçün bu alqoritmin işini modelləşdirən program yazmaq lazımdır.

Bu məsələ məşhur *Kollats hipotezi* ilə bağlıdır: bu hipotezə görə, yuxarıda təsvir edilən alqoritm istənilən n üçün sona çatır. Bu günə qədər isbat olunmamış qalır. Bu, dərin düşünmə tələb etməyən sadə bir modelləşdirmə məsələsidir. Bunu Python dilində belə həll etmək olar:

7

```
n = int(input("Natural ədədi daxil edin: "))
while n > 1:
    print(int(n), end = " ")
    if n % 2 == 0:
        n /= 2
    else:
        n = n*3 + 1
print(int(n))
```

Program əvvəlcə n ədədini girişdən oxuyur, sonra alqoritmi modelləşdirir və hər addımdan sonra n -nin qiymətini çıxışa verir. Bu kodun məsələnin şərtində verilmiş $n = 3$ halını düzgün emal etdiyini yoxlamaq asandır.

Öyrəndiklərinizi yoxlayın

- Verilmiş üç ədədin ən böyük ortaq bölgənini tapan program yazın.
- Verilmiş iki a və b natural ədədlərinin ən kiçik ortaq bölgənini (ƏKOB) tapan program yazın. Bunun üçün $\text{ƏKOB}(a, b) = a \times b / \text{ƏBOB}(a, b)$ düsturundan da istifadə etmək olar.
- Verilmiş n və k ($k < n$) natural ədədlərinə görə aşağıdakı düsturu hesablayan program yazın.

$$C_n^k = \frac{n!}{k!(n-k)!}$$
- Verilmiş n natural ədədinə görə $1 \times 3 \times \dots \times (2n-1)$ hasilini hesablayan program yazın.
- 123456 onluq ədədinin ikilik yazılışında 1-lərin sayını hesablayan program yazın.
- 135797 onluq ədədinin ikilik yazılışında 1-lərin, yoxsa 0-ların sayının çox olduğunu müəyyənləşdirən program yazın.
- [1, 100] intervalında olan natural ədədlərin ikilik yazılışında cəmi neçə 1 olduğunu müəyyənləşdirən program yazın.
- Fibonaççi ardıcılılığında ilk n ədədi ekrana çıxaran program yazın.
- Fibonaççi ardıcılığının n_1 -ci və n_2 -ci elementini və onların cəmini ekrana çıxaran program yazın.
- Klavüaturadan daxil edilən ədədin Fibonaççi ədədi olub-olmadığını müəyyənləşdirən program yazın.
- Dördrəqəmli natural ədəd verilmişdir. Bu ədədin palindrom olub olmadığını müəyyən edin. Soldan sağa və sağdan sola eyni cür oxunan natural ədədə palindrom ədəd deyilir. Məsələn, 232, 2332, 2341432 palindrom ədədlərdir.
- Verilmiş üçrəqəmli ədədin Armstrong ədədi olub olmadığını müəyyənləşdirmək lazımdır. Əgər üçrəqəmli ədədin rəqəmlərinin kublarının cəmi həmin ədədin özünü bərabərdirse, belə ədəd Armstrong ədədi adlanır. Məsələn, 153 ədədi Armstrong ədədidir: $153 = 1^3 + 5^3 + 3^3$.
- Dördrəqəmli natural ədəd verilmişdir. Bu ədədin özünün bütün rəqəmlərinə bölünüb bölünmədiyini müəyyən edin. Məsələn, 1326 ədədi özünün bütün rəqəmlərinə (1-ə, 3-ə, 2-yə, 6-ya) bölünür.
- Üçrəqəmli natural ədəd verilmişdir. Bu ədəddəki ən böyük rəqəmi tapın. Məsələn, 263 ədədində ən böyük rəqəm 6-dır.
- Dördrəqəmli natural ədəd verilmişdir. Bu ədədin yazılışında 3 rəqəminin olub olmadığını müəyyənləşdirin.

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

- // və % simvolları hansı riyazi əməlləri ifadə edir?
- Program fragmenti yerinə yetirildikdən sonra x və y tam tipli dəyişənlərinin qiymətləri nə olacaq?

```
x = 823  
y = 4  
x = x // y  
y = x % y
```

- Aşağıdakı program fragmentinin icrası zamanı klaviaturadan 40 və 10 ədədləri daxil edilərsə, sonda c dəyişəninin qiyməti nə olacaq?

```
a = int(input())  
b = int(input())  
b = -a / 2 * b  
if a < b :  
    c = b - a  
else:  
    c = a - 2 * b
```

- Verilmiş tam ədədin 4-ə bölünüb bölünmədiyini müəyyən edən program yazın.
- "Fikirdən iti gedən şey yoxdur" atalar sözünü klaviaturadan qəbul edən və aşağıdakıları çıxışa verən program yazın:
 - "iti" sözünü
 - bütün "ə" hərflərinin sayını
 - atarasının bütün hərflərini baş hərflərlə
- Siyahıdan verilmiş elementi silmək üçün hansı metoddan istifadə olunur?
- Verilmiş cümlədəki sözləri əks ardıcılıqla çıxışa verən program yazın.
- Cümlədə ən qısa sözün uzunluğunu necə tapmaq olar? Alqoritmi söyləyin.
- Altprogramlardan hansı məqsədlər üçün istifadə olunur?

10. s dəyişəninin daxil edilən hansı ən kiçik qiymətində aşağıdakı program çıxışa 16 ədədini verəcək?

```
s = int(input())
n = 64
while s > 121 :
    s = s - 25
    n = n // 2
print (n)
```

11. s dəyişəninin daxil edilən hansı ən kiçik qiymətində aşağıdakı program çıxışa 64 ədədini verəcək?

```
s = int(input())
n = 1
while s < 51 :
    s = s + 5
    n = n * 2
print (n)
```

12. Aşağıdakı program kodunu gözdən keçirin və onun hansı məsələni həll etdiyini müəyyənləşdirin.

```
n = abs(int(input()))
a = (n // 100) % 10
b = (n // 10) % 10
c = n % 10
print(a, b, c)
```

13. İki ədədin ən böyük ortaq bölgənin (ƏBOB) təpiləsi üçün Evklid alqoritmindən istifadə edərək verilmiş N sayda ədədin ƏBOB-nu hesablayan program yazın.

14. N sayda tam ədəd verilib. Onların arasında elə iki ədəd tapın ki, onların ƏBOB-unun qiyməti ən böyük olsun.

15. N sayda tam ədəd verilib. Onların arasında elə iki ədəd tapın ki, onların ƏKOB-u ən kiçik olsun.

16. Verilmiş n natural ədədinə görə $2 \times 4 \times \dots \times (2n)$ hasilini hesablayan program yazın.

17. $n!$ ədədinin 990-a bölündüyü ən kiçik n natural ədədini tapan program yazın.

18. Verilmiş n -ə görə $n!$ ədədində neçə 1 rəqəminin olduğunu müəyyənləşdirən program yazın.
19. $[1, 100]$ intervalında olan natural ədədlərin ikilik yazılışında yalnız bir 1 rəqəmi olan ədədlərin sayını müəyyənləşdirən program yazın.
20. Verilmiş $[a, b]$ intervalında olan neçə natural ədədin ikilik yazılışında bütün rəqəmlərin 1 olduğunu müəyyənləşdirən program yazın.
21. Verilmiş $[a, b]$ intervalında olan Fibonaççi ədədlərinin sayını müəyyənləşdirən program yazın.
22. $[0, 100]$ intervalında olan bütün Fibonaççi ədədlərinin cəmini müəyyənləşdirən program yazın.
23. $F(n)$ funksiyasının (burada n natural ədəddir) qiymətinin hesablanması alqoritmi aşağıdakı münasibətlərlə verilib. Funksiyanın $F(17)$ qiyməti nəyə bərabərdir?

$F(n) = 1$, $n = 1$ olduqda;
 $F(n) = n + F(n - 1)$, n cüt olduqda;
 $F(n) = 2 \times F(n - 2)$, $n > 1$ və n tək olduqda.

24. Bu program nə edir?

```
n = 2
s = input("Bir cümle daxil edin: ")
l = len(s)
s = s.split(' ')
print(s[n-1])
```

- A) daxil edilən cümlənin ikinci sözünü çıxışa verir
B) daxil edilən cümlənin birinci sözünü çıxışa verir
C) daxil edilən cümlədə ikinci simvolu çıxışa verir
D) daxil edilən cümlədə birinci simvolu çıxışa verir
E) daxil edilən cümlədə sonuncu simvolu çıxışa verir



İNFORMASIYA TEKNOLOGİYALARI

19. Qraf informasiya modeli
20. Qraf məsələləri
21. Şəbəkə topologiyaları
22. Veb-sayt
23. Veb-sayt şablonları
24. Veb-proqramlaşdırma dilləri
25. İnternetdə ünvanlama



açar sözlər


- Qraf
- Təpə
- Til
- Qonşuluq siyahısı
- Qonşuluq matrisi
- Bağlılıq qraf
- Yönəli qraf

19. Qraf informasiya modeli

- İformasiya modeli nədir?
- Bir obyektin bir neçə növ informasiya modeli ola bilərmi?

Fəaliyyət

Verilmiş strukturun göstərilən elementlərinin adlarını qeyd edin.




Nəticəni müzakirə edək:


- Bu struktur informasiya modelinin hansı növünə aiddir?
- Yol nədir və bu strukturda hər hansı iki təpə arasında neçə yol var?

Siz 7-ci sinifdə informasiya modelinin *cədvəl*, 8-ci sinifdə isə *ağac* növü ilə tanış olmuşsunuz. İndi isə daha bir növlə – *qraf* və ya *şəbəkə* informasiya modeli ilə tanış olacaqsınız.

Təqdim olunmuş xəritə fragməntində Azərbaycanın bir bölgəsinin rayon mərkəzləri arasındaki avtomobil yolu göstərilib. Rayon mərkəzlərini böyük nöqtələr (və ya kiçik dairələr), onları birləşdirən yolları isə düz xətlərlə birləşdirsək, uyğun sxem alıñır.



Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayıda obyektdən ibarət olan struktura **qraf** deyilir. Programlaşdırılarda bəzən “qraf” termininin əvəzinə “**şəbəkə**” terminindən istifadə olunur. Qrafı təşkil edən obyektlər **təpələr**, onları birləşdirən xətlər isə **tillər** adlanır. Qrafın hər hansı iki təpəsi tillə birləşdirilməyə də biler. Çox zaman qrafın təpələri ardıcıl nömrələnir, yaxud hərflərlə işarələnir.




Qraflar nəzəriyyəsinin yaranmasına səbəb görkəmli riyaziyyatçı Leonard Eylerin (1707-1783) 1736-cı ildə Königsberq (indiki Kalininqrad) şəhərində olarkən həll etdiyi bir əyləncəli məsələ olub.

Şəhərdən keçən çay onu dörd hissəyə böldürdü və bu hissələr yeddi körpü vasitəsilə birləşirdi. Şəhərin sadələşdirilmiş planında körpülər rəqəmlərlə, şəhərin hissələri isə hərflərlə işarə olunub.

Həmin dövrədə məşhur olan məsələ isə belə idi: hər körpüdə yalnız bir dəfə olmaqla bütün körpülərdən necə keçmək olar?

Eyler bu məsələni həll etməyin mümkün olmadığını müəyyənləşdirdi. O, şəhərin hissələrini uyğun olaraq A, B, C və D nöqtələri ilə, körpüləri isə bu nöqtələri birləşdirən xətlər vasitəsilə göstərdi. Beləliklə, qoyulmuş məsələ belə bir məsələyə ekvivalent olur: qələmi kağızdan ayırmadan və hər xətdən yalnız bir dəfə keçməklə bu fiquru çəkmək olarmı?



Qrafların təqdim edilməsi. Adətən, qraflar iki üsulla təqdim edilir: *qonşuluq siyahısı* və *qonşuluq matrisi*. **Qonşuluq siyahısında** hər bir təpə üçün ona bitişik təpələr sadalanır. Bu formada təkrarlılıq olur: məsələn, əgər A və B təpələri bitişikdirlər, onda A-nın qonşuluq siyahısında B, B-nin siyahısında isə A olur.

İkinci təqdimolunma formasında – **qonşuluq matrisində** n təpədən ibarət qraf $n \times n$ sətirdən və n sütundan ibarət cədvəl ($n \times n$ ölçülü matris) şəklində göstərilir. Əgər hər hansı x təpəsi ilə y təpəsi arasında til varsa, onda $a_{x,y}$ elementi 1-ə, əks halda isə 0-a bərabər olur. Məsələn, yuxarıdakı qrafın qonşuluq siyahısı və qonşuluq matrisi belə olacaq:

Təpə	Qonşuluq siyahısı
0	1, 2, 4
1	0, 2, 3, 4
2	0, 1
3	1
4	0, 1
5	

	0	1	2	3	4	5
0	0	1	1	0	1	0
1	1	0	1	1	1	0
2	1	1	0	0	0	0
3	0	1	0	0	0	0
4	1	1	0	0	0	0
5	0	0	0	0	0	0

Qrafları kompüterin yaddaşında saxlamaq üçün hər iki üsuldan, elcə də başqa üsullardan istifadə olunur. Məsələn, verilmiş qrafın "qonşuluq siyahısı"ni Python dilində adj acency_l i st, onun təpələrinin sayını isə num_verti ces kimi adlandırısaq, onda:

```
adj acency_l i st = [[1, 2, 4],  
                      [0, 2, 3, 4],  
                      [0, 1],  
                      [1],  
                      [0, 1],  
                      [],  
                      ]]  
num_verti ces = len(adj acency_l i st)
```

Bu qraf üçün "qonşuluq matrisi"ni adj acency_matri x kimi adlandırısaq, onda:

```
adj acency_matri x = [[0, 1, 1, 0, 1, 0],  
                      [1, 0, 1, 1, 1, 0],  
                      [1, 1, 0, 0, 0, 0],  
                      [0, 1, 0, 0, 0, 0],  
                      [1, 1, 0, 0, 0, 0],  
                      [0, 0, 0, 0, 0, 0],  
                      ]]  
num_verti ces = len(adj acency_matri x)
```

Göründüyü kimi, adı qrafın (yönəldilməmiş qrafın) qonşuluq matrisi həmişə baş diaqonalı nəzərən simmetrikdir. Matrisin *baş diaqonalı* sol yuxarı küçədən sağ aşağı küçə gedir.

Qrafi "tillər siyahısı" şəklində də saxlamaq olar. Bu halda hər bir til iki ədədlə – onun başlanğıc və son təpəsinin nömrəsi ilə göstərilir. Qrafın təpələrinin sayı ayrıca dəyişəndə saxlanılır, çünkü *yalqız* (heç bir təpə ilə birləşməmiş) təpələr tillər siyahısına "düşmür".

```
num_verti ces = 6          # Təpələrin sayı  
edges_l i st = [[0, 1],    # Tillərin siyahısı  
                  [0, 2],  
                  [0, 4],  
                  [1, 2],  
                  [1, 3],  
                  [1, 4],  
                  ]]
```

Qraflarla bağlı daha bir neçə anlayışla tanış olaq. Sonuncudan başqa hər bir tilin son təpəsi o biri tilin başlanğıc təpəsi olarsa, belə tillər ardıcılığına *yol* deyilir. Qapalı yola isə *dövrə* deyilir. Məsələn, aşağıdakı nümunədə 1, 2, 3 təpələrini birləşdirən tillər yol əmələ gətirir, 1, 2, 5 təpələri arasındaki yol isə dövrədir.

Qeyd olunduğu kimi, qrafın bütün təpələrinin birləşməsi vacib deyil, ancaq qrafın istənilən iki təpəsi arasında yol varsa, onda belə qraf **bağlılı** adlanır.

Bəzən hər hansı təpədən çıxan til həmin təpəyə qayıdır. Belə tilə **ilgək** deyilir.

Əgər tilin müəyyən istiqaməti varsa (məsələn, til B təpəsindən A təpəsinə deyil, A təpəsindən B təpəsinə gedirse), belə tilə **qövs** deyilir. Başqa sözlə, til, sadəcə, qrafın iki təpəsini birləşdirir, qövs isə bir təpədən başlayır, o biri təpədə bitir. Bütün tilləri qövs olan qrafa **yönüli qraf** və ya **digrif** deyilir.

Yonəldilmiş qrafları yaddaşa saxlamaq üçün müəyyən dəyişikliklərlə bu üsullardan istifadə etmək olar:

- qonşuluq siyahılarda hər bir təpə üçün ondan çıxan tillərin getdiyi təpələr saxlanılır;
- qonşuluq matrisində $i - dən j - a$ til adj acency_matri $x[i][j] == 1$ deməkdir və əgər qrafda geriye til yoxdursa, adj acency_matri $x[j][i] == 0$ bərabərliyi doğru olacaq;
- tillər siyahısında hər bir til [başlı anğıç, son] şəklində saxlanılır.

Ağac (ağacşəkilli struktur) qrafın bir növüdür, yəni **ağac** heç bir dövrəsi olmayan bağlılılı qrafdır. Belə ki, ağacın istənilən iki təpəsi arasında yol var, ancaq ağacda heç bir qapalı yol yoxdur.


Qraf (şəbəkə) informasiya modelindən həyatımızın müxtəlif sahələrində geniş istifadə olunur. Məsələn, yeni salınan, yaxud mövcud yaşayış sahəsində evləri və başqa tikililəri qrafın təpələri, onlar arasındaki yolları, elektrik, su, rabitə və başqa xətləri isə qrafın tilləri kimi göstərmək olar. Belə qraf üzərində optimal nəqliyyat marşrutlarını, obyektlər arasındaki ən qısa yolları planlaşdırmaq olar.

Araşdırmaq-öyrənək

Azərbaycanın yuxarıda göstərilmiş şəhərləri arasındaki məsafələri internetdən (məsələn, www.gomap.az saytından) öyrənin və onların əsasında qraf qurun. Həmin qraf üzərində Ağdaş və Şamaxı şəhərləri arasında ən qısa yolu göstərin.

Öyrəndiklərinizi yoxlayın

1. Qraf nədir və hansı elementlərdən ibarətdir?
2. Dövrəsi olmayan bağlılılı qraf necə adlanır?
3. Qraflar kompüterin yaddaşa hansı formada saxlanılır?
4. Yaşadığınız bölgənin qrafını və uyğun qonşuluq matrisini qurun.



20. Qraf məsələləri

- İstiqaməti olan tilə nə deyilir?
- Hər bir tilinin istiqaməti olan qraf necə adlanır?


Bir çox praktik məsələlərdə (məsələn, iki məntəqə arasında ən qısa yolun tapılmasında) yalnız təpələr arasında əlaqlər deyil, bu əlaqlərə uyğun ədədlər (əmsallar) önemli olur. Məsələn, bu ədədlər şəhərlər arasındaki məsafə, yaxud yolpulu ola bilər. Qraflar nəzəriyyəsində hər bir tilə uyğun ədəd (əmsala) onun *çəkisi*, belə qrafa isə *çəkili qraf* deyilir.

Verilmiş A, B, C və D məntəqələrinin hər birindən qalan məntəqələrə yollar var və onların uzunluqları məlumdur: AB = 7, AC=5, AD=4, BC =6, BD=1, CD=8. Bu məntəqələrin birindən başlayıb onların hər birində yalnız bir dəfə olmaqla başlangıç məntəqəyə qayıtməq lazımdır. Hansı marşrut üzrə hərəkət edilməlidir ki, keçilən yol ən qısa olsun?


Həlli: Uyğun məntəqələrin və onlar arasındaki yolların sxemini belə bir çəkili qraf şəklində göstərmək olar. Göründüyü kimi, burada 6 mümkün dövrə var: ABCDA, ACBDA, ABDCA, ACDBA, ADBCA, ADCBA. Onların uzunluqları uyğun olaraq belədir: 25, 16, 21, 21, 16, 25.

1

Beləliklə, ən qısa marşrutlar ACBDA və ADBCA olacaq.



Çəkili qraflarda qonşuluq matrisinin əvəzinə *çəki matrisindən* istifadə olunur. Çəki matrisinin xanalarında tillərin çəkisi göstərilir və əgər iki təpə arasında til yoxdursa, uyğun xana boş saxlanılır. Şəkildə yolların uzunluğu qeyd olunmuş sxem, ona uyğun qraf və çəki matrisi göstərilib.



Bəs çəki matrisinin köməyi ilə nə müəyyən etmək olar? Birincisi, verilmiş iki təpə arasında tilin olub-olmadığını və əgər varsa, onun uzunluğunun (çəkisinin) nə olmasını. Bunun üçün, sadəcə, uyğun xanaya baxmaq lazımdır. Məsələn, **B** və **C** təpələri arasında til var və onun çəkisi 5-ə bərabərdir. İkincisi, tillərin çəkilərinin təpələr arasındaki məsafələri göstərdiyini fərz etsək, verilmiş təpələrdən keçən yolun uzunluğunu müəyyən etmək olar. Məsələn, **ABCD** yolunun uzunluğu **AB**, **BC** və **CD** tillərinin uzunluqları cəminə bərabər olacaq: $12 + 5 + 4 = 21$. Nəhayət, verilmiş çəki matrisinin köməyi ilə qrafın özünü çəkmək olar.

Süd yolu qalaktikasının Neptun planetində 6 şəhər var və onlar 1-dən başlayaraq ardıcıl nömrələnib. Bəzi şəhərlər yollarla birləşdirilib. Qalaktikanın imperatoru Maksimus bu planetdəki yolları siyahiya almağa qərar verir, ancaq riyaziyyatdan zəif olduğundan yolların sayını hesablamada sizdən kömək istəyir.

2

Həlli. Neptun planetindəki şəhərləri qrafın təpələri, onlar arasındaki yolları isə tillər şəklində göstərsək, adı qraf alarıq. Məsələdə qrafdağı tillərin sayını tapmaq tələb olunur. Bu qrafa uyğun qonşuluq matrisi təxminən aşağıdakı kimi olacaq:

$$\begin{matrix}
 0 & 1 & 1 & 0 & 1 & 0 \\
 1 & 0 & 1 & 1 & 1 & 0 \\
 1 & 1 & 0 & 0 & 0 & 0 \\
 0 & 1 & 0 & 0 & 0 & 1 \\
 1 & 1 & 0 & 0 & 0 & 1 \\
 0 & 0 & 0 & 1 & 1 & 0
 \end{matrix}$$

Burada i -ci sətir ilə j -ci sütunun kəsişməsində 1 olması uyğun şəhərlər arasında yolu olmasına bildirir. Belə bir yol varsa, j -ci sətir ilə i -ci sütunun kəsişməsində də 1 olacaq. Başqa sözlə, i nömrəli şəhərdən j nömrəli şəhərə yol varsa, j nömrəli şəhərdən də i nömrəli şəhərə yol var. Deməli, qoyulan məsələni həll etmək üçün qonşuluq matrisindəki 1-lərin sayını hesablayıb nəticəni 2-yə bölmək lazımdır. Beləliklə, yuxarıdakı qonşuluq matrisinə görə, Neptun planetində cəmi 8 yol var.

Bu məsələnin Python dilində həll programını belə yazmaq olar:

```
i = 1
w = 0
while i <= 6:
    s = input() # Matrizin bir sətri
    # daxil edilir
    w = w + s.count('1') # Həmin sətirdəki 1-lərin
    # sayı hesablanıb ümumi
    # yolların sayına əlavə olunur
    i = i + 1

w = w // 2
print(w)
```

Şahmat turniri dairəvi sistem üzrə keçirilir, yəni iki oyunçu öz aralarında yalnız bir dəfə görüşürlər. Turnirdə yeddi məktəbli iştirak edir. Məlumdur ki, Arif altı, Bəkir beş, Ceyhun və Dadaş hərəyə üç, Elxan və Əli hərəyə iki, İlkin isə bir oyun keçirib. Ceyhun kimlərlə oynayıb?

Həlli. Oyunçuların görüşlərini əks etdirən qraf quraq və onu G ilə işarə edək. Bu qrafın təpələrinin 1-dən 7-dək ədədlərlə işaretləyək və uyğunluğu belə müəyyənləşdirək: 1 – Arif, 2 – Bəkir, 3 – Ceyhun, 4 – Dadaş, 5 – Elxan, 6 – Əli, 7 – İlkin.



3

1 təpəsinin dərəcəsi 6 olduğundan (Arif altı görüş keçirdiyindən) bu təpə qalan təpələrin hamısı ilə birləşmiş olacaq. 7 təpəsinin dərəcəsi isə 1 olduğundan onun qonşu təpəsi yalnız 1 təpəsi olacaq.

$\{2, 3, 4, 5, 6\}$ təpələr çoxluğunundan yaranan H_1 altqrafına baxaq. Bu altqraf G qrafından 1, 7 təpələrini və onlardan çıxan tilləri uzaqlaşdırmaqla alınır. Ona görə də 5 təpəsi olan H_1 qrafında təpələrin dərəcələri belə olacaq:


$$d(2) = 4, \quad d(3) = d(4) = 2, \quad d(5) = d(6) = 1.$$

H_1 qrafında 2 təpəsi bütün təpələrlə, 5 və 6 təpələri isə yalnız 2 təpəsi ilə qonşudur. İndi $\{3, 4\}$ təpələr çoxluğundan yaranan H_2 altqrafına baxaq. Bu qraf H_1 qrafından 2, 5, 6 təpələrini və onlardan çıxan tilləri uzaqlaşdırmaqla alınır.


H_2 qrafında $d(3) = d(4) = 1$, yəni bu qraf aşağıdakı şəkildədir:



Uzaqlaşdırılmış 2, 5, 6 təpələrini geri qaytarsaq, H_1 qrafını alaraq:



İndi isə uzaqlaşdırılmış 1 və 7 təpələrini geri qaytarsaq, tələb olunan G qrafını alarıq:



Bu qraf məktəblilərin yarışda görüşlərini təsvir edir.

Beləliklə, Ceyhun (qrafın 3 təpəsi) 1, 2 və 4 təpələrinə uyğun olan Arif, Bəkir və Dadaş ilə görüş keçirib. Aydındır ki, bu qraf əsasında başqa məktəblilərin də kimlərlə görüşdüyü ilə bağlı suala asanlıqla cavab vermək olar.

Araşdırma-öyrənək


Süd yolu qalaktikasının Neptun planetində N şəhər var və onların bəziləri yollarla birləşdirilib. Qalaktikanın imperatoru Maksimus bu planetdəki yolları siyahıya almağa qərar verir, ancaq riyaziyyatdan zəif olduğundan yolların sayını hesablamaqda sizdən kömək istəyir.

Öyrəndiklərinizi yoxlayın

1. Hər bir tilinə müəyyən ədəd uyğun olan qraf necə adlanır?
2. Çəki matrisi baş diaqonalda nəzərən simmetrik olmayan qrafda hansı xassələr mütləq olmalıdır: dövrəsi var; çəkilidir; yönəldilmişdir, dövrəsizdir, əlaqəlidir?
3. Verilmiş çəki matrisinə uyğun qrafın neçə tili var? A və E təpələrini birləşdirən tilin çəkisi nəyə bərabərdir?

	A	B	C	D	E
A	5	2		6	
B	5			5	
C	2			2	
D		5	2		3
E	6		3		

4. Verilmiş çəki matrisindəki ədədlər qonşu məntəqələr arasındaki məsafəni bildirirsə, A–B–D–E yolunun uzunluğu nəyə bərabərdir?
5. Şəkildə A, B, C, D, E, F, G şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamətə hərəkət etmək olar. A şəhərindən G şəhərinə neçə müxtəlif yolla getmək olar?



- Lokal şəbəkə
- Genişməqyaslı şəbəkə
- "Müştəri-qulluqçu" şəbəkəsi
- "Tay-tuşlar" şəbəkəsi
- Topologiya
- Şin topologiyası
- Halqa topologiyası
- Ulduz topologiyası

21. Şəbəkə topologiyaları

- Kompüter şəbəkəsi nədir?
- Lokal şəbəkə dedikdə nə nəzərdə tutulur?

Fəaliyyət

Məktəbinizdəki kompüter şəbəkəsinə uyğun qraf qurun. Bunun üçün hər bir kompüteri qrafin təpələri olaraq qeyd edin. Əgər şəbəkə yoxdursa, hesab edin ki, sinfinizdə hər bir şagirdin qarşısında kompüter var və onlar arasında kabel bağlantısı qurulub.

Nəticəni müzakirə edək:

- Kompüter şəbəkəsinin sxemində hansı növ qrafdan istifadə etdiniz: adı, yoxsa yönəli qrafdan? Səbəbini izah edin.
- Əgər çəkdiyiniz qrafda hər hansı tili silsəniz (yəni iki kompüter arasındaki bağlantını kəssəniz), bunun kompüter şəbəkəsinin işinə necə təsiri olacaq?

Bildiyiniz kimi, kompüter şəbəkələri bir neçə kompüterdən da təşkil oluna bilər, yüz milyonlarla kompüteri də birləşdirə bilər. Miqyasına görə kompüter şəbəkələrini bir neçə növə ayıırlar, ancaq onların içərisində *yerli şəbəkələr (lokal şəbəkələr)* və *genişməqyaslı şəbəkələr (global şəbəkələr)* daha geniş yayılmışdır. Mütəxəssislər, adətən, *LAN* (Local Area Networks) və *WAN* (Wide Area Networks) qısaltmalarına üstünlük verirlər. Adlarından da göründüyü kimi, lokal şəbəkələr əsasən məhdud, global şəbəkələr isə daha geniş coğrafi ərazini əhatə edir.

Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan ikisindən daha çox istifadə olunur: "*müştəri-qulluqçu*" və "*tay-tuşlar*" şəbəkəsi.



"Tay-tuşlar" şəbəkəsi




"Müştəri-qulluqçu" şəbəkəsi

“Müştəri-qulluqçu”, yaxud **“müştəri-server” şəbəkəsi** (client-server network). Bu növ yerli şəbəkədə iş stansiyalarının və serverin imkanlarından maksimum istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır. Bu arxitekturada tətbiqi programın emalı müştəri və server kompüterləri arasında bölüşdürülr. Adətən, server olaraq daha güclü kompüterdən istifadə edilir. Server müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklerini – verilənlərin idarə edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə inzibatçılığı və onların qorunma imkanlarını verir.

“Tay-tuşlar” şəbəkəsi (peer to peer network). Bu növ arxitekturalı şəbəkədə bütün kompüterlər eyni dərəcəlidir. Burada heç bir kompüter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər kompüterlərində olan fayllardan hansılarnı digər istifadəçilərlə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri quraşdırmaq və idarə etmək çox asandır. Kiçik ofislər, adətən, “tay-tuşlar” şəbəkəsinə üstünlük verir.


Kompüter şəbəkəsini qurarkən **topologiyanın**, yəni şəbəkə qurğularının və kabel infrastrukturunun quraşdırılması sxeminin əhəmiyyəti çox böyükür. Elə topologiya seçmək lazımdır ki, şəbəkə etibarlı və səmərəli işləsin, şəbəkədə verilənlər selini rahat idarə etmək mümkün olsun. Şəbəkələrin əksəriyyəti üç təməl topologiyaya əsaslanır:

1. **Şin topologiyası.** Bu topologiyada bütün kompüterlər bir-biriylə bir kabellə birləşdirilir. Belə şəbəkəyə göndərilən verilənlər şəbəkədəki bütün kompüterlərə ötürülür. Hər bir kompüter məlumatın ona ünvanlanıb-ünvanlanmadığını yoxlayır. Əgər ona ünvanlanıbsa, onda kompüter məlumatı qəbul edərək emal edir. Şin topologiyasına *xətti topologiya* da deyilir. Bu topologiya çox sadədir və ucuz başa gəlir (az kabel sərf olunur), ancaq onun bir sıra çatışmazlıqları var. Belə şəbəkənin hansısa hissəsinin sıradan çıxmazı bütün şəbəkənin işini dayandırır. Məhz həmin çatışmazlıqlar səbəbindən vaxtilə çox populyar olan şin topologiyalı şəbəkələrdən indi, demək olar ki, istifadə edilmir.




2. **Halqa topologiyası.** Bu topologiyada hər bir kompüter başqa iki kompüterlə elə birləşir ki, onların birindən informasiyanı alıb başqasına verə bilsin. Sonuncu kompüter birinci kompüterə birləşdirilir və beləliklə də halqa qapanır. Bu

topologiyanın da çatışmazlıqları üstünlüklerindən çıxdur. Məsələn, şəbəkədəki nasazlıqların axtarışı mürəkkəbdir. Kompüterin birinin sıradan çıxmazı ona birləşmiş kompüterlərin və nəhayət, bütün şəbəkənin işinə təsir göstərir. Buna görə də bir zamanlar populyar olan halqavarı şəbəkələrə indi çox az rast gəlinir.



- 3. Ulduz topologiyası.** Hesablama texnikasının ilk çağlarından meydana çıxmış və **aktiv ulduz** adını almış topologiyada şəbəkədə olan bütün istifadəçilər güclü mərkəzi kompüterə qoşulurdu. Belə konfiqurasiyada bütün verilənlər səli yalnız mərkəzi kompüterdən keçməklə ötürüldür; şəbəkənin bütün hissələri arasındakı informasiya mübadiləsinin idarə olunmasına da məhz mərkəzi kompüter cavabdeh idi. Şəbəkənin bu cür təşkilində mərkəzi kompüterin üzərinə o qədər yük düşündü ki, adətən, bu kompüterin işi yalnız şəbəkəyə xidmət göstərməkdən ibarət olurdu. Onun sıradan çıxmazı isə bütün şəbəkənin dayanmasına səbəb olurdu, bununla belə, hər hansı çevrəsəl kompüterin sıradan çıxmazı və ya onunla əlaqənin kəsilməsi qalan şəbəkənin işinə təsir göstərmirdi. Hazırda belə şəbəkələrə çox az rast gəlinir.



İndi bunun bənzər variantı – **ulduz-şin** və ya **passiv ulduz** topologiyalı şəbəkələr daha geniş yayılmışdır. Burada çevrəsəl kompüterlər mərkəzi kompüterə deyil, passiv *toparlayıcıya (haba)* bağlanır. Mərkəzi kompüterdən fərqli olaraq, *toparlayıcı*


verilənlərin mübadiləsinə “cavabdeh” deyil, o yalnız daxil olan siqnalları bərpa edir və onları ona qoşulmuş qalan kompüterlərə və qurğulara göndərir.

Ulduz topologiyalı şəbəkələr böyük miqdarda kabel məsrəfi tələb etsə də, bu topologiya qalanlarla müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir. Bu şəbəkələr *etibarlıdır*, kompüterlərin mərkəzi toparlayıcıya qoşulması və ayrılması qalan şəbəkənin işinə təsir etmir; kabelin qırılması (zədələnməsi) yalnız ayrı-ayrı kompüterlərə təsir edir. Belə şəbəkələrə xidmət göstərmək və problemləri aradan qaldırmaq da asandır. Ona görə də müasir şəbəkələrdə bu topologiyadan geniş istifadə olunur.

Gerçek kompüter şəbəkələri daim genişləndirilir və müasirləşdirilir. Ona görə də, demək olar ki, həmişə belə şəbəkə **hibrid** olur, yəni onun topologiyası bir neçə təməl topologiyasından ibarət olur.

Araşdırma-öyrənək

Aşağıdakı qrafların hansı şəbəkə topologiyalarına uyğun olduğunu müəyyənləşdirin.



"Fəaliyyət" bölümündə qurdığınız qraf bu qrafların hansına bənzəyir? Qurdığınız qraflar üçün hər bir tilin çəkisinin onun uzunluğu olduğunu qəbul edərək çəki matrisi yaradın.

Öyrəndiklərinizi yoxlayın

1. Kompüter şəbəkələri miqyaslarına görə hansı növlərə bölünür?
2. "Müştəri-qulluqcu" və "tay-tuşlar" adları haradan qaynaqlanır?
3. Topologiya nədir və kompüter şəbəkələrində hansı topologiyalardan istifadə olunur?
4. Məktəbinizdə kompüter şəbəkəsi varsa, həmin şəbəkənin hansı topologiya ilə qurulduğuunu müəyyən edin.
5. Bütün növ şəbəkə topologiyaları qrafdırımı?

açar sözlər


22. Veb-sayt

- Veb-səhifə nədir və onu veb-saytdan nə fərqləndirir?
- Veb-səhifələri nümayiş etdirmək üçün proqramlar necə adlanır?

- Veb-sayt
- Veb-səhifə
- HTML
- Teq
- Baş səhifə

Fəaliyyət

1. Hər hansı brauzer proqramını başladın.
2. eol ymp. com saytını açın.
3. Məsəl əl ər menyusunun Müरəkkəbli k siyahısını açın və Sadə bəndini seçin. Siyahıdan hər hansı məsələni seçib açın və onun şərti ilə tanış olun. Sonra Statistika rəqəmlərinə daxil olun və seçilmiş məsələnin kimlər tərəfindən həll edildiyinə baxın.
4. Dərəcə menyusunu açın. Lider Lövhəsi ndə birinci yerdəki istifadəçinin adını çıqqıldıdından və açılan səhifədə onun nəticələri ilə tanış olun.

**Nəticəni müzakirə edək:**

- Saytin istifadəçiləri arasında hansı proqramlaşdırma dili daha populyardır?
- İstifadəçilərin necə faizi proqramlarını Python dilində yazır?
- “Sadə məsələ” məsələsini necə nəfər düzgün həll edib?

Kompüterlərin Internetə çıxışı çox zaman telefon şəbəkəsi vasitəsilə həyata keçirilir. Təəssüf ki, informasiyanın telefon şəbəkəsi ilə ötürülmə sürəti elə də böyük deyil. Buna görə də vahid zamanda göndərilən simvolların miqdarını, başqa sözlə, *trafiki* azaltmaq üçün Internetdə sənədin özü deyil, onun xüsusi dildə təsviri göndərilir. **HTML** (HyperText Markup Language, hipermətn nişanlama dili) adlı bu dil vəb-sənədləri təsvir etmək üçün nəzərdə tutulub (HTML "eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur). Sənədin bu dildə yazılmış təsvirini alan brauzer mətni formalasdırmaqla və illüstrasiyaları uyğun yerlərə qoymaqla sənədi yenidən yaradır. Hər dəfə veb-səhifəni açarkən, əslində, HTML dilində yazılmış sənəd açılmış olur. Bütün veb-sənədlər HTML dilinin köməyi ilə formatlanmışdır.

İnformasiyanı ekrana necə çıxartmağı brauzerə, yaxud başqa programaya göstərmək üçün HTML dilində *teqlər* toplusundan istifadə olunur. **Teqlər** mətnin brauzerdə əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan kūnc mötərizə (< işarəsi) ilə başlayır və bağlayan kūnc mötərizə (> işarəsi) ilə bitir. Teqlərin köməyi ilə sənəddə bölmələr, abzaslar, siyahılar, rəsmələr, cədvəllər, kolontitullar və başqa obyektlər təyin oluna bilər. Hər bir blokun daxilində şrifti, simvolların ölçüsünü, mətnin rəngini dəyişmək, mətni kursivlə secdirmək, yaxud onu qalın etmək olar. HTML-in yaradıcısı Tim Berners-Li (1955) hesab olunur.




Veb-səhifələr və ya veb-saytlar yaratmaq üçün bir neçə üsuldan istifadə etmək olar:

1. HTML-sənədi sadə mətn redaktorunda (məsələn: Notepad və ya WordPad) hazırlamaq.
2. Sənədi mətn prosessorunda (məsələn: Microsoft Word və ya OpenOffice.org Writer) hazırlamaq və onu veb-səhifə kimi HTML formatında saxlamaq.

3. Xüsusi proqramlardan – vizual ***HTML-redaktorlardan*** (məsələn: Adobe Dreamweaver, Microsoft FrontPage, Nvu) və ya ***sayt konstrukturlarından*** (məsələn: uCoz) istifadə etmək.

Sayt yaratmaq üçün hansı üsuldan istifadə olunmasından asılı olmayaraq, ilk növbədə, saytin *məzmununu* və *strukturunu* müəyyənləşdirmək lazımdır. Məsələn, tutaq ki, siz "Gənc proqramçılar" dərnəyinə gedirsiniz və həmin dərnəyin fəaliyyət göstərdiyi saytin strukturunun qraf şəklində təqdim olunması onun məzmununu əyani təsvir etməyə imkan verir və saytin bir səhifəsindən başqalarına keçidləri təşkil etməyə yardım edir.



İstənilən sayt yüklenərkən birinci onun *baş səhifəsi*, yaxud *başlangıç səhifəsi* (*home page*) açılır. Bu səhifə, ilk növbədə, belə bir suala cavab verməlidir: "Bu sayt nə haqdadır?" Bunun üçün baş səhifədə saytin adı, saytin mövzusuna uyğun qrafik görüntüsü, onun məzmununu eks etdirən qısa mətn, eləcə də saytin əsas bölmələrinə keçid üçün baş menyu yerləşdirilir. Baş səhifədə sayt müəllifinin adı, onunla əlaqə məlumatı, xəbərlər və başqa informasiya blokları da yerləşdirilə bilər.

Saytin hər səhifəsinin, adətən, bir neçə dəyişməz elementi olur ki, həmişə eyni hissədə yerləşir:

- səhifənin ən yuxarısında yerləşən *saytin başlığı*;
- adətən, səhifənin yuxarı və ya sol hissəsində yerləşən baş menyu (menyu bəndlərinin sayı, adları, ardıcılılığı saytin bütün səhifələrində dəyişmir).

Saytin bütün səhifələrinin eyni üslubda işlənməsi məsləhət görülür. Üslubu saxlamaq üçün yaxşı olar ki, saytin bir səhifəsinin şablonu qabaqcadan hazırlanın və bütün səhifələrə aid elementlər orada əks olunsun.



Araşdırmaq-öyrənək

ict.az saytinin strukturunu araşdırın və onu qraf şəklində göstərin. Nə üçün saytların strukturu üçün ağac deyil, qraf informasiya modeli münasibdir?

Öyrəndiklərinizi yoxlayın

1. Veb-sənədləri təsvir etmək üçün nə üçün xüsusi dildən istifadə olunur?
2. Teq nədir və o, HTML-sənəddə necə göstərilir?
3. Veb-saytların yaranmasında hansı üsullardan istifadə olunur?
4. "Baş səhifə" nədir və orada hansı obyektlər olur?

açar sözlər

- İnformasiya cəmiyyəti
- Elektron hökumət

23. Veb-sayt şablonları

Ötən dərsdə veb-saytlar yaratmaq üçün müxtəlif üsulların olduğunu öyrəndiniz. Belə üsullardan biri də Internetdə müəyyən saytların təklif etdiyi xidmətdən yararlanmaqdır. Bu saytlar HTML dilini bilməyən, sayt yaratmaq sahəsində səriştəsi olmayan istifadəçilərə heç bir ödəniş etmədən qısa zamanda öz saytlarını hazırlamağa imkan verir.

~~İndi belə saytların birində hazır şablonlar əsasında informasiya cəmiyyəti mövzusunda bir saytin necə hazırlanğıni öyrənəcəksiniz. Bunun üçün öncə “Addım-addım” bölümündən sonra informasiya cəmiyyətinə aid verilmiş materialla tanış olun və yaradacağınız saytin strukturunu müəyyən edin.~~

Addım-addım

Şablonlar əsasında veb-saytin yaradılması

1. Brauzerin ünvan zolağında www.simplesite.com ünvanını daxil edin və <Enter> klavişini basın. Saytin baş səhifəsi açılacaq.



2. Menyudan Make a free website or blog bəndini seçin. Aşağıdakı səhifə açılacaq.



3. Personal website or a blog düyməsini çıqqıldıdan.

4. Açılan yeni səhifədə saytınız üçün rəng sxemini seçin və Next: Images düyməsini çıqqıldadın.



5. Saytinızın baş səhifəsi üçün geniş çeşiddə görüntülər təklif olunacaq. Onlardan mövzunuza uyğun olan birini seçin və Next: Backgrounds düyməsini çıqqıldadın.
6. Saytin fonu üçün təqdim olunan görüntülərdən birini seçin.




7. Next: Headline düyməsini çıqqıldadın. Açılan pəncərədə saytin başlığını (mövzusunu) daxil edin. Məsələn: **İnformasiya cəmiyyəti**.
8. Save and continue düyməsini çıqqıldadın.
9. Açılan pəncərədə saytinızın ünvanını (adını) təyin etmək üçün mövzuya uyğun söz daxil edin (məsələn: **info-cəmiyyət**). Daxil etdiyiniz ad artıq başqası tərəfindən istifadə olunursa, bu haqda xəbərdarlıq çıxacaq.
10. Ad təyin edildikdən sonra web-saytin hazır olması barədə məlumat çıxacaq.
11. Növbəti səhifədə saytinızın inzibatçılığı üçün parol daxil edin.
12. Elektron poçt ünvanınızı göstərib müvafiq düyməni çıqqıldadın.
13. Bütün addımlar düzgün yerinə yetirilərsə, brauzer saytinızın baş səhifəsini eks etdirəcək.

14. Saytin ünvanını təsdiq etmək üçün elektron poçtunuza gələn məktubu açıb göstərilmiş istinada keçin. Saytinizın ünvanı **simplesite** adından və özünüz təyin etdiniz addan ibarət olacaq: **info-cemiyet.simplesite.com**.



15. Saytda mövzuya aid materiallar yerləşdirmək üçün əlavə səhifələr yaratmaq olar. Bunun üçün sağ tərəfdə yerləşən paneldə Add a page düyməsini çəkinqildədin. Müxtəlif səhifə növləri olan pəncərə açılacaq. Standard page variantını seçin.



16. Səhifəyə material yerləşdirmək və redaktə etmək üçün sağ yuxarı küncdəki **Edit this page** düyməsini çəkinqildədin. Açılan səhifə redaktorunun alətləri ilə tanış olun və hər bir alətin funksiyasını aydınlaşdırın.
17. İnformasiya cəmiyyətinə aid verilmiş mətni səhifədə yerləşdirin.
18. İnternetdə informasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətləri barədə material toplayın və saytin ikinci səhifəsində yerləşdirin.
19. **Foto albom** və **Video** səhifələri yaradın və mövzuya uyğun şəkillər, videomateriallar tapıb uyğun səhifədə yerləşdirin.

Ötən əsrin ikinci yarısında böyük həcmidə informasiyanın saxlanması, ötürülməsi, emalı üçün müasir vasitələrdən istifadə edilməsi qəçiləz oldu. İnsanların müəyyən bir qisminin maddi məhsul istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə maddi sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbəqəsi yarandı. Əqli əməyin payı artıqdan bu əməklə bağlı sənət sahələrini seçən insanların sayı da artdı. Alimlərin "informasiya cəmiyyəti" adlandırdıqları yeni cəmiyyət formallaşmağa başladı.

İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı, saxlanması, emalı və istifadəsi ilə məşğul olur. İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır:

1. *İnformasiyanın həcmi inanılmaz dərəcədə artdığından onların emalı və saxlanması üçün xüsusi texniki vasitələrdən istifadə edilir.*
İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir deyil və bu işə xüsusi texniki vasitələri cəlb edir. Kompüterlər etibarlı informasiya mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
2. *Kompiuter texnikası, kompiuter şəbəkələri, informasiya texnologiyaları sürətlə inkişaf edir.*
Internet şəbəkəsi istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Özündə müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompiuter, televizor, radio, telefon və s.) müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına aparıb çıxarır. İnformasiyanı saxlayan qurğular isə çox kiçilərək ovucun içində yerləşən ölçüdə olur. Bu qurğular daxilində həcmi bir neçə ensiklopediyaya bərabər olan şəxsi universal soraqcalar da yerləşdirilir. Bu qurğuları şəbəkəyə qoşub operativ informasiya, məsələn, hava haqqında, yollardakı tixaclar barədə məlumatlar almaq mümkündür.
3. *Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğulliyətlər dəyişir.*
Artıq indi kompiuter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən şəbəkə sisteminə keçirilir. Internetdə vaxt keçirənlərin sayı artır. Onlar tədris saytlarına və virtual muzeylərə seyahət edirlər, lazımlı olan ədəbiyyatı tapıb oxuyurlar. Onlayn ünsiyyət xidmətləri istifadəçilərinin sayı durmadan artır. Bu xidmətlər vasitəsilə uzaq məsafələrdə olan insanlar real zaman rejimində bir-biri ilə əlaqə saxlayırlar.
4. *Evlərdə cürbəcür elektron cihazlar və kompiuterləşdirilmiş qurğular olur.*
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunur. İnformasiya kabeli rabitə, televiziya kanallarını və Internetə çıxışı özündə birləşdirir. Xüsusi elektron blok bütün möşət avadanlıqlarına və yaşayış sistemlərinə nəzarət edir, binalar “ağlılı” olur. “Ağlılı binalar”la yanaşı,

“ağılı avtomobillər” də yaranır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterlə yanaşı, şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyir. Belə avtomobil “ağılı ev”lə əlaqədə olur və hətta evi idarə də edə bilir.

5. *Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas etibarilə informasiyanın emalı ilə məşğul olur.*
İstehsalatda insanların sayı azalır, onların yerini robotlar və manipulyatorlar tutur.
6. *Fasiləsiz təhsil sistemi yaranır.*
İnsanlar zamanla ayaqlaşmaq, sənətini dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömrəboyu oxumaq imkanı qazanırlar.
7. *Şagirdlər kompüter programları və telekommunikasiya vasitələrinin köməyi ilə evdə təhsil ala bilirlər.*
Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişir və təlimin tərbiyəvi aspektləri ilə bağlı problemlər yaranır.
8. *İnformasiya xidmətləri bazarı yaranaraq inkişaf edir.*
İnformasiya məhsul və xidmət növünən çevrilir. Bu məhsulu adı əmtəə kimi alıb-satmaq mümkündür.

Araşdırmaq-öyrənək

Elektron hökumət portalına (<https://www.e-gov.az/>) daxil olun və ayri-ayrı dövlət qurumlarının təklif etdiyi elektron xidmətlərlə tanış olun. Portalda qeydiyyatdan keçin və Elm və Təhsil Nazirliyinin “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil alıqları yer haqqında elektron arayış” xidmətindən istifadə etməklə özünüz haqqında elektron arayış alın.

Öyrəndiklərinizi yoxlayın

1. Hazır şablonlarla saytların hazırlanmasının hansı üstünlükləri var?
2. Hazırladığınız saytin səhifələrinə mətni necə yerləşdirdiniz?
3. İnformasiya cəmiyyəti barədə nə öyrəndiniz?
4. İnformasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətlərini söyləyin.

- HTML
- CSS
- JavaScript
- Üslub atributu
- Xassə
- Qiymət

24. Veb-proqramlaşdırma dilləri

Veb-proqramlaşdırma sahəsində **HTML** ilə yanaşı, **CSS** və **JavaScript** kimi dillərdən də ən geniş istifadə olunur.

CSS proqramlaşdırma dili. Çox zaman HTML ilə birlikdə istifadə olunur. O, brauzerdə eks etdirilən HTML-elementlərin görünüşünü dəyişməyə imkan verir. CSS (Cascading Style Sheets), adətən, “*kaskadlı üslub cədvəlləri*”, yaxud “*pilləli üslub cədvəlləri*” kimi tərcümə edilsə də, ona bəzən qısa olaraq “*üslub cədvəlləri*” və ya, sadəcə, “*üslublar*” deyilir. CSS vasitəsilə HTML-elementlərin ölçüsünü və formasını dəyişmək və onları rəngli etmək olar. Eyni zamanda, elementləri ekranda hərəkət etdirmək olar. Bundan başqa, CSS veb-səhifənin görünüşündə başqa dəyişikliklər etməyə də imkan verir.

HTML-elementini CSS vasitəsilə dəyişmək üçün açan teqə **üslub atributunu** əlavə etmək lazımdır. Onu bütün teqlərə artırmaq olar:

```
<p style="CSS-property: value; ">Ki tabi -Dədə Qorqud"un yeni  
əl jəzması bir alimini ki tabxanasında aşkarlandı. </p>
```

Üslub atributu

CSS

Üslub atributunun qiyməti bərabərlik işarəsi (=) vasitəsilə verilir və ikiqat dırnaqlar (" ") arasına alınır. HTML-teqə CSS tətbiq etmək üçün style atributuna CSS qiymətini mənimsətmək lazımdır.

CSS çox sadə dildir. Orada hər şey iki hissəyə ayrılır: *xassə* və *qiymət*. **Xassə** HTML-elementin hansı hissəsini dəyişmək lazımkı olduğunu brauzerə bildirir. **Qiymət** isə hansı dəyişikliklərin tələb olunduğunu bildirir:

CSS	Bu nə deməkdir?	Qiymət nümunələri
xassə	Nəyi dəyişmək istəyirsən	background-color: height;
qiymət	Bunu necə dəyişmək istəyirsən	red; 200px;

CSS-də xassə və qiymətin arasına qoşa nöqtə (:) qoyulur. Qiymətdən sonra isə nöqtəli vergül (;) qoyulur. Əgər CSS-də birdən çox söz göstərmək lazımdırsa, onlar arasına defis (-) qoyulur. Sintaksis düzgün olmadıqda brauzer göstərişi başa düşməyəcək. *Sintaksis* kodun strukturlaşdırılması və yazılıması üsulunu müəyyən-ləşdirən qaydalar toplusudur.

Üslub atributunu həmişə aşağıdakı kimi yazmaq lazımdır:

```
style="CSS-property: value;"
```

Defis

Qoşa nöqtə

Nöqtəli vergül

Yüzlərlə müxtəlif CSS-xassələr və qiymətləri HTML-teqlərə yerləşdirməklə səhifələrin görünüşünü dəyişmək olar.

İndi `<div>` teqlərinə necə CSS əlavə edilməsinə baxaq. Bir bölümün fonunun rəngini dəyişmək üçün belə CSS və HTML kod lazımdır:


```

<body>
    <div style="background-color: green;">
        <p>Əl yazma bir alimin şəxsi kitabxanasında idi.</p>
        <p>Atası onu 1937-ci ildə Bakıdan gətirmişdi.</p>
    </div>
</body>
```

Üslub atributu

CSS xassəsi

CSS qiyməti




background-color xassəsi. CSS haqqında təsəvvür yarandıqdan sonra, CSS-xassə vasitəsilə səhifəyə rəng əlavə edtmək olar.

Səhifənin müxtəlif sahələrinin rəngini dəyişmək üçün `<div>` teqlərindən istifadə etmək olar. İlk olaraq bütün açan `<div>` teqlərinə üslub atributları əlavə edilir. Bu

atributlarının daxilinə isə background-color CSS-xassəsi qoyulur və CSS-qiyəməti üçün rəng göstərilir. Nəticədə belə bir kod alınacaq:

```
<body>
  <p>YOXA ÇIXMIŞ ƏLYAZMA TAPILDI </p>
  <di v style="background-color: green;">
    <p>Professor Tahirzadə və Dilqəm Əhməd Moskvadadır. <br/>
      Onlar Salman Mümtazın ki tabxanasından yoxa çıxmış
      "Ki tabi -Dədə Qorqud"un əlyazmasını aşkarlamışlar. </p>
  </di v>
  <di v style="background-color: cyan;">
    <p>Əlyazma bir alimin şəxsi ki tabxanasında idi. <br/>
      Atası onu 1937-ci ildə Bakıdan gətirmişdi. </p>
  </di v>
</body>
```

background-color xassəsi



JavaScript programlaşdırma dili. Veb-səhifələrə interaktivlik vermək üçün HTML dilinin imkanları yetmir və bunun üçün əlavə vasitələrdən istifadə edilir. Belə vasitələrdən biri **JavaScript** programlaşdırma dilidir. Bu dilin köməyi ilə proqramlar (məsələn: istifadəçinin doldurduğu anketlər və ya qeydiyyat formaları) yazılır və onlar HTML-koduna daxil edilir. JavaScript vasitəsilə səhifəni dəyişdirmək, elementlərin üslubunu dəyişmək, teqləri uzaqlaşdırmaq və ya yeni teqlər əlavə etmək olar. Eyni zamanda bu dil istifadəçinin səhifədə etdiyi bütün "hərəkətləri" (istənilən klavişin və ya siçanın düyməsinin basılması, səhifənin fırladılması, ekranın iş sahəsinin böyündülüb-kiçildilməsi və s.) izləməyə imkan verir. JavaScript-in köməyi ilə çoxlu sayıda başqa əməliyyatları da yerinə yetirmək olur.


JavaScript dilində yazılmış programları HTML-faylin istənilən yerinə `<script>` teqisi vasitəsilə yerləşdirmək olar. JavaScript kodu açan və qapadan `<script>` teqləri arasına yerləşdirilməlidir, əks halda, həmin kod işləməyəcək. HTML sənədində istənilən sayda `<script>` teqi ola bilər və bu teqlər ya `<head>`, ya da `<body>` teqlərinə yerləşdirilir. Açılan və qapadan `<script>` teqlərinə və onların arasında yerləşdirilən göstərişlərə birlikdə `<script>` **bloku** da deyirlər.

```
<!DOCTYPE HTML>
<html>
<head>
    <title>JavaScript dilində istifadə</title>
</head>
<body>
    <p>Sənədi n başlangıcı...</p>
    <script>
        alert( 'Salam, Dünya!' );
    </script>
    <p>... Sənədi n sonu</p>
</body>
</html>
```

Bu nümunədə `<script> ... </script>` elementlərindən istifadə olunub. `<script>` teqi icra kodundan ibarətdir. Brauzer:

1. Səhifəni `<script>` teqinədək əks etdirir.
2. `<script>` teqini gördükdə JavaScript-rejiminə keçir və onun daxilindəki göstərişi icra edir.
3. İcra sona çatdıqda HTML-rejiminə qayıdır və sənədin qalan hissəsini əks etdirir.


Brauzerə nə etməli olduğunu bildirən komandalara JavaScript dilində **göstərişlər** deyilir. Adətən, göstəriş nə ediləcəyini bildirən açar sözlə başlayır. Göstərişin sonunda həmişə nöqtəli vergül (`:`) qoyulur. Brauzer göstərişləri yerləşdikləri ardıcılıqla başladır.



Açan və qapadan `<script>` teqləri arasına alınmış iki göstəriş bir-birinin ardınca başladılır və nəticədə iki ismariş pəncərəsi açılır.

Dəyişənlər. Dəyişənlər JavaScript dilinin vacib hissəsidir.

```
<html>
<head>
<title>Dəyişənlər</title>
</head>
<body>
<script>
    var bookPages = 114;
    alert(bookPages);
</script>
</body>
</html>
```



Bu nümunədə açan və qapadan `<script>` teqləri arasında `bookPages` adlı dəyişən yaradılır və ona 114 qiyməti mənimsədir. Sonra brauzerə gömülü `alert()` funksiyası `bookPages` dəyişəninin qiymətini göstərir.

Araşdırmaq-öyrənək

- Çox zaman JavaScript dilini Java programlaşdırma dili ilə karışdırırlar, ancaq onlar ayrı dillərdir.

Öyrəndiklərinizi yoxlayın

- JavaScript dilində yazılmış program HTML-faylinə hansı təq vasitəsilə yerləşdirilir?
- Python dilindəki biliklərinizdən istifadə edərək aşağıdakı kod fragmentının icrasından sonra ekrana x dəyişəninin hansı qiymətinin çıxarılacağını müəyyən edin.

```
<script>
    var x = 10;
    while (x > 0) {
        x = x - 3;
    }
    alert(x);
</script>
```

- Domen adı
- Domen adları sistemi
- IP-ünvan
- DNS-ünvan
- Protokol
- Provayder
- Hosting

25. Internetdə ünvanlama

- 8 ardıcıl bitlə neçə müxtəlif obyektdə ünvan vermək olar?
- Şəbəkədə kompüterlər bir-birindən nə ilə fərqlənir?

Fəaliyyət

1. Brauzerin ünvan zolağında <http://www.speedguide.net/ip> yığıb <Enter> klavişini basın.
2. Açılan səhifənin Search IP address or hostname sahəsində **ict.az** yazib <Enter> klavişini basın. **i ct. az** saytinın olduğu serverin harada yerləşməsi haqqında informasiya və yerləşmə xəritəsi açılacaq.

Search IP address or hostname: **ict.az**

Your IP address: 94.20.147.66


62.212.230.48 IP address Information

The IP address 62.212.230.48 was found in Baku, Azerbaijan. It is allocated to Delta Telecom Ltd. Additional IP location information, as well as network tools are available below.

IP address: **62.212.230.48**
hostname: **62.212.230.48**
ISP: Delta Telecom Ltd
ASN: AS29049
City: Baku
Country: Azerbaijan (AZ)
latitude: 40.3771
longitude: 49.8875

[traceroute](#) [check latency](#) [whois](#) [BGP routing info](#) [blacklist check](#)

62.212.230.48 Location Map



Nəticəni müzakirə edək:


- “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
- **i ct. az** saytinın serveri harada yerləşir?

Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – **IP-ünvani** ("ay-pi üvvanı" kimi tələffüz olunur) olur. Hər bir üvvan 32-bitlik ikilik ədəddir. Əlverişlilik baxımından həmin ədəd aralarında nöqtə olan dörd onluq ədəd şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.


172 . 16 . 254 . 1
 ↓ ↓ ↓ ↓
 10101100.00010000.11111110.00000001

IP-üvvan iki hissədən ibarətdir: **şəbəkənin nömrəsi** və **bəndin nömrəsi**. Ayrıca şəbəkədə üvvanlar inzibatçı tərəfindən xüsusi olaraq belə şəbəkələr üçün ehtiyatda saxlanmış üvvan bloklarından (10.0.0.0/8, 172.16.0.0/12 və ya 192.168.0.0/16) seçilə bilər. Əgər şəbəkə Internetin tərkib hissəsi kimi işləyəcəksə, onda şəbəkənin üvvanı provayder, yaxud regional Internet qeydiyyatçısı (Regional Internet Registry, RIR) tərəfindən verilir.

Aydındır ki, belə rəqəmlər yiğinını yadda saxlamaq çətindir. Buna görə də **domen adları sistemi** – DNS (Domain Name System) yaradılıb və bu sistem IP-üvvanların əvəzinə, istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn: www.ict.az) istifadə etməyə imkan verir. Belə ki, istifadəçi üvvan sahəsində həmin adı yiğidinqda DNS-serverlər onu avtomatik olaraq IP-üvvana (məsələn, 62.212.230.48) çevirir. Sonra bu IP-üvvana görə veb-serverə müraciət olunur.



Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli **domenlərə** bölündüb. Hər bir ölkə üçün birinci səviyyəli domen ayrılib. Məsələn, ".az" domeni Azərbaycana, ".de" domeni Almaniyaya, ".ru" domeni Rusiyaya məxsusdur. Ərazi domenləri adlanan belə domenlərlə yanaşı, birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, ".com" domeni kommersiya qurumlarını, ".gov" domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli domenlər azdır və yeni domenlər nadir hallarda meydana çıxır. Hər bir birinci səviyyəli domen çox böyük sayıda daha aşağı səviyyəli domeni üvvanlaya bilər. Hər bir domenin sahibi öz domeninin altdomenlərini yarada bilər.



İnternet şəbəkəsində təmsil olunmaq istəyən hər bir hüquqi, yaxud fiziki şəxs ***domen adının*** seçilməsinə xüsuslu diqqət yetirməlidir. Belə ki, domen adları müəyyən prinsiplərə cavab verməlidir:

- seçilmiş ad saytin mahiyyətinə uyğun gəlməlidir;
- ad mümkün qədər uzun olmamalıdır;
- çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olmayan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğurludur).

İnternet şəbəkəsində hər bir kompüterin, saytin öz ünvani olduğu kimi, hər bir resursun – veb-səhifənin də öz ünvani olur. Bu üvan ***URL-ünvan*** (“yu-er-el” kimi tələffüz olunur) adlanır. (URL qısaltması Uniform Resource Locator ifadəsindən yaranıb və ***vahid formalı resurs göstəricisi*** anlamını verir.) Brauzer programı hər hansı Internet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan istifadə edir.

URL-ünvan Internet resurslarının rəsmi yerini müəyyən edir. Hər belə ad iki hissədən ibarətdir: birinci hissə *resursun identifikasiatorudur*, ikinci isə həmin *resursun yerləşdiyi yeri* göstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur:

<https://ict.az/az/announce/406>

Üvanın birinci hissəsi – ***http://*** protokoldur və resursun veb-səhifə olduğunu göstərir. ***Protokol*** kompüterlər arasında bağlantının qurulması və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qaydalar və ya standartlar toplusudur. Qalan ikinci hissəni daha yaxşı anlamaq üçün onun özünü də iki hissəyə

ayıraq. Birinci hissə ([ict.az](#)) resursun yerləşdiyi kompüterin domen adını, ikinci hissə [/az/announce/406](#)) isə ayrıca veb-resursun (veb-səhifənin) adını bildirir.

Tutaq ki, hər hansı sayt yaratdınız və onun üçün domen adı müəyyənləşdirildiniz. Bəs həmin saytı Internetdə necə yerləşdirməli? İlk növbədə seçdiyiniz domen adını qeydiyyatdan keçirməlisiniz. Nəzərə alın ki, münasib adın tapılması məsələnin bir tərəfidir: ola bilər ki, sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydiyyatdan keçirib.

Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. Məsələn, “.az” domenində adların paylanması ilə “İntrans” şirkəti məşğul olur. Orada ikinci səviyyəli domenlər qeydiyyatdan keçirilir. Məsələn, azerbaijan.az, [ict.az](#), oxunabili [.az](#) belə domenlərdəndir.

Sayıtların Internet şəbəkəsində olan hər hansı serverdə yerləşdirilməsi və onlara xidmət göstərilməsi ilə də xüsusi şirkətlər – **provayderlər** məşğul olur. Belə xidmətlərə **hostinq** deyilir. Hostinq xidməti ödənişli olsa da, ödənişsiz xidmət göstərən şirkətlər də vardır.

Araşdırma-öyrənək

Mövcud IP-ünvanlama sistemi (IPv4) ilə **4 294 967 296** ($256 \times 256 \times 256 \times 256$) sayıda kompüterə bənzərsiz ünvan vermək mümkündür. Yeni ünvanlama sistemində – IP ünvanının 6-ci versiyasına (IPv6) keçid hansı zərurətdən yaranıb? Bu haqda araştırma aparın və **IPv6** ünvanlama sisteminin mahiyyəti haqqında təqdimat hazırlayın.

Öyrəndiklərinizi yoxlayın

1. Şəbəkələrdə kompüterlərin ünvanları hansı formatlarda olur?
2. Təhsil Nazirliyinin rəsmi saytı hansı IP-ünvanda yerləşir?
3. URL-ünvan nəyi göstərir?
4. Hostinq xidməti nədir?
5. **110011011010001000101001111010** 32-bitlik IP-ünvanını nöqtərlərlə ayrılmış dörd onluq ədəd vasitəsilə göstərin.
6. **145.120.30.56** dörd onluq ədəddən ibarət IP-ünvanı 32-bitlik formada göstərin.

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRİQLAR


- IP-ünvan nə üçün lazımdır?
- ".gov" domeni hansı qurumlara verilir?
- Şəbəkənin bütün kompüterlərinin bir mərkəzi qurğuya birləşdirildiyi şəbəkə topologiyası necə adlanır?
- Kompüter şəbəkəsinin bir qanadı (altşəbəkəsi) *bağlantılı yönəldilməmiş qraf* təşkil edir və bu qraf qonşuluq siyahısı şəklində verilib. Bu şəbəkənin topologiyasını müəyyənləşdirin.

Təpə	Qonşuluq siyahısı
1	2, 5
2	1, 3
3	2, 4
4	3, 5
5	4, 6
6	5, 1

- Cədvəldə A, B, C, D və E kəndləri arasındaki məsafələr (kilometrlə) verilmişdir. B kəndindən E kəndinə gedən fərqli yollar arasında ən qısa hansıdır?

	A	B	C	D	E
A	—	13	3	—	9
B	13	—	11	11	—
C	3	11	—	9	7
D	—	11	9	—	2
E	9	—	7	2	—

- A, B, C, D, E, F, G, H, I şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız oxla göstərilmiş istiqamətə hərəkət etmək olar. A şəhərindən I şəhərinə neçə fərqli yol var?



Ədəbiyyat

1. R.Mahmudzadə, İ.Calallı. İNFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün ƏL KİTABI, 2 hissədə – Bakı, "Bakı" nəşriyyatı, 2022.
2. İ.Calallı. İnformatika terminlərinin izahlı lügəti, Bakı, "Bakı" nəşriyyatı, 2017
3. C.Vorderman, C.Steele, C.Quigley, D.McCafferty, M.Goodfellow. Coding Games in Python – New York, DK Publishing, 2018
4. Computer Literacy BASICS: A Comprehensive Guide to IC3 – Boston, "Thomson Course Technology", 2005
5. Charles Petzold. Code: The Hidden Language of Computer Hardware and Software – Microsoft Press, 2000.
6. Anany Levitin. Introduction to the design & analysis of algorithms – Pearson, 2012
7. Programming BASICS Using Microsoft Visual Basic, C++, HTML, and Java – Boston, "Thomson Course Technology", 2002
8. Энциклопедия школьной информатики – Москва, "БИНОМ. Лаборатория знаний", 2011
9. Проблемы школьного учебника: XX век: Итоги – Москва, "Просвещение", 2004
10. Таненбаум Э., Уэзеролл Д. Компьютерные сети – СПб, "Питер", 2012
11. Пол Мак-Федрис. Microsoft Windows 7. Полное руководство – Москва, "Вильямс", 2012

BURAXILIŞ MƏLUMATI

İNFORMATİKA – 9

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün informatika fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Ramin Əli Nazim oğlu Mahmudzadə
İsmayıł Calal oğlu Sadiqov
Naidə Rizvan qızı İsayeva

Nəşriyyat redaktoru

Kəmalə Abbasova

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Pərviz Məmmədov

Rəssam

Elmir Məmmədov

Korrektor

Aqşin Məsimov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2024-056

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.


Hesab-naşriyyat həcmi 7,4. Fiziki çap vəraqi 8,5.
Şriftin adı və ölçüsü: Times New Roman qarnituru, 10-11 pt. Səhifə sayı 136.
Kağız formatı $70 \times 1001/16$. Kəsimdən sonra ölçüsü $16,5 \times 24,0$
Sifariş ___. Tiraj 114800. Pulsuz. Bakı – 2024

Ölyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 07.05.2024

Çap məhsulunu hazırlayan:
“Bakınəşr” (Bakı, H.Seyidbəyli k., 30)

Çap məhsulunu istehsal edən:
“Təhsil NP” MMC (Bakı, F.Xoyski k., 121a)

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

